

0815_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 0815 Maliyyə biznesi

1 N.Y.Kruqlova görə «biznes» anlayışına kommersiya fəaliyyəti kimi daxil deyil:

- ☐ əmtəə bazarlarında fəaliyyət
- ☒ bazarın segmentləşdirilməsi
- ☐ azad iqtisadi zonalarda fəaliyyət
- ☐ xarici ticarət fəaliyyəti

2 Bir ölkədə maliyyə bazarlarının mövcud olmasının

- ☐ Nəticənin həvəsləndirici olması
- ☒ bir qrup şəxslərin qənaət şəklində pul yığımına digər bir qrup şəxslərin isə bu fondlara tələbə meyilli olması
- ☐ qanunvericilik bazası
- ☐ bu sahədə iştirak etmək istəyən təşəbbüslü biznesmenlərin olması

3 Qiymətli kağız

- ☐ dəyişdirilə bilməz
- ☒ üçüncü şəxslərə satıla bilər
- ☐ Üzərində göstərilən şərtlər pozula bilər
- ☐ eyni zamanda bir neçə nəfərə satıla bilər

4 Əl dəyişdirən fondların dövriyyə müddətlərinə görə təsnifatda maliyyə bazarlarına daxildir:

- ☐ tədavül bazarları
- ☒ pul bazarları
- ☐ təşkilatlandırılmış maliyyə bazarları
- ☐ sərbəst maliyyə bazarları

5 Pul bazarlarının təşkilati baxımdan mühüm quruluşu hesab edilir

- ☐ mərkəzi bank
- ☐ qiymətli kağızlar birjası
- ☒ ticarət bankları

☐ fond birjası

6 Kapital bazarlarında dövriyyədə olan əsas qiymətli kağızlara aiddir

☐ fyuçers

☒ aksiya

☐ opsiya

☐ səhm

7 Azərbaycan Respublikasının maliyyə sisteminin tərkibinə daxil deyil

☐ dövlət krediti və sığorta fondları

☒ qeyrikommersiya təşkilatlarının maliyyəsi

☐ Dövlət büdcəsi

☐ büdcədənənar fondlar

8 Dövlət maliyyə orqanları sisteminə daxil deyil:

☐ AR-nin subyektlərinin maliyyə orqanları

☐ respublika xəzinədarlığı

☐ maliyyə nazirliyi

☒ mərkəzi bank

9 Pul münasibətləri formalaşmır:

☐ Büdcə sisteminin müxtəlif səviyyələri arasında

☐ büdcə tədiyyələrinin ödənilməsi və məsrəflərin maliyyələşdirilməsi zamanı dövlətlə müəssisələr arasında

☐ müəyyən əmtəəmaterial dəyərləri əldə edən, məhsullarını və ya xidmətlərini reallaşdıran müəssisələr arasında

☒ qeyri kommersiya strukturları arasında

10 Aşağıdakı tərif hansı alimə aiddir: «Biznes təbii nemətlərin hasilatı, əmtəənin göstərilməsi, maraqlı şəxslərin, yaxud təşkilatların qarşılıqlı gəlirinə xidmət, pul üzrə fiziki şəxslərin, müəssisələrin və təşkilatların həyata keçirdikləri fəaliyyətdir».

☐ Karl Marksa

☐ R.Kontilyona

☐ N.Y.Kruqlova

☒ Alan Xoskinqə

11 Maliyyə,uçot, kadr və madditexniki təminat, istehsal, marketinq, elmitədqıqat və layihə aiddir:

- ☐ restrukturizasiyaya
- ☐ biznesin formalarına
- ☐ biznesin növlərinə
- ☒ biznes prosesinə

12 Hansı alim «biznes» anlayışını kommersiya fəaliyyəti, yəni mənfəətin alınmasına bilavasitə yönəldilən fəaliyyət ilə eyniləşdirir?

- ☐ Karl Marks
- ☐ R.Kontilyon
- ☐ Alan Xoskinq
- ☒ N.Y.Kruqlova

13 Maliyyə biznesinin davamlı və effektiv inkişafı birbaşa aslıdır?

- ☐ əmək bazarından
- ☐ istehsalçılardan
- ☐ biznesmenlərdən
- ☒ kapital bazarından

14 Maliyyə bazarlarına aid deyildir:1) fonda ehtiyacı olan şəxs tərəfindən emissiya qiymətlilərin başqa şəxslərə təkrar satışının həyata keçirildiyi bazar yeri hesab gəldiyi bazarlar kimi də tərif edilə bilər. 3) Bazarda fondların və ya qiymətli kağızların əl bölünürlər.

- ☐ hamısı
- ☐ 3,1,2
- ☐ 1.4
- ☒ 4.0

15 Maliyyə bazarlarına aiddir:1) fonda ehtiyacı olan şəxs tərəfindən emissiya qiymətlilərin başqa şəxslərə təkrar satışının həyata keçirildiyi bazar yeri hesab gəldiyi bazarlar kimi də tərif edilə bilər. 3) Bazarda fondların və ya qiymətli kağızların əl bölünürlər.

- ☐ hamısı
- ☐ 4.0
- ☐ 1.4
- ☒ 3,1,2

16 Biznesin proses kimi funksiyasına aid deyil

- ☐ marketinq
- ☐ istehsal
- ☐ maliyyəuçot
- ☒ reqlamentləşdirmə

17 Biznesə verilən təriflərdən biri düzgün deyil

- ☐ Biznes – istehlakçıların tələbatını ödəmək üçün yaradılan istehsal sistemidir;
- ☐ Biznes – işin görülməsi sistemidir, insanlar üçün zəruri məhsul istehsalı və xidmətlərin göstərilməsidir
- ☐ Biznes – öz biliyi, bacarığı və kapitalından istifadənin köməyiylə gəlirin alınmasına yönəldilən insan fəaliyyətidir;
- ☒ Biznes fərdi vəsaitin dövlət büdcəsinə yönəldilməsi nəticəsində büdcənin lazımı maliyyə ehtiyatları ilə təmin edilməsidir

18 Qənaət şəklində yığılan fondların , bu fondlara ehtiyac duyan şəxslərə transfer edilməsi səbəb olmuşdur:

- ☐ kiçik biznesin inkişafına
- ☐ Dövlət təsirinin güclənməsinə
- ☐ kommersiya biznesinin yaranmasına
- ☒ qiymətli kağızların yaranmasına

19 Fond təklifi və tələbinin mövcud olduğu iqtisadiyyatda mövcud deyil:

- ☐ bazar vasitəçiləri
- ☐ maliyyə bazarında istifadə olunan alətlər
- ☐ maliyyə bazarı
- ☒ qiymətli kagiz emissiyasını qadagan edən qanunvericilik

20 Maliyyə bazarında vasitəçi qismində çıxış edə bilməz

- ☐ investisiya fondları
- ☐ fond birjalrı
- ☐ kommersiya bankları
- ☒ maliyyə nazirliyi

21 Maliyyə bazarlarının vəzifələrinə daxil deyil:

- ☒ büdcə kəsirinin bağlanması
- ☐ ölkədə formalaşan fondların rasional istifadəsinə imkan vermək
- ☐ kapital yığılmasına şərait yaratmaq

- ☐ qənaət şəklində fond yığımını həvəsləndirmək

22 Geniş miqyaslı effektiv 1 maliyyə bazarı təmin edir:

- ☐ faiz dərəcələrinin yüksəlməsini
☐ nağdsız pul dövriyyəsinin sürətlənməsini
☐ pul vəsaitlərinin dövriyyədən çıxarılmasını
☒ fond təklif və tələbinin yüksək səmərə ilə qarşılınmasını

23 Mərkəzləşdirilmiş pul vəsaiti fondlarına daxil deyil:

- ☐ istehlak fondu ,yığım fondu
☐ ehtiyat fondu,yığım fondu
☐ istehlak fondu ,ehtiyat fondu
☒ nizamnamə fondu,əlavə kapital fondu

24 Ehtiyat fondunun istifadə təyinatına daxildir:

- ☐ icarə haqqlarının ödənişi
☐ qısamüddətli borcların qaytarılması
☐ uzunmüddətli borcların qaytarılması
☒ müvəqqəti yaranan ehtiyacların maliyyələşdirilməsi

25 Maliyyə sistemi təmin etmir:

- ☐ aktivlərin mübadiləsini
☐ risklərin mübadiləsini
☐ maliyyə bağlaşmalarını
☒ nağd pul emissiyasını

26 Kovalyovun təsnifatına görə maliyyə bazarlarının növü deyil

- ☐ kapital bazarı
☐ valyuta bazarı
☐ qızıl bazarı
☒ sərbəst maliyyə bazarları

27 Briqxemə görə maliyyə bazarlarının təsnifatına daxil deyil:

- ☐ beynəlxalq maliyyə bazarları
- ☐ milli maliyyə bazarları
- ☐ regional maliyyə bazarları
- ☒ birjadankənar bazar

28 Biznes proses kimi nələri özündə ehtiva edir?

- ☐ növləri
- ☐ istiqamətləri
- ☐ məqsədləri
- ☒ funksiyaları

29 Maliyyə sisteminin funksiyaları

- ☐ stimullaşdırıcı,qiymətqoyma
- ☐ istehsal,nəzarət
- ☐ istehsal,bölgü
- ☒ bölgü,nəzarət

30 Maliyyə bazarlarını rəsmi bazar yerinə aiddir: 1) Təşkilatlandırılmış Maliyyə Bazarları 2) Sərbəst Maliyyə Bazarları 3) Əmək bazarları 4) Pul bazarları

- ☐ 1.4
- ☐ 3.4
- ☐ 4.0
- ☒ 1.2

31 Maliyyə bazarlarının rəsmi bazar yerinə aid deyildir: 1) Təşkilatlandırılmış Maliyyə Bazarları 2) Sərbəst Maliyyə Bazarları 3) Əmək bazarları 4) Pul bazarları

- ☐ 1.4
- ☐ 4.0
- ☐ 1.2
- ☒ 3.4

32 Dövlətin ciddi nəzarəti altında fəaliyyət göstərir ? 1) təşkilatlandırılmış maliyyə bazarları, 2) sərbəst bazarlar 3) kansaltinqlər 4) venucurlar

- ☐ 1.2

- ☐ 3.4
- ☐ 2.0
- ☒ 1.0

33 Maliyyə bazarlarının ölkə iqtisadiyyatına yararlı ola bilmələri üçün: 1) siyasi mühütün əlverişli olması vacibdir 2) iqtisadi mühütün əlverişli olması vacibdir 3) psixoloji mühütün əlverişli olması vacibdir

- ☐ 2.3
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 1,2,3

34 Maliyyə biznesinin davamlı inkişafı birbaşa asılıdır

- ☐ xarici investisiyaların həcmindən
- ☐ əsaslı nəzəri biliklərin olmasından
- ☐ biznesin inkişaf tarixindən
- ☒ maliyyə bazarından

35 Dövlət, maliyyə bazarlarına münasibətdə

- ☐ özü qiymətli kağızların alıcısı qismində çıxış edə bilər
- ☐ nəzarət orqanlarını yarada bilər
- ☐ qanunvericilik bazasını formalaşdırmağa bilər
- ☒ qiymətli kağızların qiymətini müəyyən edə bilər

36 "Qiymətli kağızlar haqqında" qanunun qəbul edilməsi nəticəsində şərait yaranmışdır:

- ☐ pul kütləsinin artımına
- ☐ büdcə vergi tənzimləməsinin yaranmasına
- ☐ qiymətli kağızların emissiyasına
- ☒ vasitəçilik fəaliyyətinin inkişafına

37 Qiymətli kağızlar bazarında ilkin vasitəçilik funksiyası əsasən hansı strukturun üzərinə düşmüşdür?

- ☐ mərkəzi bankın
- ☐ fond birjalarının
- ☐ əmtəə birjalarının

☒ kommersiya banklarının

38 Nə zaman əmanətlərin formalaşmasına ehtiyac olmaz?

- ☐ kapital bazarı inkişaf etmədikdə
- ☐ kapital bazarı yüksək inkişaf etdikdə
- ☐ inflyasiya dərəcəsi yüksək olduqda
- ☒ real investisiyalar üçün fond tələbi olmazsa

39 Maliyyə bazarlarının ölkə iqtisadiyyatı üçün yararlı olmasına təsir etmir:

- ☐ psixoloji amillər
- ☐ iqtisadi amillər
- ☐ siyasi amillər
- ☒ demoqrafik amillər

40 İstehlak fondunun formalaşma mənbəyinə daxildir:

- ☐ bölüşdürülməmiş mənfəət hesabına
- ☐ dotasiyalar hesabına
- ☐ mənfəətdən ayırmalar hesabına
- ☒ izafi və zəruri məhsulun dəyəri hesabına

41 Kovalyova görə qiymətli kağızlar bazarının təsnifatına aid deyil:

- ☐ birja bazarı
- ☐ ikinci bazar
- ☐ ilkin bazar
- ☒ pul vəsaitləri bazarı

42 Bodi və Mertona görə maliyyə sisteminin baza funksiyalarına aid deyil:

- ☐ Maliyyə resurslarının birləşdirilməsi və ayrılması mexanizmi ilə təminat;
- ☐ Risklərin idarə edilməsi vasitələriylə təminat;
- ☐ İqtisadi resursların zaman və məkan üzrə yerdəyişməsinə təmin etmək;
- ☒ Ehtiyat fondlarının yaradılması və sığorta vasitəsilə təminat

43 Yığım fondu, istehlak fondu və ehtiyat fondunu hansı pul vəsaiti fondlarına aid etmək olar?

- ☐ Direktoların fonduna
- ☐ Müşahidə şurasının fonduna
- ☐ Büdcə tədiyyələrinin ödənilməsi fonduna
- ☒ Mərkəzləşdirilmiş pul vəsaiti fondlarına

44 Yığım fondunun vəsaitləri müəssisədə nəyə istifadə edilir? 1) kapital qoyuluşlarının maliyyələşdirilməsinə 2) istehsal fondlarının tamamlanmasına 3) izafi məhsulu yaratmağa 4) amortizasiyaya

- ☐ 3.1
- ☐ 4.1
- ☐ 3.2
- ☒ 1.2

45 Dövlət büdcəsi əsas maliyyə planı kimi çıxış edir. 1) ümumi daxili məhsulun bölgüsündə iştirak etməklə 2) milli gəlirin bölgüsündə iştirak etməklə 3) dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu olmaqla 4) dövlətin məqsədili pul vəsaiti fondlarının yaradılması ilə

- ☐ 4.3
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 1,2,3

46 Təssərrüfat subyektlərinin maliyyəsi nəyin yaradılması və bölgüsü prosesini əhatə edir? 1) ÜDMin 2) Mgin 3)ÜMMun 4) datasiyaların 5) subvensiyaların

- ☐ 3,4,5
- ☐ 2,3,5
- ☐ 1.5
- ☒ 1,2,3

47 Aşağıda nöqtələrin yerinə uyğun gələnə yazın? Maliyyə sisteminin bölüşdürücü, nəzarət və stimullaşdırma malik olduğu göstərilir.

- ☐ növlərinə
- ☐ formasına
- ☐ məqsədinə
- ☒ funksiyasına

48 Maliyyə sisteminin funksiyalarına aid deyildir:

- ☐ Klirinq və ödənişlərin həyata keçirilməsi vasitələri ilə təminat;
- ☐ Maliyyə resurslarının birləşdirilməsi və ayrılması mexanizmi ilə təminat;
- ☐ Risklərin idarə edilməsi vasitələriylə təminat;
- ☒ İdarəetmə qərarlarının planlaşdırılmasına təsir edən qiymət informasiyalarıyla təminat ;

49 Maliyyə biznesinin təşkilatihüquqi formalarına aid edilə bilməz

- ☐ Sığorta bölməsi
- ☐ Bank sistemi
- ☐ Mərkəzi Bank.
- ☒ Maliyyə nazirliyi

50 Bank sisteminə daxil deyil

- ☐ ipoteka bankları
- ☐ Əmanət bankları;
- ☐ kommersiya bankları;
- ☒ maliyyə şirkətləri

51 İxtisaslaşmış qeyribank maliyyə-kredit institutu hesab edilə bilməz:

- ☐ investisiya fondları
- ☐ maliyyə şirkətləri;
- ☐ investisiya şirkətləri;
- ☒ sığorta şirkətləri

52 Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 2 aprel 2002ci ildə
- ☐ 16 yanvar 2001ci ildə
- ☐ 10 yanvar 2000ci ildə
- ☒ 10 dekabr 2004cü ildə

53 Mərkəzi Bankın funksiyası hesab edilə bilməz:

- ☐ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
- ☐ manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir
- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir

☒ Mənfəətin artırılması məqsədilə investisiya qoyuluşunu həyata keçirir

54 Azərbaycan Respublikasında kommersiya banklarının məşğul ola bilməyəcəkləri fəaliyyət növü hansıdır?

- ☐ lizinq
- ☐ forfeyting
- ☐ faktoring
- ☒ nağd pul emissiyası

55 Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanunu nə vaxt qüvvəyə minmişdir?

- ☐ 2006.0
- ☐ 2002.0
- ☐ 2005.0
- ☒ 2007.0

56 Əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddini müəyyənləşdirən qurum hansıdır?

- ☐ Milli məclis
- ☐ Maliyyə Nazirliyi
- ☐ Mərkəzi Bank
- ☒ Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası

57 Aşağıdakı qurumlardan biri əmanət qəbul etməyən maliyyə qumudur:

- ☐ pensiya fondları
- ☒ kommersiya bankları
- ☐ maliyyə şirkətləri
- ☐ investisiya şirkətləri və ya investisiya bankları

58 Azərbaycanda sığortanın inkişafı neçə mərhələdən keçmişdir?

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0

59 Azərbaycanda sığorta işinin inkişafına təsir edən amillərdən biri deyil:

- ☐ sahibkarlığın fəallaşması
- ☐ neft sənayesinin meydana gəlməsi
- ☐ kapitalist istehsal münasibətlərinin inkişafı
- ☒ borc kapitalına tələbin artması

60 ilk dəfə Bakıda sığorta işinin əsasını nə təşkil edib?

- ☐ maddi aktivlərin sığortası
- ☐ həyat sığortası
- ☐ şəxsi əmlakın sığortalanması
- ☒ Xəzər dənizində üzən gəmilərin sığortası

61 Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti nə vaxt yarandı?

- ☐ 1993-ci ildə
- ☐ 1992-ci ildə
- ☐ 1990-ci ildə
- ☒ 1991-ci ildə

62 «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununu necənci ildə qəbul edilmişdir

- ☐ 1994.0
- ☐ 1992.0
- ☐ 1991.0
- ☒ 1993.0

63 Ölkədə sığorta işini tənzimləyən normativ hüquqi sənədləri hazırlayan strukturlar hansılardır?

- ☐ Dövlət Sığorta Nəzarəti və Maliyyə nazirliyi
- ☐ Sığortaçılar İttifaqı və Maliyyə Nazirliyi
- ☐ Maliyyə nazirliyi və Mərkəzi bank
- ☒ Sığortaçılar İttifaqı və Dövlət Sığorta Nəzarəti

64 Kommersiya banklarının mövcud olduğu bütün dövr ərzində onların fəaliyyəti nə ilə tənzimlənirdi?

- ☐ rəhbərin qərarları ilə
- ☐ əsasnamə ilə
- ☐ nizamnamə ilə

☒ xüsusi maliyyə qanunvericiliyi ilə

65 Dünya bank sistemində ikinci pillə banklar hesab edilir:

- ☐ kredit təşkilatları
- ☐ investisiya bankları
- ☐ Mərkəzi Bank
- ☒ kommersiya bankları

66 Kommersiya banklarının funksiyası hesab edilə bilməz

- ☐ idarəetmə
- ☐ fiskal
- ☐ stimullaşdırıcı
- ☒ borc almaq və borc vermək

67 Bank pulu necə formalaşır?

- ☐ Mərkəzi Bankda yerləşdirilən ehtiyat fond əsasında
- ☐ Mərkəzi Bankdan alınmış məbləğ hesabına
- ☐ emissiya nəticəsində
- ☒ banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində formalaşır

68 Bankların funksiyalarından biri hesab edilə bilməz:

- ☐ Depozit funksiyası
- ☐ Vasitəçilik
- ☐ Kapitalın yığılması və səfərbər edilməsi funksiyası
- ☒ nəzarət funksiyası

69 Bankın resurslarının formalaşması mənbələrinə daxil deyil:

- ☐ beynəlxalq kreditlər
- ☐ dövlət tərəfindən dotasiyalar
- ☐ depozitlər
- ☒ Mərkəzi Bank tərəfindən qanunla müəyyən olunmuş hədlər əsasında ayrılmalar

70 Kommersiya banklarının passiv əməliyyatlarına daxil deyil:

- ☐ Digər kommersiya banklarından və ya mərkəzi bankdan alınan kreditlər;
- ☐ Hüquqi şəxslərin hesablaşma, cari və digər hesablarındakı qalıqlar;
- ☐ Hüquqi və fiziki şəxslərin əmanət və depoziti;
- ☒ valyuta diling əməliyyatları

71 Kommersiya banklarının bu günkü halını təənnüm edən cümlələrdən biri yalnızdır:

- ☐ onlar aktiv və passiv əməliyyatların sürətini getdikcə artırır
- ☐ nizamnamə kapitalı artır
- ☐ onların sayı azalır
- ☒ onların sayı artır

72 Kommersiya banklarının funksiyası hesab edilə bilməz

- ☐ Bank investoru və ya andəraytər
- ☐ sığorta. broker
- ☐ Əmanət, kredit
- ☒ nağd pulların emissiyası

73 Bankların təsisçiləri rolunda çıxış edə bilməz:

- ☐ xarici vətəndaşlar
- ☐ banklar
- ☐ müxtəlif firmalar
- ☒ dövlət

74 Kommersiya bankın səhmdarı ola bilməz

- ☐ ictimai fondlar
- ☐ ictimai birliklər
- ☐ Siyasi partiyalar
- ☒ banklar

75 Kommersiya bankları üçün Mərkəzi Bank tərəfindən müəyyən olunmuş minimum nizamnamə kapitalının ödənilməsi üçün tələb olunan müddət nə qədərdir?

- ☐ 6 ay
- ☐ 1 il

- ☐ 3 ay
☒ 1 ay

76 Bank lisenziyası neçə il qüvvədə olur?

- ☐ 15 illik
☐ 10 illik
☐ 5 illik
☒ qeyri-müəyyən müddətə

77 Kommersiya bankları tərəfindən müştəri üçün aparılan vasitəçilik əməliyyatlarına aid deyil:

- ☐ forfeyting;
☐ faktoring;
☐ lizing;
☒ REPO əməliyyatları

78 Lizing ilk dəfə hansı şirkət tərəfindən aparılmışdır?

- ☐ PWC
☐ Procter&Gamble
☐ Microsoft
☒ Bell

79 Lizing əməliyyatlarının əlavə iştirakçılarna daxil deyil

- ☐ sığorta şirkətləri
☐ investisiya bankları
☐ kommersiya bankları
☒ əhali

80 Aşağıdakılardan biri lizingin növlərinə daxil deyil:

- ☐ Geri qaytarılan lizing
☐ Operativ lizing
☐ Maliyyə lizingi
☒ istehsalçı lizingi

81 Faktoringin iştirakçılarına daxil ola bilməz:

- ☐ malgöndərən və ya malsatan;
- ☐ ixtisaslaşdırılmış faktoring şirkəti;
- ☐ faktoring əməliyyatlarını təşkil edən kommersiya banklarının faktoring şöbəsi
- ☒ Mərkəzi Bank

82 Trast əməliyyatlarının növlərinə daxil deyil:

- ☐ Müqavilə əsasında əmlakın idarə olunması
- ☐ Əmlakın varisliyə, mirasa verilməsi
- ☐ Etibarlı idarəetmə
- ☒ Geri qaytarılma yolu ilə trast

83 Aşağıdakılardan biri Agent xidmətlərinin formalarına daxil edilə bilməz:

- ☐ Pul və digər qiymətlilərin verilməsi
- ☐ Pul və digər qiymətlilərin saxlanması
- ☐ Qiymətli kağızlar bazarında əməliyyatlar
- ☒ Hüquqi və fiziki şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi

84 Forfeyting nədir?

- ☐ qiymətli kağızların alqısatqı prosesidir
- ☐ malsatanın debitor borclarının satın alınmasıdır
- ☐ qiymətli kağızların tədavülüdür
- ☒ sadə və ya ötürücü veksəl şəklində dövrüyyə sənədləri ilə tərənnüm olunan borcun alınmasıdır

85 Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada hansı söz olmalıdır?

- ☐ “cəmiyyət”
- ☐ “məliyyə”
- ☐ “müəssisə”
- ☒ bank

86 Bankın adında hansı sözlərdir ki, yalnız qanunvericilikdə nəzərdə tutulduğu istifadə edilməsinə yol verilir? 1) "Azərbaycan Respublikası" 2) "dövlət" 3) "milli" 4) "dünyəvi" 5) "beynəlxalq"

- ☐ 4.5
- ☐ 2.4
- ☐ 1.5
- ☒ 1,2,3

87 Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinin II hissəsinə müfiq olaraq hansı orqan dövlətin müstəsna mülkiyyətindədir?

- ☐ Həmkarlar İttifaqı
- ☐ Müdafiyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Mərkəzi Bank

88 Mərkəzi Bankın məqsəd və funksiyalarına aid deyildir:

- ☐ hamısı
- ☐ Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir
- ☐ Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
- ☒ Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi sayılmaqdadır

89 Pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını hansı orqan həyata keçirir?

- ☐ Həmkarlar İttifaqı
- ☐ Müdafiyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Mərkəzi Bank

90 11 fevral 2007ci ildə dərc edilməklə hansı qanun qüvvəyə minmişdir?

- ☐ Kommersiya Banklarında törəmə əməliyyatların keçirilməsi qanunun
- ☐ Kommersiya Bankları haqqında" qanunun
- ☐ Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanunun
- ☒ «Əmanətlərin Sığortalanması haqqında» qanun

91 Mərkəzi Bankın öz məqsədlərinə nail olması üçün həyata keçirdiyi funksiyalara aid deyildir:

- ☐ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
- ☐ manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir
- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;

- ☒ nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinin 3cü hissəsinə və bu Qanuna müvafiq olaraq, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

92 Milli Məclis 8 may 2009-cu il tarixində hansı sahədə qəbul olunmuş Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir.

- ☐ «Əmlakın qiymətləndirilməsi haqqında» qanun
☐ Kommersiya Bankları haqqında qanunun
☐ Azərbaycan Respublikasının Milli Bankı haqqında qanunun
☒ “Əmanətlərin sığortalanması haqqında”

93 İnvestisiya fondlarına aiddəyildir: 1) Bu bir tərəfdən maliyyə-kredit bazarının institutlarıdır 2) digər tərəfdən isə o, hüquqi şəxsdir, öz aksiyalarını satır və bunun qarşılığında müxtəlif qiymətli kağızlara investisiya qoyur. 3) İnvestisiya fondu yalnız açıq səhmdar cəmiyyət formasında yaradıla bilər.

- ☐ 3.1
☐ 2.0
☐ 1.0
☒ 3.0

94 İnvestisiya fondlarına aiddir: 1. Bu bir tərəfdən maliyyə-kredit bazarının institutlarıdır 2) digər tərəfdən isə o, hüquqi şəxsdir, öz aksiyalarını satır və bunun qarşılığında müxtəlif qiymətli kağızlara investisiya qoyur. 3) İnvestisiya fondu yalnız açıq səhmdar

- ☐ 3.1
☐ 2.0
☐ 1.0
☒ 1.2

95 Maliyyə bazarlarında başlıca investorlardandır?

- ☐ investisiya bankları
☐ investisiya şirkətləri
☐ maliyyə şirkətləri
☒ pensiyə fondları

96 Azərbaycanda sığorta əsasən neçə mərhələdə öz inkişafını keçmişdir?

- ☐ 5.0
☐ 4.0

- ☐ 2.0
☒ 3.0

97 Mərkəzi Bankın fəaliyyətinin tənzimlənməsində hüquqi baza hesab edilmir:

- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
☐ Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu
☐ Azərbaycan Respublikasının Konstitusiyası
☒ vergi məəcəlləsi

98 Aşağıdakı fikirlərdən biri yalnızdır:

- ☐ Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik göturdüyü hal-lar-dan başqa bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsulyyət daşıdır
☐ Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilər
☐ Cari bank fəaliyyəti ilə əlaqəli qərarlar, qəbul edilən kredit təşkilatları, dövlət haqqında fəaliyyəti və bələdiyyə orqanlarından asılı deyildir
☒ Kredit təşkilatları Mərkəzi Bankın mülkiyyətində fəaliyyət göstərir

99 Mərkəzi Bankın məqsədlərinə daxil deyil

- ☐ Ödəniş sistemlərinin sabitliyini təmin etmək
☐ Mərkəzi Bankın fəaliyyətinin məqsədi bank sistemlərinin sabitliyini təmin etməkdir.
☐ Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
☒ Mənfəət götürmək

100 Əmanət sığorta sisteminin məqsədinə daxil deyil

- ☐ yığım sahiblərinin əmanətlərini toplayıb və anı olaraq vəsaitlərin banklardan çıxarmaq zamanında bu sektorda yaşana biləcək böhranların da qarşısını alır
☐ əmanətlərin bankçılıq sistemi kənarında qalmasını və ya sistem kənarına çıxarılmasının qarşısını almaq
☐ Əmanət sahiblərinin bank sistemlərinə olan inamını gücləndirmək
☒ bankları borc kapitalı ilə təchiz etmək

101 Pensiya fondları haqqında fikirlərdən biri yalnızdır:

- ☐ Pensiya fondları uzun müddətli qaynaqlara malik olur
☐ Pensiya fondlarında toplanılan vəsaitlər uzunmüddətlidir
☐ burada toplanan fondların artması müşahidə olunur
☒ Pensiya fondlarında toplanmış məbləq hər hansı məqsədcün istifadə edilə bilər

102 Azərbaycan Respublika Sığorta Cəmiyyətləri İttifaqının vəzifəsi deyil:

- ☐ sığorta şirkətlərinin bir-biri ilə qarşılıqlı fəaliyyətlərini əlaqələndirmək
- ☐ sığorta bazarının inkişafına kömək etmək
- ☐ ölkədə sığorta təşkilatlarının səylərini bir arada tutmaq
- ☒ Həyat sığortasının həyata keçirilməsi

103 Sığorta bazarının əsas istiqaməti hesab edilə bilməz

- ☐ respublikanın ümumi daxili məhsulunda sığortanın payının artırılması
- ☐ iqtisadiyyatın sabitliyi və yüksəlişinin əsas amili olan iqtisadi proseslərin sığorta təminatı
- ☐ gələcəkdə onun daha da inkişaf etdirilməsi
- ☒ real investisiyaların həcmının artırılması

104 Sığorta bazarının yaradılmasında məqsəd kimi götürülə bilməz:

- ☐ sığorta bazarının fəaliyyəti üzərində dövlət nəzarəti sisteminin gücləndirilməsinin təmin edilməsi
- ☐ iqtisadi sabitliyin və milli iqtisadi təhlükəsizliyin mühüm amillərindən biri kimi sığortanın rolunun yüksəldilməsi
- ☐ respublikada sığorta işinin inkişafı üçün maliyyə-iqtisadi, normativ hüquqi baza yaratmaq
- ☒ kapitalın hərəkətini sürətləndirmək

105 Sığorta bazarı iştirakçılarından ibarət ittifaqlar, assosiasiyalar və digər birliklərin yaradılması səbəblərindən biri deyil:

- ☐ birgə proqramları həyata keçirmək
- ☐ üzvlərinin mənaflərini qorumaq
- ☐ Sığortaçıların fəaliyyətlərini əlaqələndirmək
- ☒ sığorta fəaliyyəti ilə bilavasitə məşğul olmaq

106 Kommersiya banklarının təsnifat əlamətlərinə daxil deyil:

- ☐ fəaliyyət ərazisinə görə
- ☐ ixtisaslaşmaya görə
- ☐ nizamnamə kapitalının formalaşması üsuluna
- ☒ aktivlərinin ümumi dəyərinə görə

107 Kommersiya banklarının əsas rolu nədən ibarətdir?

- ☐ Mərkəzi Bankın tamlığını təmin etmək

- ☒ ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərmək və müştərilərə maliyyəkredit xidmətlərinin bütöv kompleksini təqdim etmək
- ☐ dövlətin xidmətedici orqanı olmaq
- ☐ nazirliklərin hesablaşma əməliyyatlarını aparmaq

108 Aşağıdakılardan biri kommersiya banklarının aktiv əməliyyatlarının əsas növlərindən deyil:

- ☐ İnvestisiyalaşdırma;
- ☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;
- ☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi;
- ☒ Qeyri-investisiya qiymətli kağızlarının emissiyası

109 Kommersiya banklarının fəaliyyətinin əsas prinsiplərinə daxil deyil

- ☐ Maliyyə ehtiyatları bazarının vəziyyətinə istiqamətlənmiş müstəqil kredit, faiz və depozit siyasətinin aparılması
- ☐ Öz fəaliyyətinin nəticələrinə görə tam iqtisadi məsuliyyət və yüksək dərəcəli azadlıq
- ☐ Real mövcud olan ehtiyatlar hüdudunda iş prinsipi
- ☒ Maraqlı tərəflərin rolu prinsipi

110 Azərbaycan Respublikasının mövcud qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün hansı dövlət strukturundan rəsmi icazə almalıdır?

- ☐ Maliyyə Nazirliyindən
- ☐ Vergilər Nazirliyindən
- ☐ Mərkəzi Bankdan
- ☒ Ədliyyə Nazirliyindən

111 Kommersiya bankları lisenziyanı hansı strukturdan alırlar?

- ☐ Maliyyə Nazirliyindən
- ☐ Ədliyyə Nazirliyindən
- ☐ Vergilər Nazirliyindən
- ☒ Mərkəzi Bankdan

112 Lisenziya almaq məqsədilə kommersiya bankları tərəfindən Mərkəzi Banka vəsatətlə bərabər təqdim edilməli olan sənədlərdən biri deyil:

- ☐ hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər barədə hesabatı və buna dair auditor rəyi
- ☐ təsis sənədləri;
- ☐ dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti

☒ marketoloq rəyi

113 Bank lisenziyasının ləğvinə səbəb olacaq hərəkətlərə aid deyil

- ☐ lisenziya və icazə verilərək əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxdıqda
- ☐ bank qanunvericiliyinin və Mərkəzi Bankın normativ aktlarının tələbləri mütəmadi pozulduqda
- ☐ kredit təşkilatının təsisçilərinin müraciəti ilə (kənüllü)
- ☒ rentabelliğin aşağı olması

114 Son zamanlar kommersiya bankları tərəfindən həyata keçirilən yeni əməliyyat növü hansıdır?

- ☐ depozit əməliyyatları
- ☐ kredit əməliyyatları
- ☐ bank qiymətli kağızlarının emissiyası
- ☒ vasitəçilik əməliyyatları

115 Lizingin müddəti hesablanarkən aşağıdakılardan biri nəzərə alınmaya bilər:

- ☐ İnflyasiya prosesi
- ☐ Avadanlığın amortizasiya mərhələsi
- ☐ Avadanlıqların xidmət müddəti
- ☒ lizing bazarının durumu

116 Lizing ödəmələrinin tərkibinə daxil deyil

- ☐ lizing marjası (13%)
- ☐ lizing verənin cəlb edilən resuslara görə ödəmələri
- ☐ amortizasiya
- ☒ lizing alanın lizing verənə digər borcu

117 Lizingin özünəməxsus funksiyası hesab edilə bilməz:

- ☐ İqtisadiyyatın kənd təsərrüfatı və emal sənayesi müəssisələrində istehsal vasitələrinə mövsümi tələbatın ödənməsi
- ☐ Lizing istehsalın maddi texniki təminatının progressiv metodu rolunu oynayır.
- ☐ Lizing əsas fondlara vəsait qoyuluşunun bir formasıdır.
- ☒ qiymətli kağızla təminat vasitəsilə debitor borclarının ödənilməsi

118 Lizingin növləri haqqında fikirlərdən biri yalnızdır

- ☐ Operativ lizinqəşyanın əldə olunması və saxlanılması xərcləri bir lizinq kontraktı müddətində ödənilmir
- ☐ Maliyyə lizinqində müddət bitəndən sonra adətən əmlak icarədar tərəfindən alınır
- ☐ Maliyyə lizinqi uzunmüddətli razılaşma növü olub, amortizasiya icarədar tərəfindən tam ödənilir
- ☒ Operativ lizinq əmlakın dəyərinin tam ödənilməsi ilə səciyyələnir

119 Rovelver lizinq nədir?

- ☐ iştirakçılarının hamısının 1 ölkə daxilində olan lizinqdir
- ☐ lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizinq kompaniyasına) keçməsi ilə yaranan lizinq növüdür
- ☐ icarə obyektinin dəyərinin tam ödənilməsi ilə səciyyələnən icarə növüdür
- ☒ bu lizinqdə lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyektinə əvəz edə bilər

120 Liziqin müsbət cəhəti hesab edilə bilməz

- ☐ Ödənmələrin dərhal həyata keçirilməsi tələb edilmir
- ☐ Təminat əmlakın özü olur.
- ☐ Lizinq müqaviləsi kredit müqaviləsində daha asan əldə olunur
- ☒ Maliyyə lizinqində avadanlıq köhnədikdən sonra da lizinq ödənilir.

121 Bazar iqtisadiyyatı şəraitində faktoringin malgöndərənlər üçün əhəmiyyətinə daxil deyil:

- ☐ balansın quruluşunu təkmilləşdirməsi
- ☐ maliyyə-təsərrüfat fəaliyyətini sabitləşdirməsi
- ☐ malgöndərənə dövriyyə vəsaitlərinin çatışmazlığını aradan qaldırması,
- ☒ pul dövriyyəsini ləngitməsi

122 Trast əməliyyatları haqqında verilmiş fikirlərdən biri yalnışdır

- ☐ Trast əməliyyatları müştərinin tapşığına əsasən əmlakın idarə olunması istiqamətində aparılan əməliyyatdır
- ☐ Trast əməliyyatlarının iştirakçıları trastın təsisçisi, etibarlı idarəedən və benefisiardır
- ☐ Trast əməliyyatlarının obyektinə istehsal və qeyri-istehsal xarakterli daşınmaz əmlak və s. ola bilər
- ☒ Trast əməliyyatları müştərinin borc kapitalına ehtiyacını ödəməyə yönəldilmiş fəaliyyətdir

123 Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanununa əsasən müəyyənləşdirə bilmərik:

- ☐ Mərkəzi Bankın funksiya və səlahiyyətlərini
- ☐ Mərkəzi Bankın məqsədini
- ☐ Mərkəzi Bankın hüquqi statusunu

☒ Mərkəzi Bankın sədrini

124 Mərkəzi Bank haqqındakı fikirlərdən biri yalnızdır

- ☐ Mərkəzi Bank müstəqil balansla, nizamnamə kapitalına və digər əmlaka malikdir
- ☐ Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və müvafiq Qanunla müəyyənləşdirilir
- ☐ Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir
- ☒ Mərkəzi Bank ölkədəki pul tədavülünə müdaxilə edə bilməz

125 Azərbaycanda sığorta işi hansı fəaliyyət sahəsinin meydana gəlməsi ilə sıx əlaqədardır. 1) kapitalist istehsal münasibətlərinin inkişafı ilə 2) neft sənayesinin meydana gəlməsi ilə 3) sahibkarlığın fəallaşması ilə 4) iqtisadi sistemin dəyişməsi ilə 5) risklərin neytrallaşdırılması ilə

- ☐ 1,4,5
- ☐ 4.5
- ☐ 1.2
- ☒ 1,2,3

126 XIX əsrin axırlarında sığorta işinin inkişafında tərəqqi başlanılır?

- ☐ neft sənayesində gəlirlərin artması ilə
- ☐ Bot sisteminin ölkəmizə dəvət olunması ilə
- ☐ neft sənayesində qəza hallarının artması ilə
- ☒ neft sənayesinə xarici investorların cəlb edilməsi ilə

127 Neçənci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı?

- ☐ 1994-cü ildə
- ☐ 1993-cü ildə
- ☐ 1992-ci ildə
- ☒ 1991-ci ildə

128 Dövlət Sığorta Nəzarətinin vəzifəsinə aid deyildir:

- ☐ metodiki rəhbərliyin həyata keçirilməsi,
- ☐ sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi,
- ☐ sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi,
- ☒ konsaltinq vəzifələrin həyata keçirilməsi

129 Milli sığorta bazarı Azərbaycanda neçənci ilin əvvəlindən formalaşmağa başlamışdır?

- ☐ 1993-cü ilin ortalarında
- ☐ 1992-ci ilin ortalarında
- ☐ 1992-ci ilin axırlarında
- ☒ 1992-ci ilin əvvəlində

130 Azərbaycan Respublikasının Milli Məclisi neçənci ildə Azərbaycanın tarixində ilk dəfə olaraq «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununu qəbul etdi.

- ☐ 1994-cü ilin sonunda
- ☐ 1993-cü ilin ortalarında
- ☐ 1994-cü ilin yanvar ayında
- ☒ 1993-cü ilin yanvar ayında

131 Azərbaycan Respublika Sığorta Cəmiyyətləri İttifaqı yaradıldı?

- ☐ 1996-cı ildə
- ☐ 1995-ci ildə
- ☐ 1994-cü ildə
- ☒ 1993-cü ildə

132 Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsində əsas götürülə bilməz:

- ☐ Kredit İttifaqları haqqında" Azərbaycan Respublikası qanunları
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☒ Qeyrihökumət təşkilatlarının fəaliyyəti haqqında qanun

133 Bank sistemi haqqındakı fikirlərdən biri yalnızdır:

- ☐ Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada bank sözü olmalıdır
- ☐ Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər
- ☐ Bank sistemi kommersiya banklarından təşkil olunur
- ☒ Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər

134 “Banklar haqqında Azərbaycan Respublikasının Qanunu” nun məqsədi hesab edilə bilməz:

- ☐ bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi
- ☐ iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması
- ☐ Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması
- ☒ Nağd pul dövriyyəsinin sürətləndirilməsi

135 Mərkəzi Bankın pul siyasətini həyata keçirmək üçün istifadə etdiyi alətlərə daxil deyil:

- ☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi
- ☐ faiz dərəcələrinin müəyyənləşdirilməsi
- ☐ açıq bazarda əməliyyatların aparılması
- ☒ istehlak kreditlərinin verilməsi

136 Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin vəzifələrinə daxil deyil:

- ☐ dövlət mənafeyinin müdafiəsi
- ☐ sığortaçıların, sığortalıların mənafeyinin müdafiəsi
- ☐ ölkəmizdə sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi
- ☒ sığorta xidmətinin göstərilməsi

137 Günümüzə sığorta sisteminin fəaliyyətini tərənnüm edən əlamətlərdən biri yalnızdır

- ☐ sığorta bazarının formalaşması
- ☐ sığorta fəaliyyətində inhisarın aradan qaldırılması
- ☐ sığortanın təşkili prinsiplərinin köklü şəkildə yenidən həyata keçirilməsi
- ☒ bəzi sığorta növlərinin icbariliyi

138 Sığorta bazarının inkişafı üçün təmin edilməsi vacib olan xüsusiyyətlərə aid deyil:

- ☐ sığortalılar qarşısında öhdəliklər yerinə yetirilməlidir
- ☐ əhaliyə göstərilən sığorta xidmətlərinin həcmi artırılmalıdır
- ☐ mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara eyni şərait yaradılmalıdır
- ☒ Sığorta şirkətlərinin fəaliyyəti məhdudlaşdırılmalıdır

139 Bank gəlirlərinin əldə edilməsi istiqamətində aparılan əməliyyat hesab edilə bilməz:

- ☐ İnvestisiya proyektləri;
- ☐ Qiymətli kağızlara olan investisiyalar;
- ☐ Fiziki və hüquqi şəxslərin kreditləşməsi;

- ☒ Mərkəzi bankın müxbir hesabında olan qalıqların artırılması

140 Mərkəzi Bank tərəfindən kommersiya banklarına lisenziya verilməsindən imtinaya əsas ola bilməz:

- ☐ kredit təşkilatının lisenziya almaq üçün təqdim etdiyi sənədlər mövcud qanunvericiliyə uyğun olmadıqda
☐ təsisçilərin maliyyə vəziyyəti qeyriqənaətbəxş olduqda
☐ İdarə Heyətinin sədri, onun müavinləri və baş mühasib onların qarşısında qoyulan ixtisas tələblərinə uyğun olmadıqda
☒ nizamnamə kapitalı həddən artıq çox olduqda

141 Lizingin xarakterik cəhətlərindən biri hesab edilə bilməz:

- ☐ təminat obyektı olan lizing əmlakı kreditorun mülkiyyətində qalır
☐ lizingdə ssudanın əmlak forması təzahür edir;
☐ kreditin əənəvi formalarından fərqli olaraq lizingdə ssudanm pul forması iştirak etmir
☒ lizing götürən əmlakın istifadə müddəti bitənədək onu lizing verənə qaytarmalıdır

142 Lizingin mənfə cəhəti hesab edilə bilməz

- ☐ Maliyyə lizingində avadanlıq köhnəldikdən sonra da lizing ödənilir.
☐ Operativ lizingdə köhnəlmiş avadanlığın riski icarəverəndə olur, o da itkiyə məruz qalmamaq üçün icarə haqqını qaldırır
☐ Lizing müqavilənin bağlanmadığı, lakin avadanlığın köhnəldiyi halda icarədar köhnə avadanlığa görə icarə haqqı ödəyir
☒ Təminat əmlakın özü olur

143 Forfeyting əməliyyatlarının mərhələlərinə daxil deyil

- ☐ valyuta, maliyyələşmə müddəti, idxalçı və ixracçının yerləşdiyi məkan və s. məlumatlar öyrənilir
☐ sövdələşməsinin maliyyə və əmtəə xarakterli olmasını müəyyənləşdirir
☐ forfeyter tərəfindən satıcının ərizəsinə baxılır
☒ malgöndərən tərəfindən verilən veksellər satın alınır forfeyter tərəfindən

144 Foreytingləşmənin xarici ticarətin kreditləşmə forması kimi ixracçıya verdiyi üstünlüklərdən biri hesab edilə bilməz:

- ☐ riskdən sığortalanma
☐ balansın sadələşdirilməsi
☐ debitor borclardan daxilolmalar
☒ diskontla maliyyələşdirmə

145 İlk kommersiya bankları nə vaxt yaradılmışdır?

- ☐ XIV-XV əsrlərdə
- ☐ XVI-XVII əsrlərdə
- ☐ XV-XVI əsrlərdə
- ☒ XVIII-XIX əsrlərdə

146 İlk Kommersiya banklarının fəaliyyət sahələrinə daxil deyil:

- ☐ kapitallarda pay iştirakı
- ☐ uzunmüddətli istiqrazların verilməsi
- ☐ müəssisələrin qiymətli kağızları ilə işləməsi
- ☒ banknotların emissiyası

147 Kommersiya banklarına aid deyildir:

- ☐ Kommersiya banklarının qarşılıqlı kredit cəmiyyətlərindən və əmanət banklarından fərqləndirən ənənəvi funksiyalarına trast əməliyyatları aiddir
- ☐ Kommersiya bankları pay və ya səhmdar əsaslarla yaradılır
- ☐ Eləcə də dövlət qiymətli kağızları ilə əməliyyatları həyata keçirir
- ☒ Kommersiya bankları ilə yalnız hüquqi şəxslər məşğul olur,

148 Kommersiya banklarının təsnifləşdirilməsinə aid deyildir:

- ☐ ərazi əlamətlərinə görə
- ☐ filial şəbəkəsinin mövcudluğuna görə
- ☐ həyata keçirilən əməliyyatların növünə görə
- ☒ İşçilərin sayına görə

149 Borc almaq və borc vermək hansı təşkilata aiddir:

- ☐ İnvestisiya fondlarına
- ☐ maliyyə insitutlarına
- ☐ İstehsal müəssisələrinə
- ☒ Kommersiya banklarına

150 Borc almaq çox zaman hansı şəkildə ortaya çıxır? 1) əmanət şəklində, 2) kredit şəklində 3) xammal şəklində

- ☐ 2.3
- ☐ 3.0
- ☐ 2.0

☒ 1.0

151 Kommersiya banklarının bank sistemi içərisində ən önəmli fəaliyyətlərindən birisi də nədir? 1) bank pulunu yarada bilməsidir. 2) bank pulunu yarada bilməməsidir. 3) bank faizlərinin yüksək olmasıdır 4)bank pulunu qaytara bilməməsidir

☐ 4.0

☐ 3.0

☐ 1.0

☒ 2.0

152 Bank pulu neçə yaradılır? 1)Banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, 2) Təkrar kredit olaraq verilməsi nəticəsində 3) Qiymətli kağızlar emisiya etməklə 4)Xarici borclanmaqla 5) Banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra,təkrar kredit olaraq verilməsi nəticəsində

☐ 1.3

☐ 4.0

☐ 2.0

☒ 5.0

153 Geniş şəkildə banklar neçə funksiya yerinə yetirirlər ?

☐ 5.0

☐ 3.0

☐ 2.0

☒ 6.0

154 Kommersiya banklarının hansı funksiyasının köməkliyi ilə iqtisadi sistemdəki risqi və qeyrimüəyyənliyi aradan götürmüş olurlar?

☐ Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili funksiyalarında

☐ Pul ödəmə və hesablaşma funksiyasında

☐ Depozit funksiyasında

☒ Vasitəçilik funksiyasında

155 Hansı funksiya vasitəsilə kommersiya banklarının ölkənin ilkin və ikinci qiymətli kağız bazarının təşkilində rolu müəyyənləşir?

☐ Vasitəçilik funksiyasında

☐ Pul ödəmə və hesablaşma funksiyasında

☐ Depozit funksiyasında

☒ Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili funksiyalarında

156 Hüquqi və fiziki şəxslərin əmanət və depoziti, kommersiya banklarının hansın əməliyyatlarının tərkibinə aiddir: 1) Aktivə 2) passivə 3) hər ikisinə 4) trendə

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0

157 Kommersiya banklarının aktiv əməliyyatlarına aiddir:

- ☐ İnvestisiyalaşdırma;
- ☒ hamısı
- ☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi;
- ☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;

158 Kommersiya banklarının aktiv əməliyyatlarına aid deyildir:

- ☐ İnvestisiyalaşdırma;
- ☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;
- ☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi
- ☒ Hüquqi və fiziki şəxslərin əmanət və depoziti;

159 Kommersiya banklarının aktiv əməliyyatlarına aid deyildir:

- ☐ Risklərinin ayrı-ayrı əməliyyat növləri arasında optimal bölüşdürülməsi lazımdır
- ☐ Bankın lazımı likvidliyinin qorunması əsas götrülür.
- ☐ Gəlir əldə etmək məqsədi ilə həyata keçirilir.
- ☒ Yerinə yetirdiyi məsələlərə görə bank aktivlərini üç qrupa ayırmaq olar

160 Bank gəlirlərinin əldə edilməsi istiqamətində aparılan əməliyyatların 1-ci qrupuna aid deyildir: 1) bankın kassalarında olan vəsaitlər; 2) Qiymətli kağızlara olan investisiyalar 3) Mərkəzi bankın müxbir hesabında olan qalıqlar; 4) Valyuta diling əməliyyatları;

- ☐ 1.2
- ☐ 2.3
- ☐ 1.4
- ☒ 2.4

161 XIX-XX əsrin tsiklik iqtisadi böhranları nəticəsində bəzi kommersiya bankları:

- ☐ filiallarının sayını artırdılar
- ☐ birləşdilər
- ☐ inkişaf etdilər
- ☒ xalis kommersiya və investisiya (müstəsna olaraq uzun müddətli kreditlərlə ixtisaslaşan) banklarına bölündülər

162 Azərbaycanda sığorta fəaliyyətini aparmağa lisenziya almış ən iri sığorta şirkəti hansıdır?

- ☐ “Paşa Sığorta”dır
- ☐ “Standard Insurance”dır
- ☐ “Temz Sığorta Qrupu”dur
- ☒ “Azərisığorta”dır.

163 Hansı sığorta şirkətidir ki, Respublikanın bütün yerlərində filialları mövcuddur?

- ☐ “Paşa Sığorta”
- ☐ “Standard Insurance”
- ☐ “Temz Sığorta Qrupu”
- ☒ “Azərisığorta”

164 Həyat sığortasını həyata keçirir? 1) Atəşgah Həyat 2) Qala Həyat 3) Standard Insurance Həyat 4) Paşa həyat 5) Məğa həyat

- ☐ 4.3
- ☐ 2.4
- ☐ 1.5
- ☒ 1.2

165 Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi nədir?

- ☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi təmin etməkdir
- ☐ faiz dərəcələrinin müəyyənləşdirilməsi təmin etməkdir
- ☐ açıq bazarda əməliyyatların aparılmasını təmin etməkdir
- ☒ Banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

166 Mərkəzi Bankın pul siyasətini həyata keçirdiyi alətlərə aid deyildir:

- ☐ kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;
- ☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi;
- ☐ faiz dərəcələrinin müəyyənləşdirilməsi;
- ☒ qapalı bazarda əməliyyatların aparılması;

167 İnvestisiya fondu neçə formada yaradıla bilər ?

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0

168 Qapalı investisiya səhmdar cəmiyyəti yaradılarkən səhmdarların sayı neçədən çox olmamalıdır?

- ☐ 59-dan yuxarı olmamalıdır
- ☐ 70-ə yaxın olmamalıdır
- ☐ 69 – dan yuxarı olmamalıdır
- ☒ 50-dən yuxarı olmamalıdır

169 İxtisaslaşmış qeyribank maliyyəkredit institutlarına aid deyildir:

- ☐ investisiya fondları;
- ☐ maliyyə şirkətləri
- ☐ investisiya şirkətləri
- ☒ sığorta fondları

170 Bank sisteminə aid deyildir:

- ☐ investisiya bankları;
- ☐ Əmanət bankları
- ☐ kommersiya bankları;
- ☒ Finka bankları

171 Sığorta bölməsi neçə yerə ayrılır:

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0

☒ 2.0

172 Azərbaycan Respublikasının bank sisteminə aid deyildir: 1) Azərbaycan Respublikasının Mərkəzi Bankından və investisiya təşkilatlarından ibarətdir. 2) Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılıdır 3) Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. 4) Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.

☐ 2.4

☐ 3.4

☐ 1.0

☒ 1.2

173 Bankın törəmə banklarının adında nəyin adı göstərilməlidir?

☐ maliyyə bankının

☐ Finka bankın

☐ Mərkəzi bankın

☒ Əsas bankın

174 Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limitini hansı təşkilat tərəfindən müəyyən edilir?

☐ Kommersiya bankı

☐ Beynəlxalq bank

☐ Xarici bank

☒ Mərkəzi Bank

175 Neçənci ildə qəbul olunmuş qanunda aşağıdakı məsələlərə baxılmışdır? 1) Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, 2) İqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, 3) Bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi, 4) Bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi

☐ 18 dekabr 2006-cı il tarixli əlavə ilə

☐ 11 fevral 2007-ci il tarixli əlavə ilə

☐ 10 dekabr 2004-cü il tarixli əlavə ilə

☒ 4 mart 2005-ci il tarixli əlavə ilə

176 Dünyada ilk pensiyə fondu harada yaranmışdır?

☐ İtaliyada

- ☐ İngiltərədə
- ☐ Almaniyada
- ☒ Amerikada

177 İstəyə bağlı pensiyə fondları hansı ölkədədir?

- ☐ 4.5
- ☐ 3.4
- ☐ 1.2
- ☒ 2.3

178 Azərbaycan Respublikasının mövcud qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün hansı təşkilatın dövlət qeydiyyatından keçməlidir?

- ☐ İqtisadi inkişaf nazirliyindən
- ☐ Prezident aparatından
- ☐ Mərkəzi bankdan
- ☒ Ədliyyə Nazirliyindən

179 Kommersiya bankının yaradılması üçün 1-ci növbədə hüquqi şəxs statusunu almalıdır, yoxsa lisenziyanı?

- ☐ Lisenziya almadanda, fəaliyyət göstərə bilər
- ☐ hüquqi şəxs statusunu almadanda, fəaliyyət göstərə bilər
- ☐ lisenziyanı
- ☒ hüquqi şəxs statusunu

180 Mərkəzi banka yazılı vəsatət nə zaman verilir?

- ☐ hüquqi şəxs statusunu aldıqdan sonra
- ☐ Nizamnamə kapitalının minimum həddini müəyyən etdikdən sonra
- ☐ Lisenziyanı aldıqdan sonra
- ☒ Nizamnamə kapitalının maksimum həddini müəyyən etdikdən sonra

181 Kommersiya bankları bank sisteminin neçənci pilləsini təşkil edir?

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0

☒ 2.0

182 İlk Kommersiya banklarının fəaliyyət sahələrinə daxil deyil:

- ☐ kapitallarda pay iştirakı
- ☐ uzunmüddətli istiqrazların verilməsi
- ☐ müəssisələrin qiymətli kağızları ilə işləməsi
- ☒ banknotların emissiyası

183 XIX-XX əsrin tsiklik iqtisadi böhranları nəticəsində bəzi kommersiya bankları:

- ☐ filiallarının sayını artırdılar
- ☐ birləşdilər
- ☐ inkişaf etdilər
- ☒ xalis kommersiya və investisiya (müstəsna olaraq uzun müddətli kreditlərlə ixtisaslaşan) banklarına bölündülər

184 1952-ci ildə SanFransiskoda yaranmışdır?

- ☐ trast şirkətləri
- ☐ forfeytinq şirkətləri
- ☐ faktoring şirkətləri
- ☒ lizing şirkətləri

185 Lizing əməliyyatlarının iştirakçıları neçə yerə bölünür?

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0

186 Lizing əməliyyatlarının əsas iştirakçılarına aid deyildir:

- ☐ istehsal və ticarət kompaniyaları
- ☐ lizing alanlar
- ☐ Lizing verənlər
- ☒ lizing verəni kreditləşdirən

187 Lizing əməliyyatlarının əlavə iştirakçılarına aid deyildir:

- ☐ kommersiya və investisiya bankları
- ☐ sövdələşmələrin zəmanətçisi
- ☐ lizinqverəni kreditləşdirən
- ☒ lizinq alanlar

188 Lizinq əməliyyatının formalarına aid deyildir:

- ☐ Geri qaytarılan lizinq
- ☐ Operativ lizinq
- ☐ maliyyə lizinqi
- ☒ Konsalting lizinqi

189 Lizinq faizini təşkil edir? 1) resurslar üçün ödəmə, 2) lizinq marjası 3) risk mü kafatı 4) amortizasiya 5) mənfəətlilik

- ☐ 4,3,1
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 1,2,3

190 Maliyyə lizinqinə aiddir: 1) uzunmüddətli razılaşma növüdür 2) əşyanın əldə olunması və saxlanması xərcləri bir lizinq kontraktı müddətində ödənilir 3) amortizasiya icarədar tərəfindən tam ödənilir 4) əmlakın quraşdırma və cari xidmət xərcləri icarədarın öhdəliyindədir. 5) çoxlu sayda tərəflər olur,

- ☐ 1,3,5
- ☐ 2.5
- ☐ 3.4
- ☒ 1,3,4

191 Sublizinqə aid deyildir?

- ☐ lizinq verənin dəyişməsi
- ☐ İcarə ödəmələrinin əldə olunma hüququ əsas icarəverəndə olması.
- ☐ lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi ilə yaranması.
- ☒ lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyektinə əvəz edə bilməsi.

192 Sublizinqə aiddir: 1) lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi 2) lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyektinə əvəz edə bilməsi 3) İcarə ödəmələrinin əldə olunma hüququ əsas icarəverəndə olması 4) lizinq verənin dəyişməsi

- ☐ 1.2
- ☐ 2, 3
- ☐ 2.4
- ☒ 1,3,4

193 İştirakçıların müxtəlif ölkələrdə fəaliyyət göstərməsini lizinqin hansı formasına aid etmək olar?

- ☐ Sublizinqə
- ☐ Daxili lizinqə
- ☐ Maliyyə lizinqinə
- ☒ Beynəlxalq lizinqə

194 Lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi ilə yaranması lizinqin hansı formasına aid etmək olar?

- ☐ Daxili lizinqə
- ☐ Beynəlxalq lizinqə
- ☐ Maliyyə lizinqinə
- ☒ Sublizinqə

195 Lizinq alana texnoloji baxımdan müxtəlif avadanlıqlar lazım olduqda hansı lizinq formasına müraciət etməlidir?

- ☐ Daxili lizinqə
- ☐ Beynəlxalq lizinqə
- ☐ Maliyyə lizinqinə
- ☒ Rovelver lizinqə

196 Qiymətli kağız emissiyasını həyata keçirən şəxslə investisiya bankı arasında həll olunmalı məsələlərə aid deyil:

- ☐ emissiya tarixi
- ☐ qiymətli kağızın qiyməti
- ☐ qiymətli kağızın növü
- ☒ tollinq şərtləri

197 Təkrar bazarda investorlara qiymətli kağızların satışında vasitəçilik edənlər kimlərdir

- ☐ diler, inşininq firmaları
- ☐ investisiya bankları, mərkəzi bank
- ☐ kommersiya bankları, broker

☒ broker,diler

198 Qiymətli kağızlar birjalari haqqında fikirlərdən biri yalnızdır:

- ☐ qiymətli kağızlar birjalari fonda ehtiyacı olan hüquqi şəxslərin tələblərinin ödənilməsinə kömək edir
- ☐ qiymətli kağızlarını birjada tədavül etdirən cəmiyyətlər haqqında məlumatlar birja vasitəsilə ictimaiyyətə çatdırılır
- ☐ birjada aparılan əməliyyatlar tələb-təklif qanununa uyğun olaraq həyata keçirilir
- ☒ qiymətli kağızlar birjalari ölkədə inflyasiya dərəcəsinin artmasına təsir edir

199 Bir istiqraz və ya səhmin birjada kotirovkaya alınmasının emitent və investor şirkətə verdiyi faydalara aid deyil:

- ☐ investorlardan cüzi miqdarda komissiyon haqqı tutulur
- ☐ birjada kotirovkaya alınmış qiymətli kağızlar üçün daimi satış yeri mövcuddur
- ☐ qiymətli kağızları birjada kotirovkaya alınmış emitentlər birjaya ən son məlumatları verməlidirlər
- ☒ qiymətli kağızların birjada satılması vergidən yayınmaya kömək edir

200 Bazarda alınıb satılan qiymətli kağız növlərinə görə kapital bazarlarının təsnifatına daxil deyil:

- ☐ dövlət istiqrazlarının tədavül edildiyi dövlət istiqrazları bazarları
- ☐ şirkət istiqrazlarının tədavül edildiyi istiqraz bazarları
- ☐ yalnız səhmdar cəmiyyətlərinin aksiyalarının tədavül edildiyi aksiya bazarları
- ☒ Goodwill bazarı

201 Üçüncü kateqoriyalı bazarlar nəyin əsasında formalaşır?

- ☐ İlk dəfə dövriyyəyə çıxarılan uzun müddətli qiymətli kağızların tədavül edildiyi bazar əsasında
- ☐ Direktorların iştirakı ilə alınmış qiymətli kağızların birja daxilində alınıb satılması ilə
- ☐ Müşahdə şurası tərəfindən alınmış qiymətli kağızların birja daxilində alınıb satılması ilə
- ☒ Birjada kotirovkaya alınmış qiymətli kağızların birja xaricində alınıb satılması ilə

202 Hansı bazarlar ilkin və təkrar bazarlar olaraq tərif edilir?

- ☐ Daşınan əmlak bazarları
- ☐ Daşınmaz əmlak bazarları
- ☐ Əmək bazarları
- ☒ Kapital bazarları

203 Maliyyə bazarına aid deyildir:

- ☐ Pul bazarı maliyyə bazarının növlərinə aidedilir
- ☐ Maliyyə bazarlarını rəsmi bazar yerinə sahib olması amilinə görə də təsnif etmək mümkündür
- ☐ Maliyyə bazarlarını əl dəyişdirən fondların dövrüyyə müddətlərinə görə növlərə ayırmaq olar
- ☒ Maliyyə bazarlarını 3 yerə ayrılır

204 Pul bazarının təşkilati baxımından mühüm quruluşuna aiddir:

- ☐ Sərbəst maliyyə bazarları
- ☐ Qiymətli kağızlar birjası
- ☐ Mərkəzi bank
- ☒ Ticarət bankları

205 Kapital bazarlarının təşkilati baxımından mühüm və yeganə quruluşuna aiddir:

- ☐ Sərbəst maliyyə bazarları
- ☐ Mərkəzi bank
- ☐ Ticarət bankları
- ☒ Qiymətli kağızlar birjası

206 Qiymətli kağızın yaranmasına aiddir?

- ☐ fondların bir tərəfdən əks tərəfə transferi əsasında
- ☐ fond tələbi əsasında
- ☐ fond təkilifi əsasında
- ☒ hamısı

207 Maliyyə bazarlarının vasitəçilərinə aiddeyildir:

- ☐ Təklif edilən fondların ,bu fondları tələb edənlərin ixtiyarına verilməsində rolu çox böyükdür
- ☒ Bazarda bağlanılan əqdlərin içində böyük paya sahibdirlər
- ☐ Fondun təklif edilməsində iştirak edir
- ☐ Fondun tələb edilməsində iştirak edir

208 Maliyyə bazarlarının vasitəçilərinə aiddir:

- ☐ Bazarda bağlanılan əqdlərin içində kiçik paya sahibdirlər
- ☐ Fondun təklif edilməsində iştirak edir
- ☒ hamısı

209 Hansı fəaliyyətlərin yerinə yetrilməsində vasitəçi qurumların rolu çox böyükdür?

- ☐ Bazarda bağlanılan əqdlərin içində kiçik paya sahib olmasında
- ☐ Fondun tələb edilməsində
- ☐ Fondun təklif edilməsində
- ☒ Təklif edilən fondların ,bu fondları tələb edənlərin ixtiyarına verilməsində

210 Əmanətin tərifinə aiddir:

- ☐ Ölkədə formalaşan fondların rasional istifadəsidir
- ☐ Gənaət şəklində fond yığımını həvəsləndirməkdir
- ☐ Fərdi gəlirin cari istehlaka sərf olunmuş hissəsidir
- ☒ Fərdi gəlirin cari istehlaka sərf olunmamış hissəsidir

211 Bir investisiya bankının qiymətli kağız emissiyasına vasitəçilik etmə missiyasının icrası mərhələlərinə aid deyil:

- ☐ rəsmiyyətin yerinə yetirilməsi
- ☐ emissiya müddətinin müəyyən olunması
- ☐ emissiyanın planlaşdırılması
- ☒ investisiya kreditlərinin verilməsi

212 Qiymətli kağız emissiyasının müvəffəqiyyətlə başa çatması nədən asılı deyil?

- ☐ qiymətli kağız sahibinin verəcəyi təminatdan
- ☐ dövriyyəyə çıxarılan qiymətli kağız növündən
- ☒ maliyyə leverecindən
- ☐ qiymətli kağızın faiz qiymətindən

213 İnvestisiya banklarının birləşərək emissiyaya vasitəçilik etmələrinin səbəblərinə aid deyil?

- ☐ vasitəçi qurumun satış strukturu emissiyanın vaxtında başa çatmasına imkan vermir
- ☐ Satışına zəmanət verilən qiymətli kağızın daşdığı risk yüksəkdir
- ☐ emissiyası planlaşdırılan qiymətli kağızın toplam dəyəri bir investisiya bankının satın alma gücündən çoxdur
- ☒ dövlət müdaxiləsindən yaxa qurtarmaq

214 Qiymətli kağızlarını birjada kotirovkaya verən bir şirkətin əldə edəcəyi faydalara daxil deyil:

- ☐ birja bülletenlərində haqqında məlumat dərc olunan təşkilatlar cəmiyyətdə də müsbət reputasiya formalaşdırır

- ☐ qiymətli kağızları birjada dövriyyə edən bir şirkət sonrakı buraxılışlarda qiymətli kağızları uyğun bir bazarla təmin edə bilir
- ☐ qiymətli kağızların qiymətlərində nəzərə çarpılacaq dalğalanma olmur
- ☒ qiymətli kağızlarını birjada kotirovkaya verən bir şirkət xərclərin artması ilə qarşılaşır ki, bunu da kapital adlandırmaq olar

215 Kapital bazarlarının təsnifat əlamətlərinə daxil deyil

- ☐ kapital bazarlarının müəyyən 1 bazar yerinin olub olmamasına görə
- ☐ kapital bazarlarının fəaliyyət formalarına görə
- ☐ bazarda dövriyyə edən qiymətli kağızların bazara ilk dəfə təklif olunub olunmamasına görə
- ☒ tənzimlənmə formalarına görə

216 Aşağıdakılardan hansı yalnışdır:

- ☐ kotirovkaya alınmış qiymətli kağızların birjadan kənardə satılması nəticəsində formalaşır
- ☐ təkrar kapital bazarı təkrar dövriyyəyə buraxılan və hələ də dövriyyədə olan qiymətli kağızların tədavüldə olduğu bazardır
- ☐ ilkin kapital bazarı ilk dəfə tədavülə çıxan qiymətli kağızların dövr etdiyi bazardır
- ☒ təkrar kapital bazarı üzərində dəyişiklik edilmiş qiymətli kağızların hərəkət etdiyi ünvandır

217 Qiymətli kağızların birbaşa emissiyası haqqında deyilən fikirlərdən biri düzgün deyil:

- ☐ birbaşa emissiya-xərclərin aşağı olması ilə fərqləni
- ☐ birbaşa emissiyada 1 və ya çox az sayda investorla əlaqə qurulması halına da rast gəlinə bilər
- ☐ birbaşa emissiya-dövriyyəyə buraxılan qiymətli kağızların geniş investor kütləsinə satılmasını güdür
- ☒ birbaşa emissiya-kapital bazarında ixtisaslaşmaya səbəb olur

218 Vasitəçi ilə aparılan emissiyanın üstün cəhəti hesab edilə bilməz:

- ☐ satma zəmanəti verən vasitəçi xidmətinə də rast gəlinir
- ☐ emitent vasitəçinin brendindən istifadə edə bilər
- ☐ vasitəçi təşkilat yüksək ixtisaslaşmış struktura malikdir
- ☒ müştəri tələblərinin və fikirlərinin birbaşa öyrənilməsi

219 İnvestisiya banklarının əsas funksiyası hesab olunur:

- ☐ akkreditiv ödəniş formasının həyata keçirilməsi
- ☐ nağdsız əməliyyatların stimullaşdırılması
- ☐ pul vəsaitlərinin bölücdürülməsi
- ☒ əmanət fondlarının ona ehtiyacı olan şəxslərə çatdırılmasında vasitəçilik

220 Əmanətlərin formalaşmasına ehtiyac nə zaman olmur?

- ☐ fərdi əmanətləri mövcud olması ilə
- ☐ Effektiv şəkildə işləyən bazarların mövcud olması ilə
- ☐ real investisiyalar üçün fond tələb olunarsa
- ☒ real investisiyalar üçün fond tələb olunmazsa

221 Şəxsin müəyyən bir hesabat dövründəki əldə etdiyi gəliri neçə hissədən ibarətdir?

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0

222 Aşağıda verilmiş nəyin düsturudur? $G = \Theta + X$

- ☐ Səmərəliliyin
- ☐ Xərclərin
- ☐ Gəlirin
- ☒ Əmanətin

223 Cari gəlir sabit hesab edilsə onda nə olar?

- ☐ Fərdi əmanət sıfır olar
- ☐ Şəxsin fərdi əmanəti pozitiv olacaqdır
- ☐ Şəxsin fərdi əmanəti neqativ olacaqdır
- ☒ Şəxsin fərdi əmanəti cari xərclərin həcminə bağlı olacaqdır

224 İnvestisiya bankları üçün müraciət etmiş emitent barədə hansı məlumat önəmli deyil:

- ☐ emitəntin hansı sənaye sektoruna aid olması
- ☐ emitent şirkətin fəaliyyət şərtləri
- ☐ emitentın maliyyə strukturu
- ☒ emitent şirkətin tərəfdaşlıq əlaqələri

225 Azərbaycan Respublikasının “Qiymətli kağızlar haqqında” qanuna görə verilmiş fikirlərdən hansı yalnışdır?

- ☐ emitent ildə bir dəfə özünün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini dövrü mətbuatda əks etdirməlidir

- ☐ emitent emissiya barədə dövrü mətbuatda məlumatın açıqlanması üçün bildiriş dərc etməyə borcludur
- ☐ emissiya zamanı emitent emissiya prospektindəki məlumatın əldə edilməsi mümkünlüyünü təmin etməlidir
- ☒ emitent investisiya bankına kommersiya sirlərini verməlidir

226 Sərbəst kapital bazarı haqqında fikirlərdən biri yalnızdır

- ☐ sərbəst kapital bazarları maliyyə əməliyyatlarının sürətlə həyata keçirilməsini təmin etmir
- ☐ sərbəst kapital bazarında investorun aldatılma riski böyükdür
- ☐ sərbəst bazarlarda aparılan alqı-satqı əməliyyatları adətən anonim aparılır
- ☒ Sərbəst kapital bazarları kiçik əraziləri əhatə edir

227 Müəyyən bir qiymətli kağız üçün daimi bazar yerinin təmin olunması şərtlərinə aid deyil:

- ☐ alqı-satqı əməliyyatları sürətlə həyata keçirilməsi
- ☐ tələb və təklif qiymətləri arasında qiymət fərqi cüzi olması
- ☐ sıx-sıx tədavi edilə bilməsi
- ☒ emitentin yüksək maliyyə imkanlarının olması

228 Dördüncü kateqoriyalı bazarlarda fəaliyyət göstərmənin əsas səbəblərinə aid deyil:

- ☐ komissiyon xərclərinə qənaət
- ☐ sərfəli qiymət axtarışı
- ☒ ixtisaslaşdırılmış vasitəçilərin xidmətindən istifadə edilməsi
- ☐ şirkət adının gizli saxlanması

229 İnvestor baxımından özəl emissiyanın üstün cəhəti hesab oluna bilməz:

- ☐ emissiya ərzində reklam xərclərinə qənaət edilir
- ☐ qısa müddətli reallaşdırma aparılır və lazımi maliyyə kütləsi əldə edilir
- ☐ emissiya ilə əlaqədar bütün rəsmi işlər qısa müddətə başa çatdırılır
- ☒ dar çərçivəli potensial istehlakçı kütləsinə malik olmaq

230 Müəyyən bir hesabat dövründə formalaşan əmanətin mənbəyini təşkil edir?

- ☐ heç biri
- ☐ Təşkilati gəlirlər
- ☐ fərdi gəlirlər
- ☒ fərdi gəlirlər və təşkilati gəlirlər

231 Bir ölkədə əsas vəsaitlərə investisiya qoyuluşunun əsas səbəbi nədir?

- ☐ Gələcəkdə böyük xərclərin qarşısını almaqdır
- ☐ Gözlənilməyən hadisəyə qabacadan hazırlaşmaqdır
- ☐ əsas vəsaitlərin bugünkü, həcmnin lazım olandan çox olmasıdır
- ☒ əsas vəsaitlərin bugünkü, həcmnin lazım olandan az olmasıdır

232 Mikro səviyyədə investisiyanın formalaşması üçün nə lazımdır?

- ☐ hamısı
- ☐ İnvestisiyadan əldə olunan gəlir, az olmalıdır
- ☐ İnvestisiyadan əldə olunan gəliri reqlamətləşdirmək lazımdır
- ☒ İnvestisiyadan əldə olunan gəlir, ya investorun bu investisiya qoyuluşundan gözlədiyi gəlirdən çox olmalı ,yada ona bərabər olmalıdır

233 Mikro cəhətdən investisiyanın formalaşmasına təsir göstərən neçə amil var?

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0

234 Əsas qiymətli kağızlar hesab edilir

- ☐ istiqraz,forvard
- ☐ səhm,fyuçers
- ☐ opşion,səhm
- ☒ aksiya,istiqraz

235 İstiqrazın növü hesab edilə bilməz

- ☐ təminatlı istiqrazlar
- ☐ təqdimədənə istiqrazlar
- ☐ adlı istiqrazlar
- ☒ imtiyazlı istiqrazlar

236 Aşağıdakı fikirlərdən hansı yalnızdır?

- ☐ təqdim edənə istiqrazların hərəkəti adlı istiqrazlara nisbətən daha sadədir

- ☐ əgər şirkət yüksək borc ödəmə qabiliyyətinə malikdirsə o buraxdığı istiqrazları təminat göstərmədən sata bilər
- ☐ təminatsız istiqraz buraxılışı şirkət aktivlərinin strukturuna və borcu ödəmə qabiliyyətinə bağlıdır
- ☒ faiz ödənişi formasına görə kuponlu və diskont istiqrazlar arasında heç 1 fərq yoxdur

237 Fikirlərdən hansı yalnışdır?

- ☐ aksiya buraxılışı yubandığı zaman aksiya ilə dəyişdirilə bilən istiqrazların emissiyası məqsədəuyğundur
- ☐ aksiya ilə dəyişdirilə bilən istiqrazlar səhm buraxılışının qeyriqənaətbəxş olduğu hallarda artır
- ☐ aksiya ilə dəyişdirilə bilən istiqrazlar təminatsız istiqrazlardır
- ☒ istiqrazlar borc kapitalının əldə olunmasının yeganə vasitəsidir

238 İstiqrazların dərəcələrə ayrılmasında kredit təşkilatlarının istifadə etdiyi əsas kriteriyalara aid deyil:

- ☐ zəmanət
- ☐ qarşılıqlar
- ☐ əmsallar
- ☒ fondverimi

239 Kupon faizi nədir?

- ☐ cərimə faizidir
- ☐ hallarda artır
- ☐ istiqrazı geri qaytararkən qiymətdə əldə edilən faydadır
- ☒ istiqraz buraxılışı zamanı müəyyən edilən nominal faizdir

240 İstiqraz haqqında fikirlərdən biri yalnışdır:

- ☐ nominal dəyərdən aşağı qiymətə satılan istiqrazlar güzəştli istiqraz adlanır
- ☐ istiqraz sahibi şirkətin zərərindən təsir görmür
- ☐ istiqrazinvestoru şirkətin artan rifahından faydalanmaq imkanından məhrum edən bir qiymətli kağızdır
- ☒ imtiyazlı istiqraz ,sahibinə sabit gəlir əldə etməyə imkan verir

241 İstiqrazın neçə qiymət teoremi mövcuddur

- ☐ 3.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 4.0

242 İmtiyazlı aksiya sənədinin istiqrazdan fərqli xüsusiyyəti nədir

- ☐ rəsmi sənəd forması olması
- ☐ emissiyasına limitin mövcud olmaması
- ☐ qiymətli kağız olması
- ☒ əvvəldən təyin olunmuş gəlirdən savayı əlavə gəlir gətirməməsi

243 Adi səhmlərin növlərinə daxil deyil

- ☐ adsız səhmlər
- ☐ nominal dəyərli səhmlər
- ☐ adlı səhmlər
- ☒ kuponlu səhmlər

244 Müvafiq qanuna əsasən aksiya sertifikatında göstərilmir:

- ☐ aksiyanın buraxıldığı yer ,tarix
- ☐ emitentin tam hüquqi adı və ünvanı
- ☒ aksiyanın dövryyə müddəti
- ☐ aksiyanın seriyası,sıra nömrəsi

245 İstiqraz vərəqəsi ilə bağlı fikirlərdən biri yalnışdır

- ☐ müflisləşmə zamanı istiqraz sahibləri öz pullarını öncəliklə almaq hüququna malikdir
- ☐ istiqrazlar daha ucuz başa gəlir
- ☐ istiqrazlar aksiyalarla müqayisədə daha az risklidir
- ☒ istiqrazlar yalnız özəl bizneslə məşğul olan təsərrüfat subyektləri tərəfindən dövryyəyə buraxılır

246 İndeksli istiqrazlar üçün indeks hesablanarkən nəzərə alınmır:

- ☐ valyutanın qiyməti
- ☐ qızılın qiyməti
- ☐ inflyasiya dərəcəsi
- ☒ müəssisənin balans dəyəri

247 İstiqrazların dərəcələrə ayrılmasında kredit təşkilatlarının istifadə etdiyi əsas kriteriyalara aid deyil

- ☐ ətraf mühit

- ☐ əmtənin etibarlılığı
- ☐ müddət
- ☒ kapitalverimliliyi

248 İstiqraz haqqında fikirlərdən biri yalnışdır:

- ☐ istiqrazın kuponlu və diskont növləri fərqləndirilir
- ☐ səhmlə müqayisədə daha az risklidir
- ☐ sahibinə qabaqcadan müəyyən olunmuş gəliri verir
- ☒ istiqraz geri qaytarla bilməz

249 Diskont faizi haqqında fikirlərdən biri yalnışdır:

- ☐ diskont faizi subyektiv bir ölçüdür
- ☐ diskont faizi ilə nominal faiz arasında fərqlənmə istiqrazın bazar dəyərini nominal dəyərindən fərqlənir
- ☐ diskont faizinin nominal faizə bərabər olduğu zaman istiqrazın bazar qiyməti onun nominal qiymətinə bərabərdir
- ☒ diskont faizi mərkəzi bank tərəfindən hesablanıb KİV-də dərc olunur

250 Diskont faizindən başqa istiqrazın bazar qiymətində fərqliliyə səbəb olan amil nədir?

- ☐ bank faizi
- ☒ istiqrazın dövryyə müddəti
- ☐ ÜDMin həcmi
- ☐ müəssisənin maliyyə əmsalları

251 İmtiyazlı aksiya sənədi ilə aksiya sənədi arasında oxşarlıq:

- ☐ müflisləşmə zamanı eyni anda geri qaytarılması
- ☐ səhmdarların ümumi yığıncağında iştirak imkanlarının olması
- ☐ səsvərmədə iştirak imkanının olması
- ☒ şirkətin ləğv edildiyində kreditorların borcları ödənmədən bu sənədə heç 1 məbləğin ödənməməsi

252 İmtiyazlı səhmlərin növlərindən biri deyil:

- ☐ dəyişdirilmə hüququna malik olan və olmayan
- ☐ səs vermə hüququna malik olan və olmayan
- ☐ dividendləri özündə cəmləşdirən və cəmləşdirməyən
- ☒ təminatlı və təminatsız

253 Adi səhmlər haqqında fikirlərdən biri yalnızdır

- ☐ adi səhmlər səhmdar cəmiyyətin nizamnamə kapitalının formalaşmasının əsas vasitəsidir
- ☐ adi aksiyalara ödənilən dividend həcmində heç bir məhdudiyyət qoyula bilməz
- ☐ adi aksiya şirkətə sahiblik hüququnu özündə əks etdirən sənəddir
- ☒ adi səhm sahibləri öncədən müəyyən olunmuş məbləğdə dividend əldə edir

254 Adi aksiya sənədlərinin növləri barədə fikirlərdən biri yalnızdır

- ☐ adsız aksiyaların transferi üçün başqalarına verilməsi kifayətdir
- ☐ adlı aksiya sənədi onun sahibinin razılığı ilə başqa tərəfə transfer oluna bilər
- ☐ adlı aksiya sənədində səhmdarların şəxsiyyətini təsdiqləyən məlumat qeyd olunmalıdır
- ☒ nominal dəyərsiz aksiya buraxan şirkət onu üzərində göstərilən qiymətə satmalıdır

255 Səhmdar cəmiyyətinin aksiya sayının çoxaltmasının əsas səbəbi nədir?

- ☐ bölüşdürülməmiş mənfəətin formalaşdırılması
- ☐ ehtiyat fondun yaradılması
- ☐ əlavə kapitalın əldə edilməsi
- ☒ cəmiyyətə məxsus aksiya qiymətlərinin həddən artıq yüksəlməsi

256 İstiqrazın bazar qiyməti haqqında fikirlərdən biri yalnızdır:

- ☐ istiqrazın bazar qiyməti heç bir kənar təsir olmadan formalaşmalıdır
- ☐ investorun istiqraz alarkən ödəmək istədiyi məbləğ illik faiz ödənişlərinin bugünkü dəyərə gətirilmiş məbləğə bərabərdir
- ☐ istiqrazın bazar qiyməti tələblə təklifin təsiri nəticəsində formalaşır
- ☒ istiqrazın bazar qiyməti dövlət tərəfindən müəyyənlanmış minimum limiti keçə bilməz

257 Nominal dəyərləri, nominal faizləri və müddətin bitdiyi zaman ödəniləcək əsas pul məbləğləri eyni olan özəl sektor istiqrazlarının ikinci kateqoriyalı bazarda çeşidli qiymətlərə malik olmasına səbəb nədir?

- ☐ kredit dərəcəsi
- ☐ depozit faizi
- ☐ inflyasiya dərəcəsi
- ☒ diskont faizi

258 İstiqrazın qiymət teoremlərinə istinadən verilmiş fikirlərdən hansı yalnızdır?

- ☐ hər hansı bir müddətdə xalis gəlirlilikdə müşahidə olunan azalma investora kapital qazancı gətirir
- ☐ xalis gəlirlilikdə nominal faiz dərəcəsinə görə müşahidə olunan fərqlənmə,istiqrazın bazar qiymətini dəyişdirir və qiymət dəyişməsinin həcmi müddət artdıqca artır.
- ☐ İstiqrazın qiyməti ilə istiqrazın gəlirliliyi tərs mütənasib asılıdır
- ☒ istiqrazların gəlirlilik dərəcəsi milli gəlirin artımından birbaşa asılıdır

259 İmtiyazlı səhmlər haqqında fikirlərdən biri yalnızdır

- ☐ imtiyazlı aksiyaların riski istiqrazların riskindən yüksəkdir
- ☐ şirkət mənfəət bölgüsü apararkən ilk növbədə imtiyazlı səhmlərə dividend verir
- ☐ imtiyazlı səhmlərin buraxılışı limitlidir
- ☒ imtiyazlı səhm sahiblərinin cəmiyyətin fəaliyyətini boykot etmək hüquqları var

260 Adətən aksiya sayının çoxaldılmaı aşağıdakılardan hansı kimi başa düşülə bilməz?

- ☐ daha yüksək dividendlərin verilməsi kimi
- ☐ səmərəlilik artımının göstəricisi kimi
- ☐ inkişafın xəbərçisi kimi
- ☒ müflisləşmənin yaxınlaşması kimi

261 Mənfəət və zərərə ortaqlığı təsdiqləyən sənədin gəlirli istiqrazdan əsas fərqi nədədir?

- ☐ iatifadə edilmə məqsədlərinə görə
- ☐ tədavül xarakterlərində
- ☐ gəlirlərin bölünməsi prinsipində
- ☒ birincinin sadəcə mənfəətə deyil ,zərərə də ortaqlığı təsdiqləməsindədir

262 Varrant haqqında fikirlərdən biri yalnızdır

- ☐ warrant müəyyən bir satış qiymətinə malik olmur
- ☐ warrant-qeyd olunmuş qiymətlə müəyyən müddət ərzində hər hansı şirkətin aksiya və istiqrazlarının alınması üçün sahibinə üstünlük hüququ verən sənəddir
- ☐ Varran tanbardan verilmiş və anbarda yerləşdirilmiş əmtəyə mülkiyyət hüququnu təsdiqləyən sənəddir
- ☒ warrant debitor borclarına əsaslanaraq ,o məbləğdə emissiya edilə bilər

263 Repo və əksrepo əməliyyatları zamanı əsas üstünlük hansı tərəfdədir?

- ☐ mərkəzi bankda
- ☐ qiymətli kağızlar üzrə dövlət komissiyasında
- ☐ satıcıda

☒ alıcıda

264 Repo və əksrepo əməliyyatlarına səbəb kimi göstərilə biləcək qiymətli kağızlara aid deyil:

- ☐ xəzinə borcları
- ☐ xəzinə vekselləri
- ☐ dövlət istiqrazları
- ☒ fyuçers

265 ”Avropa tipli opsiyonlar”ı digər növ opsiyonlardan fərqləndirən xüsusiyyət hansıdır?

- ☐ tənzimlənmə qaydasında fərqlilik
- ☐ fərqli qiymətli kağızlara əsaslanması
- ☐ müddəti ərzində tətbiq etmək imkanının olması
- ☒ sahibinə yalnız kontraktın müddəti bitdikdən sonra istifadə hüququ verməsi

266 Fyuçersin opsiondan fərqli xüsusiyyəti

- ☐ hər ikisi maliyyə aləti hesab olunur
- ☐ hər ikisi əsas qiymətli kağızdır
- ☐ hər ikisi törəmə qiymətli kağızdır
- ☒ fyuçers satmaq və ya satın almaq öhdəliyini rəsmiləşdirir

267 Forvard və fyuçers kontraktlarını fərqləndirən xüsusiyyət hesab edilə bilməz:

- ☐ kontraktın elastikliyi
- ☐ likvidlik
- ☐ dövriyyə məhdud xarakter daşıyır
- ☒ törəmə qiymətli kağızlardır

268 Forvard kontraktları haqqında fikirlərdən biri yalnızdır:

- ☐ Forvard kontraktlarında, kontraktın icra olunacağı məkan baxımından heç bir məhdudiyyət qoyulmur
- ☐ forvard kontraktları daha elastikdir
- ☐ forvard kontraktları “adlı” müqavilə hesab olunur
- ☒ forvard kontraktlarının dövriyyəsi birja siyasətinə əsasən məhdudlaşdırılır

269 İlk svop əməliyyatı harada və nəzaman həyata keçirilib?

- ☐ İsveç,1923
- ☐ Amerika,1924
- ☐ İngiltərə,1924
- ☒ Avstriya,1923

270 Svop əməliyyatlarının istifadə olunmasının əsas səbəbi kimi götürülə bilməz:

- ☐ riski idarə etmək
- ☐ qiymətlərin qazanc nisbətələrini yüksəldmək
- ☐ arbitraj
- ☒ pul kütləsinin dövriyyəsinə məhdudlaşdırmaq

271 Stabil faiz – qeyristabil faiz svopunun gerçəkləşdirilməsinin zəruri şərti hesab edilə bilməz:

- ☐ müəssisələrdən biri stabil faizlə kredit almalı, digəri isə qeyristabil faizlə kredit almalıdır,
- ☐ həmin müəssisələr birbirilərindən
- ☐ hər iki müəssisənin borc ödəmə qabiliyyətləri fərqli olmalıdır,
- ☒ müəssisələrin aktivlərinin likvidliyi yüksək olmalıdır

272 Valyuta svopunun gerçəkləşdirilməsinin əsas məqsədi hesab edilə bilməz:

- ☐ istifadə olunmayan valyuta rezervlərindən səmərə almaq
- ☐ daha ucuz qiymətlə vəsait əldə etmək
- ☐ valyuta məzənnəsində cərəyan edəcək dəyişikliklərdən sığortalanmaq
- ☒ ölkədəki xarici valyuta məbləğinə nəzarət

273 Törəmə qiymətli kağızlara aid deyil:

- ☐ opsiyon
- ☐ fyuçers
- ☐ forvard
- ☒ istiqraz

274 varlıq əsaslı qiymətli kağızların buraxılışına əsas yaradan debütor borclarının müddət üzrə təsnifatına daxil deyil

- ☐ 6 aylıq
- ☐ 9 aylıq
- ☐ 1 illik

☒ 3 illik

275 Varrantı opsiyondan fərqləndirən xüsusiyyət hansıdır?

- ☐ dövriyyəsinin məhdudlaşdırılması
- ☐ törəmə qiymətli kağız olması
- ☐ əsas qiymətli kağız olması
- ☒ opsiyon şirkətlə heç bir əlaqəsi olmayan subyektlər tərəfindən emissiya edilə bilər

276 Repo əməliyyatlarının geniş tətbiq olunmasının əsas səbəbi hesab edilə bilməz:

- ☐ proteksionizm siyasətindən azad olmaq
- ☐ inflyasiya dərəcəsinin yüksək olması
- ☐ diskont faizinin yüksək olması
- ☒ bankların müəssisələrin maliyyə ehtiyatlarından aşağı faiz dərəcələri ilə istifadə etmələrinin qarşısının alınması

277 Törəmə qiymətli kağızlara aid deyil?

- ☐ fyuçers
- ☐ opsiyon
- ☐ varrant
- ☒ aksiya

278 Repo əməliyyatları ilk olaraq harada yaranmışdır?

- ☐ yaponiyada
- ☐ ingiltərədə
- ☐ almaniyada
- ☒ amerikada

279 Azərbaycanda Repo və əksrepo əməliyyatlarından istifadəyə başlanılmışdır;

- ☐ 2004-cü ildən
- ☐ 2003-cü ildən
- ☐ 2002-ci ildən
- ☒ 2001-ci ildən

280 Tətbiqi qiymət nədir?

- ☐ düzgün cavab yoxdur
- ☐ kotirovkada göstərilən qiymətdir
- ☐ birjada aksiya üçün formalaşan qiymətdir
- ☒ opsionda şərtləndirilən aksiyanın opsiон sənədində göstərilənən alqısatqı qiymətidir

281 Opsiон haqqında deyilənlərdən biri yalnışdır:

- ☐ opsiону yazanın səhm buraxan şirkətlə heç bir hüquqi,iqtisadi əlaqəsi yoxdur
- ☐ opsiон vasitəsilə aparılan əməliyyatlar spektulyativ maliyyə əməliyyatlarıdır
- ☐ opsiонun iki növü var
- ☒ opsiон əsas qiymətli kağız növüdür

282 Hansı növ qiymətli kağız üzərindən opsiон yazıla bilməz:

- ☐ dövlət istiqrazı
- ☐ dövlət istiqrazı
- ☐ aksiya
- ☒ kontrakt

283 Birjada bağlanan fyuçers kontraktlarının işləməsini tənzimləyən əsas qurum hansıdır?

- ☐ mərkəzi bank
- ☐ fond birjası
- ☐ qiymətli kağızlar üzrə dövlət komissiyası
- ☒ klirinq palatası

284 Forward kontraktının razılaşma predmetinə daxil deyil?

- ☐ göndərmə tarixi
- ☐ əmtəənin təhvil ünvanı
- ☐ əmtəənin miqdarı və keyfiyyəti
- ☒ qiymətli kağızın kotirovkası

285 Fyuçers bazarında, həmçinin də forward bazarında aparılan bütün əməliyyatların məqsədi hesab edilə bilməz:

- ☐ spekulyasiya
- ☐ arbitraj
- ☐ riskdən qorunmaq

☒ mülkiyyətə sahiblik

286 Forvard valyuta kontraktlarında göstərilmir:

- ☐ ödəniş və ya tədarükün yeri
- ☐ valyuta məbləği
- ☐ müddət və tətbiq olunacaq valyuta məzənnəsi
- ☒ müəssisənin rentabellik göstəricisi

287 Forvard diskontu nədir?

- ☐ forvard məzənnəsi cari məzənnədən çoxdursa, yaranan fərq
- ☐ forvard kontraktı satılan zamanı edilən güzəştdir
- ☐ cari valyuta məzənnəsi
- ☒ forvard məzənnəsi, cari məzənnədən azdırsa aradakı fərqdır

288 «Svop» ingilis kəliməsinin mənası nədir?

- ☐ ikitərəfli razılıq
- ☐ naqdsız hesablaşma
- ☐ etibar
- ☒ mübadilə

289 Aşağıdakılardan hansı Svopun növüdür?

- ☐ adlı svop
- ☐ diskont svop
- ☐ təminatlı svop
- ☒ valyuta svopu

290 Valyuta svopunun həyata keçirilməsi mərhələlərinə daxil deyil:

- ☐ bağlanma mərhələsi
- ☐ faiz mərhələsi
- ☐ başlanğıc mərhələsi
- ☒ qiymətləndirmə mərhələsi

291 Qiymətli kağızlar haqqında fikirlərdən biri yalnızdır

- ☐ imtiyazlı səhm sahibi səhmdarların ümumi yığıncağında iştirak
- ☐ səhm səhmdar cəmiyyətinin nizamnamə kapitalını formalaşdıran əsas qiymətli kağızdır
- ☐ veksel qiymətli kağızdır
- ☒ istiqraz törəmə qiymətli kağızdır

292 Faktoring əməliyyatları(firmaları)haqqında fikirlərdən biri yalnızdır

- ☐ faktoringdə borcların geri ödənilməmə riski mövcuddur
- ☐ faktor firma müştərinin debitor öhdəliklərin satın almaqla onu fondla təmin edir
- ☐ faktoring firma fonda ehtiyacı olan firmaları fondla təmin edir
- ☒ faktor firma rolunda kommersiya bankları çıxış edə bilməz

293 Repo və əksrepo əməliyyatları haqqında fikirlərdən biri düzgün deyil

- ☐ əməliyyatın əvvəlində borc pul verilərək qiymətli kağız alınır
- ☐ əksrepo qiymətli kağızların geri satmaq öhdəliyi ilə satın alınmasıdır
- ☐ Repo qiymətli kağızların geri satın alınması öhdəliyi ilə satılmasıdır
- ☒ bu əməliyyatlar mərkəzi bank tərəfindən həyata keçirilə bilməz

294 Repo əməliyyatlarında borc öhdəçiliklərinin yerinə yetirilməsinin riskinin az olmasının səbəbi:

- ☐ Repo əməliyyatlarına marağın az olması
- ☐ Repo əməliyyatlarına dövlət tərəfindən xüsusi tənzimləmənin olması
- ☐ Repo əməliyyatlarında tərəflərin şəxsi tanışlığı
- ☒ Repo əməliyyatlarının arxasında qiymətli kağızların dayanması

295 Fyuçers kontraktları haqqında fikirlərdən biri yalnızdır

- ☐ fyuçers kontraktlarında 3 tərəf iştirak edir
- ☐ fyuçers kontraktları standart formaya malikdir
- ☐ fyuçers ancaq birjada bağlanır
- ☒ kiçik biznes vahidləri fyuçers kontraktları bağlaya bilməz

296 Aşağıdakı fikirlərdən biri yalnızdır:

- ☐ Forvard kontraktlarına dair əməliyyatların aparılması üçün vasitəçiyə ehtiyac yoxdur
- ☐ Forvard kontraktlarında, hesabların gündəlik uçotu metodu və marja sistemi yoxdur
- ☐ Forvard kontraktlarında standartlaşdırılmış bir təminat məbləği yoxdur

☒ opsiya dövlət əmlakının özəlləşdirilməsi zamanı istifadə edilə bilməz

297 Faiz svopunun növlərindən biri deyil:

- ☐ müddət bitmədən əvvəl icra hüququnu verən (callable, putable) svop
- ☐ qeyristabil faiz –stabil faiz svopu
- ☐ stabil faiz qeyristabil faiz svopu
- ☒ adlı svop

298 Svop əməliyyatları haqqında fikirlərdən biri yalnızdır:

- ☐ Svop əməliyyatı, bir pul vahidinin və ya qiymətli kağızın, spot bazarlarda və forvard bazarlarında eyni vaxtda fəaliyyət göstərməsini ifadə edir
- ☐ Svop əməliyyatında, bir müddət başqa bir müddətlə dəyişdirilə bilər
- ☐ Banklar svop əməliyyatı həyata keçirən tərəflər arasında təmasın qurulmasına köməklik göstərirlər
- ☒ svop əməliyyatları mütləq şəkildə birja vasitəçiləri tərəfindən aparılmalıdır

299 Opsion haqqında fikirlərdən biri yalnızdır

- ☐ opsiya yazan şəxs satmaq və ya satın almaq öhdəliyini öz üzərinə götürür
- ☐ opsiya kontraktında iki tərəf mövcud olur
- ☐ opsiya əsasən ikinci kateqoriyalı bazarın aləti hesab olunur
- ☒ opsiya, sahibinə müəssisənin mənfəət və zərərinə şərik olmaq öhdəliyi yaradır

300 Stabil gəlir gətirən qiymətli kağızları qeyd edin.

- ☐ istiqraz və opsiya
- ☐ səhm və warrant
- ☐ istiqraz və səhm
- ☒ istiqraz və stabil dividendli imtiyazlı səhm

301 Qiymətli kağızın real dəyərinin hesablanması üçün kapital bazarında kimlərə müraciət olunur?

- ☐ maklerlərə
- ☐ dillerlərə
- ☐ brokerlərə
- ☒ investisiya üzrə mütəxəssislərə

302 Qiymətli kağızın real dəyəri müəyyən edilərkən ən çox hansı faktlara əsaslanılır?

- ☐ interaktiv
- ☐ deduktiv
- ☐ obyektiv
- ☒ subyektiv

303 P. Kotnerə görə kapital bazarında “naşı” investorların investisiya variantlarını necə müəyyən edirlər?

- ☐ real dəyər müəyyən edərək
- ☐ məxfi məlumatlara əsaslanaraq
- ☐ dərin təhlil apararaq
- ☒ sanki zər ataraq

304 P. Kotnerə görə kapital bazarında neçə qrup investor vardır?

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 5.0
- ☒ 2.0

305 P. Kotnerə görə kapital bazarında “naşı” investorlar real dəyərdən xəbərdardırlarmı?

- ☐ özləri real dəyər müəyyən edirlər
- ☐ xeyir
- ☐ bəli
- ☒ qismən

306 P. Kotnerə görə kapital bazarında real dəyərin hesablanması üçün lazımi bilik və bacarığa sahib olan şəxslər kimdir?

- ☐ təşkilati investorlar
- ☐ fərdi investorlar
- ☐ “naşı” investorlar
- ☒ “professional” investorlar

307 Fama “əlaqədar məlumatları” diqqətə alaraq neçə tip qiymət effektivliyini qeyd etmişdir

- ☐ 2.0
- ☒ 3.0
- ☐ 10.0

☐ 8.0

308 Qiymətli kağızın real dəyərinin onun bazar qiymətindən çox olması investora necə təsir edəcəkdir?

- ☐ investor gözləmə mövqeyini seçəcəkdir
- ☐ investor yeni real dəyər müəyyən edəcəkdir
- ☐ investor həmin sənədi satalacaqdır
- ☒ investor həmin sənədi satın alacaqdır

309 Dividend nədir?

- ☐ təşkilati əmanət
- ☐ svop məzənnəsi
- ☐ faiz gəliri
- ☒ mənfəət payı

310 Qiymətli kağızların kapital bazarında qiymətlərinin formalaşması nə ilə əlaqədardır?

- ☐ məqsədyönlü satış fəaliyyəti ilə əlaqədardır
- ☐ intuitiv araşdırma səviyyəsi ilə əlaqədardır
- ☐ emissiya prospekti ilə əlaqədardır
- ☒ bazarın o günkü vəziyyəti ilə əlaqədardır

311 Qiymətli kağızın real dəyərinin müəyyən edilməsi prosesi necə aparılmalıdır?

- ☐ yalnız istiqrazlar üzrə
- ☐ yalnız səhmlər üzrə
- ☐ bütün qiymətli kağızlar üzrə cəm olaraq
- ☒ hər qiymətli kağız üçün ayrı ayrılıqda

312 Qiymətli kağızın real dəyərinin hesablanması üçün ən asan əldə olunan məlumat hansıdır?

- ☐ bank faizi
- ☐ diskont faizi
- ☐ gəlirin aylıq və ya illik miqdarı
- ☒ qiymətli kağızın gəlir gətirmə müddəti

313 Qiymətli kağızın real dəyərinin onun bazar qiymətindən çox olması investora necə təsir edəcəkdir?

- ☐ investor gözləmə mövqeyini seçəcəkdir
- ☐ investor yeni real dəyər müəyyən edəcəkdir
- ☐ investor həmin sənədi satalacaqdır
- ☒ investor həmin sənədi satın alacaqdır

314 P. Kotnerə görə kapital bazarında qiymətli kağızın bazar qiymətinin real dəyəri üstələməsi halında “professional” investor necə davranış göstərəcəkdir?

- ☐ portfelindəki qiymətliləri yenidən nəzərdən keçirəcəkdir
- ☐ portfelindəki qiymətlilərin həcmi artıracaqdır
- ☐ alternativ investisiya variantlarını axtaracaqdır
- ☒ portfelindəki qiymətliləri satışa çıxaracaqdır

315 Professional investor üçün üst təmas həddi nədir?

- ☐ tərəddüd göstəricisi
- ☐ yanılma ehtimalı
- ☐ real dəyər
- ☒ satışa işarə

316 Professional investor üçün aşağı üst təmas həddi nədir?

- ☐ tərəddüd göstəricisi
- ☐ real dəyər
- ☐ yanılma ehtimalı
- ☒ alışa işar.

317 Tamamilə effektiv bir qiymətin formalaşması nəyə bağlıdır?

- ☐ qiymətli kağızın qiymətinə
- ☐ investorun bazardakı davranış tərzinə
- ☐ investorun bazardakı davranış tərzinə
- ☒ effektiv bir bazarın varlığına

318 Qiymət effektivliyi nə zaman mümkündür?

- ☐ real dəyərin bütün bazar iştirakçılarında eyni olduğu zaman
- ☐ bazar qiymətinin real dəyərdə öz əksini tapdığı zaman

- ☐ real dəyərin firmanın fəaliyyətində öz əksini tapdığı zaman
- ☒ real dəyərin bazar qiymətində öz əksini tapdığı zaman

319 Qiymətli kağızlarda kapital qazancı nəyi ifadə edir?

- ☐ Qiymətli kağızların emissiya gəlirini
- ☐ Qiymətli kağızların alqısatqı qiymətlərindəki mənfi fərqi
- ☐ Qiymətli kağızların alqısatqı qiymətlərindəki müsbət fərqi
- ☒ Qiymətli kağızların alqısatqı

320 Kapital bazarında investor baxımından ən vacib məsələ nədir?

- ☐ depozitar qiymətin düzqün müəyyən edilməsidir
- ☐ klirinq palatasına üzv olmaqdır
- ☐ əmtəə bazarlarında fəaliyyət
- ☒ real qiymətin düzqün müəyyən edilməsidir

321 Kapital bazarında qiymətli kağızların zamanla müxtəlif qiymətlərə malik olmaları əsasən nəyə bağlıdır?

- ☐ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə
- ☐ investorların alqısatqı meyllərinin intensivliyinə
- ☐ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə və fyuçers kontraktlarının bağlanma intensivliyinə
- ☒ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə və investorların alqısatqı meyllərinin intensivliyinə

322 Paul Samuelson “effektiv” bir qiymət nəyi əks etdirir?

- ☐ qiymətli kağızın birjadankənar qiyməti ilə onun real dəyəri arasında formalaşan tarazlığı
- ☐ qiymətli kağızın bazar qiyməti ilə onun birja kotirovkası arasında formalaşan tarazlığı
- ☐ qiymətli kağızın bazar qiyməti ilə spot qiyməti arasında formalaşan tarazlığı
- ☒ qiymətli kağızın bazar qiyməti ilə onun real dəyəri arasında formalaşan tarazlığı

323 Birja ticarətinin keçmişi hansı dövrə təsadüf edir?

- ☐ eramızdan sonra 230cu illər
- ☐ eramızdan əvvəl 150ci illər
- ☐ eramızdan əvvəl 130cu illər
- ☒ eramızdan əvvəl 180ci illər

324 Dünyada ilk birja neçənci əsrdə qurulmuşdur?

- ☐ 18ci əsrdə
- ☐ 17ci əsrdə
- ☐ 16cı əsrdə
- ☒ 15ci əsrdə

325 İngiltərədə qiymətli kağızlarla alqısatqı əməliyyatlarının ilk tarixi nə vaxta təsadüf edir?

- ☐ 1899 il
- ☐ 1576 il
- ☐ 1543 il
- ☒ 1688 il

326 Cobber nədir?

- ☐ broker
- ☐ fərdi sahibkar
- ☐ hüquqi şəxs
- ☒ diller

327 Almaniyanın ən böyük birjası hansıdır?

- ☐ Bavariya birjası
- ☒ Frankfurt birjası
- ☐ Berlin birjası
- ☐ Köln birjası

328 Amerika Birjası ABŞın hansı şəhərində yerləşir?

- ☐ Texasda
- ☐ Vaşinqtonda
- ☐ Çikaqoda
- ☒ NyuYorkda

329 Bakı Fond Birjasının yaradılma tarixi hansıdır?

- ☐ 1993.0

- ☐ 1992.0
- ☐ 1990.0
- ☒ 1991.0

330 Bakı Fond Birjasının neçə səhmdarı vardır?

- ☐ 35.0
- ☐ 12.0
- ☐ 50.0
- ☒ 19.0

331 NyuYork birjası kimlər tərəfindən idarə olunur?

- ☐ bir sədr və dörd müdir tərəfindən
- ☐ bir sədr və bir müdir tərəfindən
- ☐ bir sədr və iki müdir tərəfindən
- ☒ bir sədr və üç müdir tərəfindən

332 Bakı fond birjası neçənci ildən Avrasiya Fond Birjaları Federasiyasının rəsmi üzvidir?

- ☐ 1999cu ildən
- ☐ 2002ci ildən
- ☐ 2000ci ildən
- ☒ 2001ci ildən

333 Aşağıda adları çəkilən qurumlardan hansı İstanbul birjasında fəaliyyət göstərən qurum deyildir?

- ☐ Kommersiya bankları
- ☐ İnkişaf bankları
- ☐ İnvestisiya bankları
- ☒ Sığorta şirkətləri

334 İlk dəfə səhm buraxan şirkət?

- ☐ Hollandiya Cənub Hindistan
- ☐ Hollandiya Şimali Hindistan
- ☐ Hollandiya Qərbi Hindistan
- ☒ Hollandiya Şərqi Hindistan

335 NyuYork birjasının təsis tarixini göstərin.

- ☐ 17 avqust 1892
- ☐ 17 iyun 1792
- ☐ 18 may 1794
- ☒ 17 may 1792

336 ABŞın qiymətli kağızlar birjalrı hansı spəsifikliyi ilə seçilir?

- ☐ unosentrik və simbiosentrik quruluşu ilə
- ☐ unosentrik və monosentrik quruluşu ilə
- ☐ unosentrik və polisentrik quruluşu ilə
- ☒ monosentrik və polisentrik quruluşu ilə

337 Paris birjasında ən mötəbər statusa malik olan vasitəçilər kimdir?

- ☐ kommersiya bankları
- ☐ investisiya bankları
- ☐ dilerlər
- ☒ brokerlər

338 2000ci ildə “euronext” birjası adı altında birləşən birlar hansılardır?

- ☐ Frankfurt, Paris və London birjalrı
- ☐ Frankfurt, Toronto və Brussel birjalrı
- ☐ NyuYork, Toronto və Brussel birjalrı
- ☒ Amstədam, Paris və Brussel birjalrı

339 NyuYork birjasında 19cu əsrin sonunadək tədavül edilən qiymətli kağızlar hansı sahənin şirkətlərinə aid idi?

- ☐ Kənd təsərrüfatı şirkətlərinə
- ☐ Ticarət şirkətlərinə
- ☐ Tikinti şirkətlərinə
- ☒ Dəmiryolu şirkətlərinə

340 NyuYork birjasında üzvlük nə şərtlə alınıb satıla bilər?

- ☐ birja müşaidə şurasının icazə verməsi şərti ilə

- ☐ nağd vəsaitin ödənilməsi şərti ilə
- ☐ anonimlik qorunmaq şərti ilə
- ☒ yeni üzvün təsdiqlənməsi şərti ilə

341 Amerika Birjası ABŞın neçənci dərəcəli birjası hesab olunur?

- ☐ dördüncü dərəcəli
- ☐ üçüncü dərəcəli
- ☐ birinci dərəcəli
- ☒ ikinci dərəcəli

342 1950ci ildə təsdiqlənən hansı qanundan sonra Yaponiyanın qiymətli kağızlar birjalarında canlanma yaranmışdır?

- ☐ Vasitəçilik Fəaliyyətinin Lisenziyalaşdırılması haqqında qanun
- ☐ Sahibkarlığa Yardım haqqında qanun
- ☐ Aqrar İslahatlar haqqında qanun
- ☒ Xarici İnvestisiyalar haqqında qanun

343 “Listing” nəyi nəzərdə tutur?

- ☐ dövlət qiymətli kağızlarının uçota alınmasını
- ☐ qiymətli kağızların siyahıdan çıxarılmasını
- ☐ sənədlərin qiymətləndirilməsini
- ☒ qiymətli kağızların siyahıya alınmasını

344 Bakı Fond Birjasında emitent öz səhmlərinin ən az neçə ədədinə sahib olmalıdır?

- ☐ 300.000
- ☐ 200.000
- ☐ 150.000.
- ☒ 100.000

345 Yaponiyada birjaların fəaliyyəti hansı qanunla tənzimlənir?

- ☐ qiymətli kağızlar və rəsmi vasitəçilik haqqında qanun
- ☐ birjalar haqqında qanun
- ☐ qiymətli kağızlar haqqında qanun
- ☒ qiymətli kağızlar və birjalar haqqında qanun

346 Yaponiyada birja fəaliyyətinin tənzimlənməsində rəsmi orqan kimi hansı dövlət orqanı çıxış edir?

- ☐ Vergi nazirliyi
- ☒ Maliyyə nazirliyi
- ☐ Milli bank
- ☐ Ədliyyə nazirliyi

347 Dünyada ABŞdan sonra hansı ölkənin kapital bazarı ikinci yeri tutur?

- ☐ Çin
- ☐ Fransa
- ☐ İngiltərə
- ☒ Yaponiya

348 İstanbul birjasında səhmlərin kotirovkadan kənarlaşdırılmasına necə baş verir?

- ☐ İnzibati komitənin qərarı ilə
- ☐ Kotirovka komitəsinin qərarı ilə
- ☐ Klirinq Palatasının qərarı ilə
- ☒ Birja İdarəetmə Şurasının qərarı ilə

349 NyuYork birjasıda Birja İdarəetmə Şurasına üzvlərkim tərəfindən seçilir?

- ☐ birja səhmdarları
- ☐ inzibati komitə
- ☐ birja sədri
- ☒ birja üzvləri

350 Aşağıda sadalanan hansı polisentrik birja sisteminə aid edilir?

- ☐ NyuYork birjası
- ☐ London birjası
- ☐ Tokyo birjası
- ☒ Toronto birjası

351 “Euronext” birjasının yaradılmasının başlıca səbəbi nə olmuşdur?

- ☐ vasitəçilik fəaliyyətinin lisenziyalandırılması

- ☐ birjada daxili koordinasiyanın yaxşılaşdırılması
- ☐ dövlətin bilavasitə nəzarətinin artırılması
- ☒ əməliyyat xərclərinin azaldılması

352 Yaponiyanın qiymətli kağızlar birjalarında broker firmaların səlahiyyəti hansı dövlət orqanı tərəfindən tənzimlənir?

- ☐ Yerli icra hakimiyyəti
- ☐ Ədliyyə nazirliyi
- ☐ Qiymətli kağızlar üzrə dövlət komitəsi
- ☒ Maliyyə nazirliyi

353 Osmanlı İmperatorluğu dövründə ilk qiymətli kağızlar birjası nə xarakterli sənədlər bazarının formalaşmasına məkan olmuşdur?

- ☐ vəkalət xarakterli
- ☐ imtiyaz xarakterli
- ☐ lisenziya xarakterli
- ☒ borc xarakterli

354 Bakı Fond Birjasının Birja Şurasının səlahiyyət çərçivəsinə nə daxil deyildir?

- ☐ struktur bölmələrin yaradılması
- ☐ birja üzvlüyündən xaric olunmaya dair qərarın verilməsi
- ☐ birja üzvlüyünə dair qərarın verilməsi
- ☒ səhmdarların ümumi yığıncağının işini tənzimləmək

355 1975ci ilə qədər NyuYork və Amerika Birjalarında komisyon haqqları necə fərqlənirdi?

- ☐ 0.5% fərqlə
- ☐ 3% fərqlə
- ☐ 2% fərqlə
- ☒ eyni idi

356 C II 500 indeksində bazis ili kimi hansı vaxt periodu seçilmişdir?

- ☐ 194045
- ☐ 194345
- ☐ 194144
- ☒ 194143

357 İndeksli optionun ilk buraxılış tarixi hansıdır?

- ☐ 1980.0
- ☐ 1975.0
- ☐ 1985.0
- ☒ 1982.0

358 “Limit Order” birjada hansı əmri nəzərdə tutur?

- ☐ müddətli əmr
- ☐ zərərin azaldılması əmri
- ☐ bazar əmri
- ☒ məhdud əmr

359 Aşağıdakı birja əmr növlərindən hansı növ əmr brokerə müddət məhdudiyyəti qoymur?

- ☐ Məhdud əmr
- ☐ Zərərin azaldılması əmri
- ☐ Müddətli əmr
- ☒ Açıq əmr

360 Birja indeksləri nə əsasən formalaşır?

- ☐ smeta dəyərinə
- ☐ uçot göstəricilərinə
- ☐ xammal qiymətlərinə
- ☒ səhmlərin qiymətlərinə

361 C II 500 indeksində 500 rəqəmi nəyi ifadə edir?

- ☐ birjadakı əməliyyatların bazis ilindəki toplam dəyərini
- ☐ istiqrazların bazis ilindəki toplam dəyərini
- ☐ investorların hesablıqları bazis ilindəki real dəyərlərin toplam dəyərini
- ☒ firmaların bazis ilindəki toplam dəyərini

362 İndeks əsaslı option kontraktının predmeti nədir?

- ☐ istiqraz

- ☐ səhm
- ☐ option
- ☒ indeks

363 Dow Jones Industrial Averans indeksinin hazırlanma vaxtını göstər.

- ☐ on günlük
- ☐ aylıq
- ☐ həftəlik
- ☒ gündəlik

364 Dow Jones Industrial Averans indeksində bölən sayı neçədir?

- ☐ 20.0
- ☐ 15.0
- ☐ 40.0
- ☒ 30.0

365 : Kassa əqdləri nədir?

- ☐ bağlanmış əqd müqabilində “qısa əqd” üsulu ilə pənişin aparılmasıdır
- ☒ bağlanmış əqd müqabilində nağd vəsaitin ödənilməsidir
- ☐ bağlanmış əqd müqabilində kreditin ödənilməsidir
- ☐ bağlanmış əqd müqabilində nağd vəsaitin müddətli ödənilməsidir

366 Aşağıdakılardan hansı növ əqd kassa əməliyyatına aiddir?

- ☐ Option əqdləri
- ☐ Forvard əqdləri
- ☐ Fyuçers əqdləri
- ☒ Qısa əqdlər

367 Saxlama marjası nədir?

- ☐ Birja tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☐ İnvestor tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☐ Sığorta şirkəti tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☒ Kredit təşkilatı tərəfindən təyin olunan ən minimal marja həddidir

368 İndeksli opsiyonu alan investor hansı problemdən qurutlmuş olur?

- ☐ birjada qeydiyyatdan keçmək
- ☐ səhmləri “listinq” edilməsindən
- ☐ vasitəçi seçimindən
- ☒ opsiyunun predmetinin seçimindən

369 ABŞda investisiya fondlarının təşkili hansı illərə təsadüf edir?

- ☐ 1915ci
- ☐ 1921ci
- ☐ 1911ci
- ☒ 1920ci

370 Dünya təcrübəsinə nəzər yetirsək investisiya fondlarının əsasən neçə növünə rast gəlinir?

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 6.0
- ☒ 4.0

371 Stabil fondların əsas məqsədi nədir?

- ☐ maksimum qazanc minimal risk müqabilində
- ☐ minimal risk və yüksək qazanc
- ☐ maksimum qazanc yüksək risk müqabilində
- ☒ minimal risk və daimi qazanc

372 Təcrübədə pay investisiya fondlarının qurucusu kim olur?

- ☐ konsemlər
- ☐ trast şirkətləri
- ☐ investisiya bankları
- ☒ kommersiya bankları

373 “Likvid aktiv fondlar” ilk dəfə hansı ölkədə yaradılmışdır?

- ☐ Rusiya

- ☐ İsveç
- ☐ İsveçrə
- ☒ ABŞ

374 “Likvid aktiv fondların” yaradılması hansı tarixə təsadüf edir?

- ☐ 1969.0
- ☐ 1967.0
- ☐ 1965.0
- ☒ 1960.0

375 Kapital bazarında fərdi investorların birlikdə fond təklif etməsi istəyi hansı qurum yaranmasına səbəb olmuşdur?

- ☐ xeyriyyə fondlarının
- ☐ pensiya fondlarının
- ☐ sığorta şirkətlərinin
- ☒ investisiya fondlarının

376 İlk investisiya fondlarının yaradılması harda və hansı tarixdə baş vemişdir?

- ☐ Londonda 1846cı ildə
- ☐ NyuYorkda 1868ci ildə
- ☐ NyuYorkda 1846cı ildə
- ☒ Londonda 1868ci ildə

377 Mövcud qanunvericiliyə görə ölkəmizdə hüquqi statusa malik olan investisiya fondları hansı qiymətli kağız növünü emissiya edə bilər?

- ☐ veksəl
- ☐ warrant
- ☐ riskli istiqraz
- ☒ səhm

378 Mövcud qanunvericiliyə görə ölkəmizdə hüquqi statusa malik olan investisiya fondları hansı formada fəaliyyət göstərə bilər?

- ☐ xolding
- ☐ kommandit şirkət
- ☐ məhdud məsuliyyətli cəmiyyət
- ☒ səhmdar cəmiyyət

379 Hüquqi statusa malik olmayan investisiya fondları şirkət statusuna sahibdirlər mi?

- ☐ yalnız ABŞda şirkət statusuna sahibdirlər
- ☐ yalnız Azərbaycanda şirkət statusuna sahibdirlər
- ☐ bəli
- ☒ xeyir

380 Pay investisiya fondu nədir?

- ☐ şirkət statusuna malik olan investisiya fondudur
- ☐ kartel statusuna malik olan investisiya fondudur
- ☐ Hüquqi statusa malik olan investisiya fondudur
- ☒ Hüquqi statusa malik olmayan investisiya fondudur

381 Çek investisiya fondu nədir?

- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır
- ☐ korporativ qiymətlilərin satışını həyata keçirən fondur
- ☐ bank çeklərinin reinkornasiyası əsasında yaradılan fondur
- ☒ özəlləşdirmə çeklərinin alınması ilə həmin çeklərin müqabilində özəlləşdirilən müəssisələri satın alan fondur

382 Qapalı investisiya fondu nədir

- ☐ özəlləşdirmə çeklərinin alınması ilə həmin çeklərin müqabilində özəlləşdirilən müəssisələri satın alan fondur
- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı
- ☒ müəyyən kapitalın və ya fondun təsis edilməsi yaradılan hüquqi statusa malik olan və ya olmayan investisiya fondudur

383 Açıq investisiya fondu nədir?

- ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir
- ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
- ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
- ☒ buraxdığı səhmləri və ya investisiya paylarını fondun səhmdarlarından geri satın almaq öhdəliyi olan fondur

384 Hansı ölkədə qapalı və hüquqi statusa malik olan investisiya fondları borc almaq yolu ilə fond təmin edə bilər?

- ☐ Çin
- ☐ Azərbaycan
- ☐ İngiltərə
- ☒ ABŞ

385 Qapalı investisiya fondlarının səhm və ya investisiya paylarının alış və satış qiyməti necə müəyyən olunur?

- ☐ investisiya reytinginə görə
- ☐ qiymətlərə tətbiq olunan indekslərin növünə görə
- ☐ fondun xalis aktiv dəyərində baş verən gündəlik dəyişmələrə görə
- ☒ bazardakı tələb və təklifə görə

386 Açıq investisiya fondlarının əlavə vəsait əldə etməsinin mümkün yolu hansıdır?

- ☐ riskli istiqraz və ya svop
- ☐ adsız istiqraz və ya opsiya
- ☐ adlı istiqraz və ya warrant
- ☒ səhm və ya investisiya payları

387 İnvestisiya fondlarının əsas məqsədi nədir?

- ☐ İstehlakçıların hüquqlarını müdafiə etmək
- ☐ sahibkarlara kredit ayırmaq
- ☐ əmanət yığımını həyata keçirmək
- ☒ investisiya portfelini formalaşdırmaq

388 Adi səhmlərdən ibarət fondların vəsaitləri hara yönəldilir?

- ☐ adi səhmlər və uduşlu istiqrazlar
- ☐ adi səhmlər və dəyişdirilə bilən istiqrazlar
- ☐ adi səhmlər və imtiyazlı səhmlər
- ☒ adi səhmlər və dəyişdirilə bilən imtiyazlı səhmlər

389 Likvid aktiv fondların” yaradılmasına səbəb kimi nə göstərilir?

- ☐ avronun bahalaşması
- ☐ dolların ucuzlaşması
- ☐ iqtisadi böhran

- ☒ bank faizlərinin bahalaşması

390 Hüquqi statusa malik olmayan investisiya fondlarında “trustee” kimə deyilir?

- ☐ fondu idarə edən şəxsə
☐ fondun səhmdarlarına
☐ fondun iştirakçılarna
☒ fondun əmlakını mühafizə edən şəxsə

391 Maliyyə bazarında faiz anlayışı necə tərif olunur?

- ☐ fond emissiyasını və fond transferini eyniləşdirən qiymət
☐ fond tələbini və fond təklifini fərqləndirən qiymət
☐ fond artığını və fond azlığını fərqləndirən qiymət
☒ fond tələbini və fond təklifini eyniləşdirən qiymət

392 Kapital bazarında kollektiv şəkildə fond təklifinin fərdi şəkildə fond təklifindən başlıca üstünlüyü nədir?

- ☐ rahat qazanc faktoru
☐ koordinasiya faktoru
☐ xərclərə qənaət faktoru
☒ diverfikasiya faktoru

393 Hüquqi statusa malik olan investisiya fondlarının əsas gəlirini nə təşkil edir?

- ☐ ixrac əməliyyatlarından əldə olunan gəlir
☐ idxal əməliyyatlarından əldə olunan gəlir
☐ kira gəliri
☒ investisiya portfelinin idarə olunmasından əldə olunan gəlir

394 Qapalı və hüquqi statusa malik olan investisiya fondlarının artım imkanının məhdud qalmasının səbəbi nədir?

- ☐ kapital bazarında qeyri peşəkarlığı
☐ təsərrüfat potensialının zəif olması
☐ səhmdarların sayının məhdud qalması məcburiyyəti
☒ təsis kapitalının sabit qalması məcburiyyəti

395 Açıq investisiya fondlarının səhm və ya investisiya payları təkrar hansı bazarda alınıb satılır?

- ☐ üçüncü kateqoriyalı kapital bazarında
- ☐ ikinci kateqoriyalı kapital bazarında
- ☐ təkrar bazarda
- ☒ təkrar bazarı yoxdur

396 Qapalı investisiya fodlarının səhm və ya investisiya payları təkrar hansı bazarda alınıb satılır?

- ☐ üçüncü kateqoriyalı kapital bazarında
- ☐ birinci kateqoriyalı kapital bazarında
- ☐ təkrar bazarı yoxdur
- ☒ ikinci kateqoriyalı kapital bazarında

397 Açıq investisiya fodlarının səhm və ya investisiya paylarının alış və satış qiyməti necə müəyyən olunur?

- ☐ qiymətlərə tətbiq olunan indekslərin növünə görə
- ☐ birjadakı kotirovkaya görə
- ☐ bazardakı tələb və təklifə görə
- ☒ fondun xalis aktiv dəyərində baş verən gündəlik dəyişmələrə görə

398 İnvestisiya fondlarının porfel formalaşdırma siyasətləri nədən asılıdır?

- ☐ portfeli formalaşdıran qiymətli kağızların dövrüyyə müddətindən
- ☐ portfeli formalaşdıran qiymətli kağızların həcmindən
- ☐ portfeli formalaşdıran qiymətli kağızların dəyərindən
- ☒ portfeli formalaşdıran qiymətli kağızların riskindən

399 Faiz qoyuluşu və ya dərəcəsi neçə elementdən ibarətdir?

- ☐ 6.0
- ☐ 1.0
- ☐ 3.0
- ☒ 2.0

400 İnflyasiya riski hansı risk qrupuna aiddir?

- ☐ maliyyə riskləri
- ☐ idarəetmə riskləri
- ☐ depozitar risklər

☒ sistematik risklər

401 Həm fiziki həm də hüquqi şəxsin qaçınması mümkün olan risklər hansılardır?

- ☐ maliyyə riskləri
- ☐ depozitar risklər
- ☐ sistematik risklər
- ☒ qeyrisistematik risklər

402 İnflyasiya səviyyəsinin müsbət dəyişməsi bazar faizinə necə təsir edir?

- ☐ bazar faizi bank faizindən təsir görər
- ☐ bazar faizi dəyişməz
- ☐ bazar faizi artar
- ☒ bazar faizi azalar

403 Cari faizin hesablanması düsturunda $(f(n))$ simvolu nəyi ifadə edir?

- ☐ əsas faiz qoyuluşunu
- ☐ kreditin müddətini
- ☐ inflyasiya göstəricisini
- ☒ zaman amilini

404 Faktiki faiz qoyuluşunun hesablanmasında istifadə olunan (m) simvolu nəyi ifadə edir?

- ☐ destruktiv faiz qoyuluşunu
- ☐ qiymət dəyişməsinə qaytarılma planını
- ☐ borcun
- ☒ borcun verilmə müddətini

405 Cari faizin hesablanması düsturunda (m) simvolu nəyi ifadə edir?

- ☐ səhmin gəlirliliyini
- ☐ kreditin müddətini
- ☐ inflyasiya göstəricisini
- ☒ əsas faiz qoyuluşunu

406 Cari faizin hesablanması düsturunda (r_p) simvolu nəyi ifadə edir?

- ☐ risk mükafatını
- ☒ inflyasiya göstəricisini
- ☐ kreditin müddətini
- ☐ səhmin gəlirliliyini

407 Cari faizin hesablanması düsturunda (i) simvolu nəyi ifadə edir?

- ☐ risk mükafatını
- ☐ səhmin gəlirliliyini
- ☐ inflyasiya göstəricisini
- ☒ əsas faiz qoyuluşunu

408 Faiz qoyuluşu və ya dərəcəsi hansı elementlərdən ibarətdir?

- ☐ komisiyon haqqı və bank xərcləri
- ☐ komisiyon haqqı və risk mükafatı
- ☐ əsas faiz qoyuluşu və komisiyon haqqı
- ☒ əsas faiz qoyuluşu və risk mükafatı

409 Əsas faiz qoyuluşu nədir?

- ☐ bank faizi
- ☐ diskont faizi
- ☐ müəyyənsizliyin olmadığı və stabilliyin olduğu iqtisadi mühitdə formalaşan faiz dərəcəsi
- ☒ müəyyənsizliyin olduğu və stabilliyin olmadığı iqtisadi mühitdə formalaşan faiz dərəcəsi

410 Həm fiziki həm də hüquqi şəxsin qaçınması mümkün olmayan risklər hansılardır?

- ☐ maliyyə riskləri
- ☐ depozitar risklər
- ☐ qeyrisistematik risklər
- ☒ sistematik risklər

411 İnflyasiya riski necə yaranır?

- ☐ borc alınan vəsaitin geri qaytarılmaması nəticəsində
- ☐ borc alınan vəsaitin geri qaytarma müddətindəki azalma nəticəsində
- ☐ borc alınan vəsaitin satınalma qabiliyyətinin artması nəticəsində

☒ borc alınan vəsaitin satılma qabiliyyətinin zəifləməsi nəticəsində

412 (ΔP) simvolu nəyi ifadə edir?

- ☐ real dəyər indeksindəki dəyişməni
- ☐ milli gəlir indeksindəki dəyişməni
- ☐ maaş indeksindəki dəyişməni
- ☒ qiymət indeksindəki dəyişməni

413 Borc olaraq verilən əsas pul məbləğinə tətbiq edilən və müddət bitdikdən sonra borcu verən şəxsə ödənilən faiz hansı faizdir?

- ☐ universal faiz
- ☐ təşkilati faiz
- ☐ birləşmiş faiz
- ☒ bəsit faiz

414 Borc olaraq alınan vəsaitə tətbiq edilən faiz qoyuluşu nəticəsində yaranan faiz qazancının borc verənə öncədən ödənilməsi hansı faizi nəzərdə tutur?

- ☐ birləşmiş faiz
- ☐ universal faiz
- ☐ bəsit faiz
- ☒ nağd faiz

415 Verilən məbləğdən əldə olunacaq faiz qazanclarının əsas pula əlavə edilməsi hansı faiz növünü nəzərdə tutur?

- ☐ universal faiz
- ☐ təşkilati faiz
- ☐ nağd faiz
- ☒ birləşmiş faiz

416 Faktiki faiz qoyuluşunun hesablanmasında istifadə olunan (I_n) simvolu nəyi ifadə edir?

- ☐ bəsit faiz qoyuluşunu
- ☐ real dəyəri
- ☐ yanılma ehtimalını
- ☒ nominal faiz qoyuluşunu

417 Üç ay müddətinə illik 24% ilə alınan 1000 manq borc üçün ödəniləcək faiz məbləği neçədir?

- ☐ 550 m.
- ☐ 650 m.
- ☐ 800 m.
- ☒ 600 m.

418 Üç ay müddətinə illik 24% ilə verilən 1000 manq borcun nağd faizi neçədir?

- ☐ 23.72
- ☐ 24.55
- ☐ 27.0
- ☒ 26.25

419 Dörd ay müddətinə illik 24% ilə verilən 1000 manq borcun nağd faizi neçədir?

- ☐ 24.0
- ☐ 21.78
- ☐ 25.45
- ☒ 25.97

420 Əsas faiz qoyuluşunun dəyişməsinə səbəb olan başlıca faktor nədir?

- ☐ investorların alqısatqı meyllərində baş verən dəyişmə
- ☐ dövlətin monetar siyasətində baş verən dəyişmə
- ☐ real dəyər göstəricisində baş verən dəyişmə
- ☒ iqtisadi quruluşda baş verən dəyişmə

421 Qazancın variasiya göstəricisinin hesablanması (Pi) simvolu nəyi ifadə edir?

- ☐ dispersiya göstəricisi
- ☐ gözlənilən qazanc
- ☐ ehtimalın qazancı
- ☒ ehtimalın gərçəkləşmə faizini

422 Qazancın variasiya göstəricisinin hesablanması (E(r)) simvolu nəyi ifadə edir?

- ☐ dispersiya göstəricisi

- ☐ ehtimalın qazancı
- ☐ ehtimalın gərçəkləşmə faizini
- ☒ gözlənilən qazanc

423 Qazancın variasiya göstəricisinin hesablanmasında (σ_i) simvolu nəyi ifadə edir?

- ☐ dispersiya göstəricisi
- ☐ gözlənilən qazanc
- ☐ ehtimalın gərçəkləşmə faizini
- ☒ içi ehtimalın qazancı

424 Müəyyənsizlik məfhumu nəyi ehtiva edir?

- ☐ subyektiv mümkünlük ölçüsünü
- ☐ adekvat mümkünlük ölçüsünü
- ☐ obyektiv mümkünlük ölçüsünü
- ☒ subyektiv mümkünlük ölçüsünü

425 Korrelasiya əmsalının (+1)dən aşağı olması nə deməkdir?

- ☐ qiymətli kağızlar portfelinin inflyasiya riski aradan qaldırılmışdır
- ☐ qiymətli kağızlar portfelinin faiz riski aradan qaldırılmışdır
- ☐ qiymətli kağızlar portfelinin sistematik riski aradan qaldırılmışdır
- ☒ qiymətli kağızlar portfelinin qeyrisistematik riski aradan qaldırılmışdır

426 Korrelasiya əmsalının (1) olması nə deməkdir?

- ☐ qiymətli kağızlar portfelinin inflyasiya riski aradan qaldırılmışdır
- ☐ qiymətli kağızlar portfelinin sistematik riski aradan qaldırılmışdır
- ☒ qiymətli kağızlar portfelinin riski sıfırdır

427 Kvadratik uzaqlaşma sıfırırsa, qiymətli kağızlar portfelinin riski nə qədərdir?

- ☐ 1-dən çoxdur
- ☐ 1-dir
- ☐ 1-dən azdır
- ☒ sıfır

428 Hansı risk kateqoriyasını sıfıra endirmək olar?

- ☐ forsmajor riskini
- ☐ inflyasiya riskini
- ☐ faiz riskini
- ☒ qeyrisistematik riski

429 Hansı risk kateqoriyası qeyrisistematik risk qrupuna aid deyildir?

- ☐ idarəetmə riski
- ☐ fəaliyyət riski
- ☐ maliyyə riski
- ☒ faiz riski

430 Hansı risk kateqoriyası qeyrisistematik risk qrupuna aid deyildir?

- ☐ fəaliyyət riski
- ☐ sahə riski
- ☐ idarəetmə riski
- ☒ inflyasiya riski

431 Gözlənilən qazanc 53%, kvadratik uzaqlaşma 32%. Variasiya əmsalı neçə olacaqdır?

- ☐ 0.61
- ☐ 0.62
- ☐ 0.56
- ☒ 0.6

432 Gözlənilən qazanc 19%, kvadratik uzaqlaşma 12%. Variasiya əmsalı neçə olacaqdır?

- ☐ 0.69
- ☐ 0.55
- ☐ 0.78
- ☒ 0.63

433 Gözlənilən qazanc 29%, kvadratik uzaqlaşma 42%. Variasiya əmsalı neçə olacaqdır?

- ☐ 0.23

- ☐ 1.7
- ☐ 1.2
- ☒ 1.44

434 Gözlənilən qazanc 28%, kvadratik uzaqlaşma 52%. Variasiya əmsalı neçə olacaqdır?

- ☐ 1.32
- ☐ 1.67
- ☐ 1.45
- ☒ 1.85

435 ABŞda maliyyə analitiklərinin hazırlıq proqramı necə adlanır?

- ☐ GFA
- ☐ CRF
- ☐ FFA
- ☒ CFA

436 ABŞda maliyyə analitiklərinin üzv olduqları yerli təşkilat hansıdır?

- ☐ Layihə Menecmenti və Araşdırma Assosiasiyası
- ☐ Maliyyə Menecmenti və Araşdırma Assosiasiyası
- ☐ İnvestisiya Layihələrin Araşdırma Assosiasiyası
- ☒ İnvestisiya Menecmenti və Araşdırma Assosiasiyası

437 Maliyyə analitikləri hansı iki böyük qrupa ayrılırlar?

- ☐ texniki və layihə analitikləri
- ☐ portfel və texniki analitiklər
- ☐ fundamental və investisiya analitikləri
- ☒ fundamental və texniki analitiklər

438 Texniki analizdə hansı tip informasiyanın istifadəsinə üstünlük verilir?

- ☐ açıq
- ☐ effektiv
- ☐ gizli
- ☒ keçmişə aid

439 “Aşağıdanyuxarıya” proqnozlaşdırma metodu hansı araşdırma sahəsinə aid edilir?

- ☐ institusional analiz
- ☐ texniki analiz
- ☒ fundamental analiz
- ☐ investisiya analizi

440 Fundamental təhlildə son olaraq aparılan təhlil nəyi ehtiva edir?

- ☐ depozitar sənədlərin təhlilini
- ☐ səhm strategiyasının təhlilini
- ☐ maliyyə balansının təhlilini
- ☒ maliyyə hesabatların təhlilini

441 Maliyyə hesabatlarının təhlilidə koeffisientlərin hesablanması üçün hansı verilənlərdən istifadə edilir?

- ☐ iki növ hesabatın iki növ verilənlərindən
- ☐ müxtəlif növ hesabatın müxtəlif növ verilənlərindən
- ☐ iki hesabatın bir növ verilənlərindən
- ☒ bir hesabatın bir növ verilənlərindən

442 Texniki analiz fond birjasında nəyin öyrənilməsini nəzərdə tutur?

- ☐ maliyyə institutlarının kredit reytinglərinin öyrənilməsini
- ☐ maliyyə analitiklərinin verdiyləri rəylərin öyrənilməsini
- ☐ portfeli formalaşdıran qiymətli kağızların dəyərinin öyrənilməsini
- ☒ fond birjasında daxili inforasiyaların öyrənilməsini

443 Ekonometrik modellər nədir?

- ☐ bank faizlərində dəyişmənin proqnozlaşdırma vasitəsidir
- ☐ valyuta məzənnələrindəki dəyişmənin proqnozlaşdırma vasitəsidir
- ☐ iqtisadi böhran vəziyyətinin proqnozlaşdırma vasitəsidir
- ☒ ekzogen dəyişənlərin proqnozlaşdırma vasitəsidir

444 Amerika bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar?

- ☐ samuray istiqrazlar

- ☐ təminatlı istiqrazlar
- ☐ buldoq istiqrazlar
- ☒ yanki istiqrazlar

445 Yaponiya bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar?

- ☐ yanki istiqrazlar
- ☐ buldoq istiqrazlar
- ☐ nindza istiqrazlar
- ☒ samuray istiqrazlar

446 İngiltərənin bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar?

- ☐ canavar istiqrazlar
- ☐ kolli istiqrazlar
- ☐ avçarka istiqrazlar
- ☒ buldoq istiqrazlar

447 Fransanın bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar?

- ☐ kolli istiqrazlar
- ☐ avçarka istiqrazlar
- ☐ yanki istiqrazlar
- ☒ doğru cavab yoxdur

448 Kredit sindikatu kim tərəfindən formalaşdırır?

- ☐ vasitəçi təşkilat
- ☐ sığorta təşkilatı
- ☐ inkişaf bankı
- ☒ öndər bank

449 Avroistiqrazlar hansı xüsusiyyətə malikdirlər?

- ☐ uduşlu olur
- ☐ riskli olur
- ☐ adlı olur
- ☒ təqdim edənə olur

450 Avroistiqrazlar hansı xüsusiyyətə malikdirlər?

- ☐ ipotekalı olur
- ☐ adlı olur
- ☐ ödəniş fonduna sahib olmur
- ☒ ödəniş fonduna sahib olur

451 Avroistiqrazların yaranması neçənci illərə təsadüf edir?

- ☐ 1980ci
- ☐ 1970ci
- ☐ 1955ci
- ☒ 1960cı

452 Avroistiqrazlar hansı ənənəvi valyutaya bağlı olaraq buraxılırlar?

- ☐ Kanada dolları
- ☐ Rusiya rublu
- ☐ Hollandiya quldeni
- ☒ ABŞ dolları

453 “Faizin Eyniləşdirilməsi Vergisi” kimin hakimiyyəti dövründə rüsum kimi tutulmağa?

- ☐ Obama hakimiyyəti
- ☐ Buş hakimiyyəti
- ☐ Reyqan hakimiyyəti
- ☒ Kennedi hakimiyyəti

454 İki pul vahidinə bağlı avroistiqrazların buraxılışı hansı dövrə təsadüf edir?

- ☐ 1985.0
- ☐ 1989.0
- ☐ 1978.0
- ☒ 1980.0

455 Dünyanın ən nəyənq xarici istiqraz bazarları harda yerləşir?

- ☐ Kanada və İsveç

- ☐ ABŞ və İsveçrə
- ☒ ABŞ və İsveç
- ☐ Fransa və Yaponiya

456 Dünyanın ən nəyənq ikinci dərəcəli xarici istiqraz bazarları harda yerləşir?

- ☐ İspaniya və İtaliya
- ☐ Fransa və Lyuksenburq
- ☐ Yaponiya və Meksika
- ☒ Yaponiya və Lyuksenburq

457 Xarici istiqraz nədir?

- ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan dövlət qısa müddətli borcalma sənədidir
- ☒ xarici bazarda satılmaq məqsədilə buraxılan uzun müddətli borcalma sənədidir
- ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan qısa müddətli borcalma sənədidir
- ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan orta müddətli borcalma sənədidir

458 Xarici istiqrazların dövryyə müddəti nə qədərdir?

- ☐ beş ay müddətli
- ☐ altı ay müddətli
- ☐ orta müddətli
- ☒ uzun müddətli

459 : Konsorsiyum buraxılan xarici istiqrazları hansı xidmət hesabına öz müştərilərinə təklif edirlər?

- ☐ afteraytinq
- ☐ slouraytinq
- ☐ upraytinq
- ☒ anderraytinq

460 Avroistiqraz buraxılışını təmin edən bir qrup maliyyə təşkilatları necə adlanır?

- ☐ kredit konsorsiyum
- ☐ kredit xolding
- ☐ kredit konsemi
- ☒ kredit sindikatu

461 Avroistiqraz bazarının inkişafı hansı şirkətlərin hesabına baş vermişdir?

- ☐ italyan şirkətlərin
- ☐ fransız şirkətlərin
- ☐ alman şirkətlərin
- ☒ amerikan şirkətlərin

462 “Faizin Eyniləşdirilməsi Vergisi” neçənci ildə rüsum kimi tutulmağa başladı?

- ☐ 1969.0
- ☐ 1967.0
- ☐ 1965.0
- ☒ 1963.0

463 “Faizin Eyniləşdirilməsi Vergisi” neçənci ildə ləğv olundu?

- ☐ 1976.0
- ☐ 1971.0
- ☐ 1972.0
- ☒ 1974.0

464 “Faizin Eyniləşdirilməsi Vergisi” kimin hakimiyyəti dövründə ləğv olundu?

- ☐ Buş hakimiyyəti
- ☐ Karter hakimiyyəti
- ☐ Reyqan hakimiyyəti
- ☒ Nikson hakimiyyəti

465 Hazırkı dövrdə hansı ölkənin milli valyutasına bağlı olaraq avroistiqrazlar artıq buraxılmır?

- ☐ Çin
- ☐ Fransa
- ☐ İngiltərə
- ☒ İsveçrə

466 Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avroistiqraz bazarının alətidir?

- ☐ ödəniş fonduna sahib olmayan beynəlxalq istiqrazlar

- ☐ uduşlu beynəlxalq istiqrazlar
- ☐ riskli beynəlxalq istiqrazlar
- ☒ dəyişən faizli beynəlxalq istiqrazlar

467 Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avroistiqraz bazarının alətidir?

- ☐ ödəniş fonduna sahib olmayan beynəlxalq istiqrazlar
- ☐ riskli beynəlxalq istiqrazlar
- ☐ uduşlu beynəlxalq istiqrazlar
- ☒ sabit faizli beynəlxalq istiqrazlar

468 Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avroistiqraz bazarının alətidir?

- ☐ uduşlu beynəlxalq istiqrazlar
- ☐ indeksli beynəlxalq istiqrazlar
- ☐ riskli beynəlxalq istiqrazlar
- ☒ səhmlə dəyişdirilə bilən beynəlxalq istiqrazlar

469 ABŞda xarici səhmlərin alqısatqısında istifadə olunan sənədin adı nədir?

- ☐ amerikan depozitariyası
- ☐ amerikan depozit lisenziyası
- ☐ amerikan valyuta sertifikatı
- ☒ amerikan depozit sertifikatı

470 Xarici istiqrazların buraxılışı bank və maliyyə təşkilatlarının nə formada təşkilatlanması kanalı ilə baş verir?

- ☐ trast
- ☐ xolding
- ☐ konsern
- ☒ konsorsiyum

471 Konsorsiyum təklif etdiyi hansı xidmət növündə satılmayan xarici istiqrazlar üçün heç bir öhdəçilik daşımaz?

- ☐ qismən afterraytinq
- ☐ tamamilə upraytinq
- ☒ qismən anderraytinq
- ☐ tamamilə slouraytinq

472 Konsorsiyum təklif etdiyi hansı xidmət növündə sata bilmədiyi xarici istiqrazları özü alar?

- ☐ tamamilə slouraytinq
- ☐ düzgün cavab yoxdur
- ☐ qismən afterraytinq
- ☒ tamamilə anderraytinq

473 İki pul vahidinə bağlı avroistiqrazlar nədir?

- ☐ bütün əməliyyatlar bir pul vahidi ilə aparılır,yalnız əməliyyat xərcləri başqa bir pul vahidi ilə ödənilir
- ☐ kupon ödənişlərinin bir pul vahidi ilə aparılması başqa bir pul vahidi ilə borcun qaytarılması
- ☐ borcun bir pul vahidi ilə alınması başqa bir pul vahidi ilə kupon ödənişlərinin aparılması
- ☒ borcun bir pul vahidi ilə alınması başqa bir pul vahidi ilə qaytarılması

474 1963cü ildə Kennedi hakimiyyəti dövründə hansı vergi rüsumu amerikan investorların xarici istiqrazların alışından əldə etdikləri gəliri azaltdı?

- ☐ Faizin Differinsasiyası Vergisi
- ☐ Faizin Azaldılması Vergisi
- ☐ Faizin Əlavə olunması Vergisi
- ☒ Faizin Eyniləşdirilməsi Vergisi

475 ABŞ dollarının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.29
- ☐ 0.4
- ☐ 0.25
- ☒ 0.39

476 Fransız frankının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.09
- ☐ 0.12
- ☐ 0.1
- ☒ 0.11

477 İngiltərə funt sterlinqinin Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.09

- ☐ 0.12
- ☐ 0.1
- ☒ 0.11

478 Yapon ienasının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.17
- ☐ 0.13
- ☐ 0.15
- ☒ 0.18

479 Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna neçənci ildə üzv olaraq təyin olunmuşdur?

- ☐ 1997.0
- ☐ 1998.0
- ☐ 1994.0
- ☒ 1992.0

480 Beynəlxalq Valyuta Fondunun yaradılma tarixi hansıdır?

- ☐ 1946.0
- ☐ 1943.0
- ☐ 1945.0
- ☒ 1944.0

481 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının yaradılma tarixi hansıdır?

- ☐ 1940.0
- ☐ 1945.0
- ☐ 1941.0
- ☒ 1944.0

482 Beynəlxalq Valyuta Fondunda xüsusi borcalma hüququ necə adlanır?

- ☐ SRT
- ☐ SLF
- ☐ SRF
- ☒ SDR

483 Alman markasının Beynəlxalq Valyuta Fondunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.24
- ☐ 0.23
- ☐ 0.2
- ☒ 0.21

484 Beynəlxalq Valyuta Fonduna üzv olan ölkələrin kvotası nəyə əsasən müəyyən olur?

- ☐ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki nüfuzuna əsasən
- ☐ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki borcalma qabiliyyətinə əsasən
- ☐ həmin siyasi nüfuzu və beynəlxalq ticarətdəki payına əsasən
- ☒ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki payına əsasən

485 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir?

- ☐ Beynəlxalq Sığorta Korporasiyası
- ☐ Beynəlxalq Təftiş Komissiyası
- ☐ Beynəlxalq Maliyyə İnstitutu
- ☒ Beynəlxalq Maliyyə Korporasiyası

486 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir?

- ☐ Beynəlxalq Təftiş Komissiyası
- ☐ Beynəlxalq Maliyyə İnstitutu
- ☐ Beynəlxalq Audit Korporasiyası
- ☒ Beynəlxalq İnkişaf Assosiasiyası

487 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir?

- ☐ Beynəlxalq Maliyyə İnstitutu
- ☐ Beynəlxalq Audit Korporasiyası
- ☒ Beynəlxalq İnvestisiyaların Qarantiyası üzrə Agentlik
- ☐ Beynəlxalq Təftiş Komissiyası

488 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir?

- ☐ Beynəlxalq Maliyyə İnstitutu

- ☐ Beynəlxalq Mübaisəli Məsələlərin Təftişi Mərkəzi
- ☐ Beynəlxalq Audit Korporasiyası
- ☒ Beynəlxalq İnvestisiyalar üzrə Mübaisəli Məsələlərin Həlli Mərkəzi

489 Dünya Bankının ayırdığı kreditlər nə xarakterli kreditlər hesab olunmur?

- ☐ ümumi xarakterli
- ☐ investisiya xarakterli
- ☐ dəstək xarakterli
- ☒ innovasiya xarakterli

490 Beynəlxalq Valyuta Fondunda SDR nədir?

- ☐ xüsusi əməliyyat hüququnu əks etdirən kvota
- ☐ xüsusi kredit vermək hüququnu əks etdirən kvota
- ☐ xüsusi icazəni əks etdirən kvota
- ☒ xüsusi borcalma hüququnu əks etdirən kvota

491 Beynəlxalq Valyuta Fondunda xüsusi borcalma hüququnun bazar qiyməti hansı beş əsas valyutanın valyuta səbəti əsasında müəyyənləşir

- ☐ ABŞ dolları, Fransız frankı, Türk lirası, Yapon ienası, Alman markası
- ☐ ABŞ dolları, Türk lirası, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası
- ☐ Kanada dolları, Fransız frankı, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası
- ☒ ABŞ dolları, Fransız frankı, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası

492 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxil deyildir?

- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası
- ☐ Beynəlxalq Maliyyə Korporasiyası
- ☐ Beynəlxalq İnvestisiyalar üzrə Mübaisəli Məsələlərin Həlli Mərkəzi
- ☒ doğru cavab yoxdur

493 Dünya Bankına təqdim olunan layihənin neçə faizi bu bank tərəfindən maliyyələşdirilir?

- ☐ 4565%
- ☐ 2545%
- ☐ 3050%
- ☒ 4060%

494 Texniki analiz fond birjasında nəyin öyrənilməsini nəzərdə tutur?

- ☐ maliyyə institutlarının kredit reytinglərinin öyrənilməsini
- ☐ maliyyə analitiklərinin veridləri rəylərin öyrənilməsini
- ☐ portfeli formalaşdıran qiymətli kağızların dəyərinin öyrənilməsini
- ☒ fond birjasında daxili inforasiyaların öyrənilməsini

495 Beynəlxalq Valyuta Fondunda “Standby” tədbiri nəyi nəzərdə tutur?

- ☐ üzv olan ölkənin istifadə edəcəyi vəsait məbləğinin öz milli valyutası ilə qarşılığını ifadə edən “öhdəçilik sənədi”
- ☐ vəsaitin qaytarılması baxımından ödəniləcək kreditin qruplara ayrılması
- ☐ üzv olan ölkənin fəaliyyət kriteriyalarının müəyyən edilməsi
- ☒ üzv olan ölkənin tədiyyə balansı kəsirinə yönəldilmiş tədbir

496 Pulun mövcudluğunun zəruri əsası

- ☐ Əmtəə istehsalı və əmtəə tədavülü
- ☐ Xarici iqtisadi əlaqələr
- ☐ Dövlətin maliyyə ehtiyacları
- ☒ Mərkəzi və kommersiya banklarının tələbatı

497 Pulun meydana gəlməsinin ilkin şərti

- ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan
- ☐ Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
- ☐ Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
- ☒ Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləsinə keçid

498 Pul ... ümumi ekvivalentidir.

- ☐ Tam dəyərli pulların çəkisinin
- ☐ İstehlak dəyərinin
- ☐ Mübadilə dəyərinin
- ☒ Mal və xidmətlərin dəyəri

499 Tam dəyərli pulların çəkisinin

- ☐ Sadə

- ☐ Ümumi
- ☐ Pul
- ☒ Tam

500 Nominal dəyərləri pullar tam dəyərlidir.

- ☐ Real dəyərini üstələyən
- ☐ düzgun cavab yoxdur
- ☐ Bazarda kortəbii müəyyən olunan
- ☒ Real dəyərə müvafiq olan

501 Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir:

- ☐ Pul
- ☐ Ümumi
- ☐ Tam
- ☒ Sadə

502 Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi necə adlanır?

- ☐ Faktoring
- ☐ Dempinq
- ☐ Forfeytinq
- ☒ Barter

503 Nominal dəyəri dəyər nişanələri puldur:

- ☐ Real dəyərə müvafiq olan
- ☐ Müəyyən olunmayan
- ☒ Real dəyərdən yuxarı olan
- ☐ Real dəyərindən aşağı olan

504 Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir:

- ☐ Psixoloji
- ☐ Rasionalist
- ☐ Monetarist
- ☒ Təkamül

505 Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir

- ☐ Ancaq maddi
- ☒ Bütün
- ☐ Ancaq mənəvi
- ☐ Məhdud saydakı

506 Pul dəyərinin müstəqil formasıdır.

- ☐ Maliyyə
- ☐ Əmtəə
- ☐ İstehlak
- ☒ Mübadilə

507 Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün xarakterikdir:

- ☐ Sadə
- ☐ Tam
- ☐ Pul
- ☒ Ümumi

508 Əmtəələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur:

- ☐ İstehlak dəyəri
- ☒ Dəyəri
- ☐ Mənfəəti
- ☐ Valyuta kursu

509 Pul ictimai zəruri əmək sərfinin hansı ölçüsü kimi çıxış edir:

- ☐ Mövsümi
- ☐ Mənəvi
- ☐ Daxili
- ☒ Xarici

510 Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir:

- ☐ Pul – borc öhdəliyi- əmtəə

- ☐ Əmtəə-əmtəə- pul
- ☐ Əmtəə-pul-əmtəə
- ☒ Pul-əmtəə-pul

511 Müasir pullar:

- ☐ AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir.
- ☐ AR Mərkəzi bankında qızıla dəyişdirilir
- ☐ Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
- ☒ Qızıla dəyişdirilmir

512 mövcud olduqca pul mövcud olacaqdır:

- ☐ Veksel mübadiləsi
- ☐ Fond bazarı
- ☐ Valyuta bazarı
- ☒ Əmtəə istehsalı

513 Pulun funksiyaları deməkdir:

- ☐ Kreditə verilmiş pulun qiyməti
- ☐ Pulun düzgün fəaliyyəti üçün zəruri şərait.
- ☐ Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi
- ☒ Onların mahiyyətinin dəyərini ümumi ekvivalenti kimi xarici təzahürü

514 Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir:

- ☐ Kağız və kredit
- ☐ Tam və natamam dəyərli
- ☐ Yalnız natamam dəyərli
- ☒ Yalnız tam dəyərli

515 Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir:

- ☐ Yığım və əmanət vasitəsi
- ☐ Borc öhdəliklərinin ödəmə vasitəsi
- ☐ Əmtəə mübadiləsində vasitəçi
- ☒ Ümumi dəyər etalonu

516 Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır:

- ☐ Tədavül vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dünya pulu
- ☒ Dəyər ölçüsü

517 Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir:

- ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent
- ☐ Yığım və əmanət vasitəsi
- ☐ Borc öhdəliklərinin ödənilməsində vasitəçi
- ☒ Əmtəələrin mübadiləsində vasitəsi

518 Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- ☐ İdeal və real
- ☐ Ancaq nağdsız
- ☐ İdeal, xəyal edilən
- ☒ Ancaq real

519 Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi:

- ☐ Vaxt keçdikgə azalsın
- ☐ Əmtəə təklifindən xeyli aşağı olmalıdır
- ☐ Əmtəə təklifini xeyli qabaqlamalıdır
- ☒ Əmtəələrin təklifinə uyğun olmalıdır.

520 Tədavül vasitəsi funksiyasını ... yerinə yetirir

- ☐ Yalnız nağdsız pullar
- ☐ Yalnız dəyər nişanələri
- ☐ Yalnız tam dəyərli pullar
- ☒ Tamdəyərli pullar və dəyər nişanələri

521 Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir

- ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında

- ☐ Borc öhdəliklərinin ödənilmə vasitəsində
- ☐ Əmtəələrin mübadiləsində vasitəçilikdə
- ☒ Yığım vasitəsi və pul apıtımında

522 Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- ☐ Yalnız nağdsız pullar
- ☐ İdeal və real pullar
- ☐ İdeal pullar
- ☒ Yalnız real pullar

523 Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

- ☐ İstehsal – bölgü- mübadilə – istehlak
- ☐ Əmtəə-borc öhdəliyi-pul
- ☐ Pul-əmtəə-pul
- ☒ Əmtəə-pul-əmtəə

524 Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur:

- ☐ Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı
- ☐ Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı
- ☐ Yalnız müxtəlif ölkələrin kommersiya bankları arasındakı
- ☒ Ölkələr arası və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı

525 Banklar tərəfindən beynəlxalq bank krediti verilir:

- ☐ Yalnız idxalçılara
- ☐ Yalnız alıcı dövlətin hökumətinə
- ☐ Yalnız ixrac edənlərə
- ☒ İxrac və idxal edənlərə

526 Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir:

- ☐ Tədavül olunmayan
- ☐ Qismən dönərli
- ☐ Dönərli olmayan
- ☒ Sərbəst dönərli

527 Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası:

- ☐ Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi.
- ☐ Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
- ☐ Müəyyən edilmirdi
- ☒ Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi

528 Əhalinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir:

- ☐ İcarə
- ☐ Forfeyting
- ☐ Faktoring
- ☒ Kredit

529 Hansı pul vahidləri beynəlxalq vahiddir:

- ☐ SDR və avro
- ☐ Ekü və dollar
- ☐ SDR, ekü və avro
- ☒ SDR və ekü

530 Pul yığımları mövcud olur:

- ☐ Yalnız maddi istehsal sferasında
- ☐ Yalnız ayrı-ayrı şəxslərdə
- ☐ Yalnız fərdi sahibkarlıq sferasında
- ☒ Maddi istehsal sferası və fərdi şəxslərdə

531 Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir:

- ☐ Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında
- ☐ Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
- ☐ Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında
- ☒ Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında

532 Dəyər nişanələrinin tədavülündə qiymət miqyası:

- ☐ Pul vahidinin metal çəkisinə uyğun gəlir

- ☐ Müəyyən olunmun
- ☐ Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
- ☒ Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul vahidinin səciyyəsidir.

533 Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə:

- ☐ Dəyişilməz qalır
- ☐ Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
- ☐ Genişlənir
- ☒ Azalır

534 Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir:

- ☐ Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada
- ☐ Sövdələşən tərəflər tərəfindən
- ☐ Dövlət tərəfindən
- ☒ Əmtəələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə

535 Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir:

- ☐ Nağd dövriyyə nağdsız dövriyyəyə uyğun olduqda
- ☐ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
- ☐ Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə
- ☒ Malların pula və əksinə tədavülü prosesinin maneəsiz başa çatmasında

536 Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar funksiyanı yerinə yetirirlər:

- ☐ Dəyər ölçüsü
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəfinə
- ☒ Dünya pulu

537 Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirər:

- ☐ Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə
- ☐ Malların pula və əksinə tədavülü prosesi maneəsiz başa çatdıqda
- ☐ Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda
- ☒ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda

538 Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası:

- ☐ Sabit qalır
- ☐ Daralır
- ☐ Çox məhduddur
- ☒ Genişlənir

539 Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti:

- ☐ Yalnız nağdsız formada
- ☐ Heç vaxt baş vermir
- ☐ Yalnız veksellərin tətbiqi zamanı baş verir
- ☒ Daima baş verir

540 Pul yığımı ola bilər:

- ☐ Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə
- ☐ Yalnız nağdsız formada
- ☐ Yalnız nağd formada
- ☒ Nağd və nağdsız formalarda

541 Dəfinə yığımdan fərqli olaraq:

- ☐ Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.
- ☐ Məqsədli təyinata malikdir, tədiyə vasitəsi funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır.
- ☐ Məqsədli təyinata malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
- ☒ Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır

542 Pul tədiyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılaşması:

- ☐ Yalnız nağd hesablaşmalarda baş verir
- ☐ Dövri olaraq baş verir
- ☐ Daima baş verir
- ☒ Baş vermir

543 Pulun tədiyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır:

- ☐ Əmtəə-pul-borç öhdəliyi

- ☐ Pul-əmtəə-pul
- ☐ Əmtəə-pul- əmtəə
- ☒ Əmtəə-borc öhdəliyi – pul

544 Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır

- ☐ Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə
- ☐ Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda
- ☐ Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduqda
- ☒ Lazımı anda əmtəə almaq üçün alıcının pulu çatmadıqda

545 Pul hansı halda tədiyə vasitəsi funksiyasını yerinə yetirir:

- ☐ Yalnız maliyyə əməliyyatları zamanı
- ☐ Yalnız qeyri-əmtəə ödənişləri sferasında
- ☐ Yalnız əmtəə tədavülü sferasında
- ☒ əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində

546 Pul hansı funksiyanı yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir:

- ☐ Yığılma vasitəsi
- ☐ Tədiyyə vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Dəyər ölçüsü

547 Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir:

- ☐ Tədavül vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Yığılma vasitəsi
- ☒ Dəyər ölçüsü

548 Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı mübadilənin ekvivalentliliyinin təmin olunması qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu pulun hansı funksiyasının düzgün reallaşması şərait yaradır:

- ☐ Tədiyə vasitəsi
- ☐ Yığılma vasitəsi
- ☐ Tədavül vasitəsi

☒ Dəyər ölçüsü

549 Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Dəyər ölçüsü

550 Əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır.

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi

551 Əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi

552 Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır:

- ☐ Dəyər ölçüsü
- ☐ Tədavül vasitəsi
- ☐ Yığım vasitəsi
- ☒ Tədiyə vasitəsi

553 Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Dəyər ölçüsü

554 Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi

555 Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- ☐ Dəyər ölçüsü
- ☐ Tədavül vasitəsi
- ☐ Yığım vasitəsi
- ☒ Tədiyə vasitəsi

556 Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır:

- ☐ Yığım vasitəsi
- ☒ Tədavül vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəyər ölçüsü

557 Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə alacağı faiz dərəcəsi adlanır:

- ☐ İnhisarçı
- ☐ Netto
- ☐ Lombard
- ☒ Uçot

558 Pulun rolu:

- ☐ Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır.
- ☐ İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- ☐ Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.
- ☒ Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir.

559 Geniş təkrar prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə:

- ☐ Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir.
- ☐ Pulun yığımı baş verir və yığım fondu formalaşır.

- ☐ Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
- ☒ İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır.

560 İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər:

- ☐ Mal buraxılışının müəyyən olunan normaları.
- ☐ Barter sövdələşmələri:
- ☒ Pul.

561 İnflyasiya prosesləri:

- ☐ Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.
- ☐ Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- ☐ Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir.
- ☒ Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır.

562 Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir:

- ☐ Kortəbii qiymət qoyma ilə.
- ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətlə.
- ☐ Mal istehsalçıları arasında rəqabətdə.
- ☒ Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə.

563 Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur:

- ☐ İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və hesablanması.
- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmnin hesablanması.
- ☐ Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.
- ☒ Milli valyutanın devalvasiya və revalvasiya faizinin müəyyənləşdirilməsində.

564 Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası:

- ☐ Ancaq istehsal sferasında genişlənir.
- ☐ Dəyişməz qalır.
- ☐ İxtisar olunur.
- ☒ Genişlənir.

565 Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki:

- ☐ Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.
- ☐ Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini.
- ☐ Pulun rolu genişlənir, kredit münasibətləri inkişaf edir.
- ☒ Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlı-vaxtında göndərilməsində pulun rolu zəifləyir.

566 Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır:

- ☐ Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.
- ☐ Kortəbii.
- ☐ Mərkəzləşdirilmiş qaydada.
- ☒ Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla

567 Planlı iqtisadiyyatda pula əsasən yanaşıldı:

- ☐ Yığılma vasitəsi və sərvətin artırılması kimi.
- ☐ Kapital və ya öz-özünə artan dəyər kimi.
- ☐ İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.
- ☒ İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi.

568 Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır:

- ☐ Əmtəələrin qiymətləndirilməsi və mübadiləsi üçün istifadə imkanları.
- ☐ Pulun yaranmasının qeyri əmtəə xarakteri.
- ☐ Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları.
- ☒ İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi

569 Pul nəzəriyyəsinin inkişafı aşağıdakılarla əlaqədardır:

- ☐ Təkrar istehsal prosesinin geniş inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə.
- ☐ Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən.
- ☐ Xarici iqtisadi əlaqələrin geniş inkişafı və rulun pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə.
- ☒ Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurəti ilə.

570 Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsinin nədən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur:

- ☐ Əhalinin məşğulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə.
- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılıdır.
- ☒ Tədavüldə olan pul kütləsi ilə

- ☐ Tələb və təklifin təsiri ilə kortəbii qaydada.

571 A.Fillips nəzəriyyəsinə görə qiymətlər səviyyəsi dəyişir:

- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılı olaraq.
☐ Tələb və təklifin sərbəst təsiri altında kortəbii.
☐ Tədavüldə pul kütləsinin dəyişməsinə münasib olaraq.
☒ Əhalinin məşğulluq və əmək haqqı səviyyəsindən asılı olaraq.

572 Pulun Keynesian nəzəriyyəsi nəzərdə tutur:

- ☐ Hökumətin sərt pul kredit siyasəti nəticəsində pul kütləsinin artımına yol verməməyi.
☐ Pulun miqdarının ölkənin qızıl valyuta ehtiyatlarından asılı olaraq müəyyənləşdirilməsi
☐ Qiymətqoyma proseslərinin kortəbiiliyini və dövlətin qiymətlərin müəyyən olunması prosesinə tam müdaxiləsizliyi.
☒ Pul kütləsinin tənzimlənməsində dövlətin aktiv iştirakı və məşğulluğun və işgüzar aktivliyin stimullaşdırılmasında pul kütləsinin artırılması imkanlarını

573 Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki:

- ☐ Məşğulluğun artması əmək haqqının artmasına təsir etsə də, qiymətlərin artımı ilə müşayiət olunmur.
☐ Məşğulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur.
☐ Əmək haqqının həcmi məşğulluğun səviyyəsinə həlledici təsir göstərir.
☒ Məşğulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur.

574 Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı:

- ☐ Milli iqtisadiyyatın beynəlmilləşməsi səviyyəsindən asılıdır.
☐ Kortəbii olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır.
☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır.
☒ Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir.

575 Pulun Keynesian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir:

- ☐ Pulun yığılmasını stimullaşdırılmasına
☐ təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.
☐ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
☒ Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə

576 Pulun dövlət hakimiyyətinin simvollarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir:

- ☐ Monetarist.
- ☐ Keynesian.
- ☐ Metallist.
- ☒ Nominalist.

577 Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır:

- ☐ Monetarist.
- ☐ Keynesian.
- ☐ Metallist.
- ☒ Nominalist.

578 Pulun monetarist nəzəriyyəsi tərəfdarları tərəfindən təklif olunan tədbirlər yönəldilmişdir:

- ☐ Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
- ☐ Tələbin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsinə
- ☐ Pul yığımını stimullaşdırılmasına
- ☒ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına

579 pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir:

- ☐ Monetarist.
- ☐ Keynesian.
- ☐ Nominalist.
- ☒ Metallist.

580 İctimai sərvətin mənbəyi kimi insan əməyi tərəfindən yaradılmış maddi nemətlər məcmusu deyil, qızıl və gümüşün qəbul edilməsi, tədavüldəki tam dəyərli pulların pul nişanları ilə əvəz olunmasının inkarı pul nəzəriyyəsinin xarakterik çatışmamazlığıdır:

- ☐ Monetarist.
- ☐ Keynesian.
- ☐ Nominalist.
- ☒ Metallist.

581 Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılır:

- ☐ Metal

- ☐ Kağız
- ☐ Nağd
- ☒ Nağdsız

582 Nağdsız pullar dövriyyəyə buraxılır:

- ☐ Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə.
- ☐ Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən.
- ☐ Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə.
- ☒ Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə

583 Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur:

- ☐ Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.
- ☐ Hesablaşma-kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından ehtiyat fondlarına köçürülməsi ilə.
- ☐ Əmək haqqının verilməsi ilə.
- ☒ Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə.

584 Pul emissiyasının əsasında əməliyyatı dayanır.

- ☐ Fond.
- ☐ Valyuta.
- ☐ Maliyyə.
- ☒ Kredit.

585 Dövriyyəyə pulun buraxılmasında pulun miqdarı:

- ☐ Dəyişməz qalır.
- ☐ Həmişə artır.
- ☐ Həmişə azalır
- ☒ Artıb və ya azala bilər.

586 Pulun emissiyası mövcuddur:

- ☐ Ancaq kağız
- ☐ Ancaq nağd.
- ☒ Nağd və nağdsız.
- ☐ Ancaq nağdsız.

587 Nağd pulun emissiyasını həyata keçirir:

- ☐ Mərkəzi Bank və kommersiya bankları.
- ☐ Kommersiya bankları.
- ☐ Kommersiya bankları və müəssisələri.
- ☒ Mərkəzi Bank və onun hesablaşma-kassa mərkəzləri.

588 Nağd pulun ehtiyat fondu və dövriyyə kassası saxlanılır:

- ☐ İpoteka Fondunda.
- ☐ Kommersiya banklarında.
- ☐ Dövlət Xəzinədarlıq Agentliyində
- ☒ Mərkəzi Bankın ərazi idarələrində.

589 multiplikatoru kommersiya bankının depozit hesablarında bir bankdan digərinə hərəkət dövründə pulun artması prosesini əks etdirir:

- ☐ Ssuda
- ☐ Kredit.
- ☐ Depozit
- ☒ Bank.

590 Dövriyyəyə pul emissiyasının başlıca məqsədi müəssisələrin dövriyyə vəsaitlərinə olan əlavə ehtiyatlarının ödənilməsidir:

- ☐ Kağız.
- ☐ Tam dəyərli.
- ☐ Nağd.
- ☒ Nağdsız.

591 Hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasına daxil olan nağd pulun məbləği kassanın məxaricindən çoxdursa bu zaman pul:

- ☐ Depozit hesablarına köçürülür
- ☐ Mərkəzi Banka göndərilir
- ☐ Müvəqqəti olaraq hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasında saxlanılır.
- ☒ Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.

592 Ərazi idarələrinin ehtiyat fondunda saxlanılır:

- ☐ Yarasız nağd pul.

- ☐ Ancaq xırda metal sikkələrin ehtiyatı.
- ☐ Ölkənin qızıl valyuta ehtiyatı.
- ☒ Tədavülə buraxılmaq üçün nəzərdə tutulmuş pul nişanları ehtiyatı.

593 multiplikatoru yalnız iqtisadiyyatın kreditləşdirilməsi nəticəsində həyata keçirilən multiplikativ hərəkətdir:

- ☐ Maliyyə.
- ☐ Bank.
- ☐ Depozit.
- ☒ Kredit.

594 Ərazi idarəsi hesablaşma kassa xidməti göstərir:

- ☐ Bələdiyyə orqanlarına.
- ☐ Əhaliyə.
- ☐ Müəssisələrə.
- ☒ Kommersiya banklarına

595 multiplikatoru pulun kommersiya bankının depozit hesablarında olan multiplikativ obyektidir:

- ☐ Maliyyə.
- ☐ Bank.
- ☐ Kredit.
- ☒ Depozit.

596 Hesablaşma-kassa mərkəzinin... .. yerləşən pulun hərəkət edir :

- ☐ Dövriyyə kassasında ehtiyat fonduna keçid prosesində.
- ☐ Dövriyyə kassasında və ehtiyat fondunda
- ☐ Ehtiyat fondunda.
- ☒ Dövriyyə kassasında

597 Gündəlik emissiya balansı tərtib edilir:

- ☐ Maliyyə Nazirliyi tərəfindən.
- ☐ Kommersiya bankları tərəfindən.
- ☐ Ərazi idarələri və kommersiya bankları ilə birgə.
- ☒ Mərkəzi bankın idarə heyəti tərəfindən

598 Ərazi idarəsinin dövrüyyə kassasının təyinatı:

- ☐ İnvestisiya layihələrinin həyata keçirilməsi.
- ☐ Kommersiya banklarından nağd pulun verilməsi.
- ☐ Kommersiya banklarından nağd pulun qəbulu üçün
- ☒ Kommersiya banklarına nağd pulun verilməsi və banklarda nağd pulun qaytarılması.

599 Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiya həcmi müəyyən edilir:

- ☐ Müəssisələrin pul gəlirləri və xərcləri əsasında kommersiya bankları tərəfindən
- ☐ Sosial iqtisadi vəziyyətin tədqiqi əsasında yerli hakimiyyət orqaları tərəfində
- ☐ Əhalinin pul gəlirləri və xərcləri proqnozu əsasında kommersiya bankları tərəfindən
- ☒ Kommersiya banklarının kassa dövrüyyəsi əsasında Mərkəzi Bank tərəfindən

600 Bazar iqtisadiyyatı şəraitində nağdsız pulun emissiyasını həyata keçirir:

- ☐ Bank olmayan kredit təşkilatları
- ☐ Ərazi idarələri
- ☐ Mərkəzi Bank
- ☒ Kommersiya bankları

601 Ərazi idarəsi üçün o əməliyyat emissiya əməliyyatı hesab edilir ki, bu zaman nağd pul:

- ☐ Kommersiya banklarına ötürülür
- ☐ Dövrüyyə kassasından ehtiyat fonduna köçürülür.
- ☐ Mərkəzi Bankdan daxil olur.
- ☒ Ehtiyat fondundan dövrüyyə kassasına köçürülür.

602 Multiplikativ əmsal hansı köçürmə normalarına tərs mütənasibdir:

- ☐ Müəssisənin kassa ehtiyatı
- ☐ Ərazi idarəsinin dövrüyyə kassası
- ☒ Mərkəzi Bankın mərkəzləşdirilmiş ehtiyatı.
- ☐ Məcburi sığorta fondu

603 Multiplikativ əmsal müəyyən müddət üçün artımını xarakterizə edir:

- ☐ Kommersiya banklarının resurs bazasının

- ☐ Mərkəzi Bankın qızıl valyuta ehtiyatlarının
- ☐ Kommersiya bankında depozit əmanətinin.
- ☒ Dövriyyədəki pul kütləsinin

604 Ərazi idarəsi kommersiya banklarına onların müxbir hesablarında olan vəsait hüdudunda nağd pul verir:

- ☐ Ərazi idarəsi tərəfindən müəyyən olunmuş tarif üzrə ödənişli əsasla.
- ☒ Ödənilmir
- ☐ Ödənişli əsaslarla Mərkəzi Bank tərəfindən müəyyən olunmuş tarif üzrə
- ☐ Tərəflər arasındakı müqavilə ilə müəyyən olunmuş tarif üzrə ödənişli əsasla

605 Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiyası həyata keçirilir:

- ☐ Kommersiya bankları və müəssisələr tərəfindən
- ☐ Kommersiya bankları və Mərkəzi Bank tərəfindən
- ☐ Kommersiya bankları tərəfindən
- ☒ Mərkəzi Bank tərəfindən

606 İctimai məhsulun dəyərinin dövretməsində pulun hərəkət sürəti bu nisbətdə hesablanılır:

- ☐ Müəyyən müddət ərzində bankın kassasına daxil olan pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.
- ☐ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.
- ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- ☒ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi

607 Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- ☐ Monetizasiya əmsalları
- ☐ Pul tədavülünün sürət göstəriciləri.
- ☐ Multiplikativ əmsallar
- ☒ Pul aqreqatları.

608 İqtisadiyyatda pulun tədavül sürəti bu nisbətlə hesablanılır:

- ☐ Müəyyən müddət ərzində bankın kassasınadaxil olan hasilatın tədavüldəki pulun orta qalıqına nisbəti kimi.
- ☐ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.
- ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- ☒ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqına nisbəti kimi.

609 Müasir pul tədavülü qanununa əsasən zəruri olan pulun miqdarı pulun əsaslanır:

- ☐ Dəyər ölçüsü və tədiyə vasitəsinə
- ☐ Tədavül vasitəsi və yığım vasitəsinə.
- ☐ Dəyər ölçüsünə
- ☒ Tədavül vasitəsi və tədiyə vasitəsinə

610 Pul kütləsinin ən likvid hissəsi:

- ☐ Xarici valyutada depozit
- ☐ Kvazi pul
- ☐ Nağdsız pul
- ☒ Nağd pul

611 Bankın kassasına pulun qaytarılma sürəti bu nisbətlə hesablanır:

- ☐ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi
- ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi
- ☐ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi
- ☒ Müəyyən müddət ərzində bankın kassasına daxil olmalar üzrə dövriyyənin tədavüldəki pulun orta qalığına nisbəti kimi.

612 Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- ☐ Manatın əmtəə və mala örtülməsi dərəcəsini
- ☐ Manatın alıcılıq qabiliyyətini
- ☐ Milli valyutanın devalvasiya və revalvasiya faizini
- ☒ Pul nişanlarının hərəkət intensivliyini

613 Pulun tədavül sürəti ilə onun zəruri miqdarı arasındakı əlaqə:

- ☐ Mərkəzləşdirilmiş qaydadadır
- ☐ Mövcud deyildir
- ☐ Birbaşadır
- ☒ Əksinədir

614 Pulun tədavül sürətinin artması:

- ☐ Tədavülə zəruri olan pulun miqdarını artırır

- ☐ Mərkəzi Bank tərəfindən pulun emissiyasından xəbər verir.
- ☐ Tədavül üçün zəruri olan pulun miqdarına təsir göstərmir
- ☒ Tədavül üçün zəruri olan pulun miqdarını azaldır.

615 Qiymət səviyyəsinin artımı bunları zəruri edir:

- ☐ Milli valyutanın revalvasiyasının keçirilməsini
- ☐ Dövriyyədən pulun bir hissəsinin götürülməsi
- ☐ Köhnə pul nişanlarının yeniləri ilə əvəz olunmasını
- ☒ Pulun miqlarının artmasını

616 Satılmış malların miqdarının artması bu cəhətləri bildirir:

- ☐ Mal alışı üçün zəruri olan pul miqdarının azalmasını
- ☐ Mərkəzi Bank tərəfindən tədavüldən pulun bir hissəsinin götürülməsini.
- ☐ Pulun tədavül sürətinin azalmasını
- ☒ Mal alışı üçün zəruri olan pul miqdarının artmasını

617 Tam dəyərli pulların tədavülü zamanı pul və mal kütləsi arasındakı nisbət müəyyən edilir:

- ☐ Bankların və müəssisələrin müqaviləsi üzrə.
- ☐ Pulun dəyər ölçüsü funksiyası vasitəsilə kortəbii
- ☐ Mərkəzləşdirilmiş qaydada hökumət tərəfindən
- ☒ Pulun dəfinə funksiyası vasitəsilə kortəbii

618 Kağız pul tədavülü qanununa müvafiq olaraq dəyər nişanlarının miqdarını:

- ☐ Planlı qaydada müəyyən edilir
- ☐ Kortəbii müəyyən edilir.
- ☐ Kommersiya bankları müəyyən edirlər
- ☒ Tədavül üçün zəruri olan qızıl pulların qiymətləndirilmiş miqdarına bərabər götürülür.

619 Monetizasiya əmsalı bu nisbətlə hesablanır:

- ☐ ÜDM-in moninal miqdarının pul kütləsinin orta illik miqdarına nisbəti kimi
- ☐ Ölkənin qızıl valyuta ehtiyatının dövriyyədəki nağd pulun həcminə nisbəti kimi.
- ☐ Milli gəlirin pul bazasına nisbəti kimi.
- ☒ Pul kütləsinin orta illik miqdarının ÜDM-in nominal miqdarına nisbəti kimi.

620 Nağdsız dövriyyənin inkişafı

- ☐ Nağd dövriyyəni tamamilə ləğv edir
- ☐ tədavül üçün zəruri olan nağd pulun miqdarına təsir etmir
- ☐ Tədavül üçün zəruri olan nağd pulun miqdarını artırır.
- ☒ Tədavül üçün zəruri olan nağd pulun miqdarını azaldır.

621 Qızıl pulun tədavülü zamanı pul kütləsi mal kütləsindən artıq olanda pul:

- ☐ Kommersiya bankları tərəfindən tədavüldən götürülür
- ☐ Mərkəzi Bank tərəfindən tədavüldən götürülür.
- ☐ Tədavüldə qalaraq inflyasiyanı artırır
- ☒ Dəfinəyə çevrilir

622 Pul kütləsi göstəricilərinin artım istiqamətini müəyyən edir:

- ☐ Nazirlər Kabineti
- ☐ Milli Məclis
- ☐ Maliyyə Nazirliyi
- ☒ Mərkəzi Bank

623 Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- ☐ Dövri olaraq baş verir.
- ☐ Sövdələşmə subyektlərinin razılığı əsasında baş verir.
- ☐ Həmişə baş verir.
- ☒ Heç zaman baş vermir

624 Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur:

- ☐ Bankomatların
- ☐ Bank olmayan kredit təşkilatlarının
- ☐ Ərazi idarələrinin
- ☒ Kommersiya banklarının.

625 Tədiyə dövriyyəsi həyata keçirilir:

- ☐ Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada

- ☐ Yalnız nağdsız formada
- ☐ Yalnız nağd formada.
- ☒ Nağd və nağdsız formalarda

626 Bütün nağdsız dövriyyə:

- ☐ Mövsümi.
- ☐ Nağd.
- ☐ Tədiyəsiz.
- ☒ Ödənişli

627 Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir:

- ☐ Dəyər ölçüsü
- ☐ Yığım vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Tədiyə vasitəsi

628 Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və benefisiarlar üçün zəruri sərt kimi mövcud olmalıdır:

- ☐ Mərkəzi Bankın xüsusi icarəsi.
- ☐ Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya.
- ☐ Dövriyyə kassasının limiti.
- ☒ Bank hesabları

629 Banklar və bank olmayan kredit təşkilatları ölkə ərazində hesablaşmaların aparılmasından ötrü bir birlərində hesablar açırlar:

- ☐ Büdcə
- ☐ Nostro.
- ☐ Loro
- ☒ Müxbir.

630 İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır:

- ☐ Valyuta
- ☐ Mövsümi.
- ☐ Nağd
- ☒ Nağdsız.

631 Nağdsız hesablaşma sistemlərinin sabit işləməsini təmin etmək, onların fəaliyyətini təşkil etmək, əlaqələndirmək və nəzarət etmək səlahiyyətindədir.

- ☐ Klirinq Mərkəzinin
- ☐ Kommersiya bankların
- ☐ Hesablama Palatasının
- ☒ Mərkəzi Bankın

632 Bankların müxbir hesabları açılır:

- ☐ Maliyyə Nazirliyinin göstərişi ilə
- ☐ Bələdiyyələrin göstərişi ilə
- ☐ Mərkəzi Bankın göstərişi üzrə.
- ☒ Banklararası müqavilələr əsasında

633 Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir:

- ☐ Mövsümi.
- ☐ Avans
- ☐ Nağd.
- ☒ Tədiyə

634 Hesabləşmə xidməti üçün bank ilə müştəri arasında bağlanılır:

- ☐ Trast müqaviləsi
- ☐ Pul vəsaitlərinin qəbulu müqaviləsi
- ☐ Kredit müqaviləsi
- ☒ Bank hesabı müqaviləsi.

635 Nağdsız hesablaşmalar aparılır:

- ☐ Vəsaitin alıcısı, ödəyicisi və kommersiya bankları tərəfindən müstəqil qaydada.
- ☐ Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.
- ☐ Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbrləri əsasında.
- ☒ Müəyyən forma və standartda malik hesablaşma sənədləri əsasında.

636 Nağdsız dövriyyə əhatə edir.

- ☐ Ancaq maliyyə dövrüyyəsini.
- ☐ Ancaq qeyri əmtəə dövrüyyəsini
- ☐ Ancaq əmtəə dövrüyyəsini
- ☒ Əmtəə və qeyri əmtəə dövrüyyəsini

637 Nağdsız pul dövrüyyəsində nağd dövrüyyə ilə müqayisədə tədavül xərcləri:

- ☐ Olduqca çoxdur.
- ☒ Olduqca azdır
- ☐ Həddən çoxdur.
- ☐ Mövcud deyildir

638 İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyasını həyata keçirirlər:

- ☐ Hesablaşma kassa mərkəzləri
- ☐ Təsərrüfat subyektləri
- ☐ Dövlət bankları
- ☒ Kommersiya bankları

639 Pulun tədavül vasitəsi funksiyası

- ☐ Nağdsız dövrüyyədə arabilir istifadə olunur
- ☐ Nağdsız dövrüyyənin əsasında durur
- ☒ Nağdsız istifadə oluna bilməz
- ☐ Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövrüyyədə istifadə olunur.

640 hazırda ölkəmizdə nağdsız hesablaşma formalarından ən çox istifadə olunanı:

- ☐ Akkreditiv
- ☐ Çeklər
- ☐ Ödəmə tələbnamə
- ☒ Ödəmə tapşırığı

641 bank tərəfindən ödəyicidən ödəmə tapşırığı icra üçün qəbul edilir, yalnız:

- ☐ tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola bilər:
- ☐ Ödəyici kommersiya təşkilatı olduğu halda
- ☐ Mərkəzi Bankın İdarəçiliyinin ödəmə üçün razılığı əsasında

☒ Ödəyicinin hesabında vəsaitin olduğu halda

642 tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola bilər:

- ☐ Adlı və orderli
- ☐ Açıq və qapalı
- ☐ Geri çağırılan və geri çağırılmayan
- ☒ Müddətli, tələb olunana qədər, təxirəsalınmış.

643 müddətli ödəmə tapşırıqları istifadə edilir:

- ☐ Yalnız iri sövdələşmələr zamanı qismən ödəmələrdə
- ☐ Yalnız malların yüklənməsində
- ☐ Yalnız avans hesablaşmalarda
- ☒ Avans hesablaşmalarında, malların yüklənməsi və iri sövdələşmələr zamanı qismən ödəmələrdə

644 hesablaşma forması, emitent-bankın müştərinin sərəncamına əsasən və onun hesabına, hesablaşma sənədləri əsasında hesablaşma ödəyicisindən vəsaitin qəbul edilməsini yerinə yetirən bank əməliyyatıdır.

- ☐ Veksel hesablaşması
- ☐ Çeklərlə hesablaşma
- ☐ Akkreditiv
- ☒ İnkasso

645 akkreditiv hesablaşma formasının çatışmayan cəhəti:

- ☐ Mərkəzi Bankdan akkreditiv hesablaşma formasının aparılması üçün xüsusi razılığın alınması
- ☐ Malgöndərənə alıcı tərəfindən ona təqdim edilən mala görə zəmanətin verilməməsi.
- ☐ Hesablaşma əməliyyatlarının yerinə yetirilmə tezliyi və sadəliyi
- ☒ Əmtəə dövriyyəsinin ləngiməsi, akkreditivin fəaliyyət müddətində alıcının vəsaitinin təsərrüfat dövriyyəsindən yayınması

646 akkreditivin bütün məbləğinin emiten-bankın icraçı bankda olan hesabından silinməsi hüququnun verilməsi ilə müşayiət olunan icraçı bankda açılan akkreditiv:

- ☐ Qeyri-kommersiya
- ☐ kommersiya
- ☐ Örtülmüş
- ☒ Örtülməyən

647 akkreditiv formalı hesablaşmalarda məhsul ödənilir:

- ☐ Avans ödəmədən sonra
- ☐ Məhsulun alıcıya çatdırılmasından sonra
- ☐ Məhsulun yüklənməsindən əvvəl
- ☒ Məhsulun yüklənməsindən sonra

648 emitent-bank tərəfindən malgöndərəni xəbərdar etmədən dəyişdirilə bilən və ya ləğv edilən akkreditiv:

- ☐ orderli
- ☐ klassik
- ☐ geri çağırılmayan
- ☒ geri çağırılan

649 alıcı ona xidmət göstərən banka depozitində olan vəsait və ya bankın zəmanəti ilə satıcının ərazisində yerləşən malın qiymətinin, ödəyicinin (alıcının) müəyyən etdiyi şərtlərlə ödənilməsinə dair verdiyi tapşırığa əsasən hesablaşmanın aparıldığı forma..... adlanır.

- ☐ Çeklərlə hesablaşma
- ☐ Veksel
- ☐ İnkasso
- ☒ Akkreditiv

650 . malgöndərənin razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməyən akkreditiv necə adlanır:

- ☐ Klassik
- ☐ Orderli
- ☐ Geri çağırılan
- ☒ Geri çağırılmayan

651 akkreditiv üzrə nağd pulun ödənilməsi:

- ☐ Mərkəzi Bankın razılığı ilə mümkündür.
- ☐ Bank-emitentin razılığı ilə mümkündür
- ☐ Mümkündür
- ☒ Mümkün deyil

652 akkreditiv ilə hesablaşmanın əsas xüsusiyyəti:

- ☐ Yalnız fiziki şəxslərlə sövdələşmələrdə istifadə edilə bilər.
- ☐ Yalnız nağd pula ödənilə bilər.
- ☐ Bir neçə malgöndərən üçün istifadə edilə bilməz və ya ünvanı dəyişdirilə bilər.
- ☒ Yalnız bir malgöndərənə şamil edilə bilər və ünvanı dəyişdirilə bilməz.

653 akkreditivin müddəti və akkreditiv üzrə hesablaşma qaydası müəyyən edilir:

- ☐ Mərkəzi Bankın ərazi üzrə idarəsi tərəfindən
- ☐ Maliyyə nazirliyi tərəfindən
- ☐ Mərkəzi Bank tərəfindən
- ☒ Alıcı və satıcı arasında müqaviləyə əsasən

654 akkreditivin müsbət cəhəti:

- ☐ Əlavə xərclərin az olması.
- ☐ Əmtəə dövriyyəsinin tezliyi
- ☐ Sövdələşmənin tərtibatının sadəliyi
- ☒ Malgöndərənə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi.

655 emitent-bankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır:

- ☐ Qeyri-kommersiya
- ☐ kommersiya
- ☐ örtülmüş
- ☒ örtülən

656 Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə

- ☐ çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:
- ☐ Akkreditiv geri çağırılmayan olduqda
- ☐ Malgöndərən başqa bankda hesabı açıldıqda
- ☒ Malgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.

657 çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:

- ☐ Yalnız kommersiya bankları arasında
- ☐ Yalnız hüquqi şəxslər arasında

- ☐ Yalnız fiziki şəxslər arasında
- ☒ Hüquqi və fiziki şəxslər arasında

658 çek kitabçalarının blank formaları müəyyən edilir:

- ☐ Mili Məclis tərəfindən
- ☐ AR Hökuməti tərəfindən
- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☒ Mərkəzi Bank tərəfindən

659 Azərbaycan banklarının buraxdığı çeklər ... ərazilərdə dövr edə bilər:

- ☐ Keçmiş SSRİ respublikalarında
- ☐ Rusiya və Belorusiyada
- ☐ MDB dövlətlərində
- ☒ Yalnız ölkə ərazisində

660 fiziki şəxslər arasında çeklərlə hesablaşmalar:

- ☐ Adlı çeklər olduğu zaman mümkündür.
- ☐ Mərkəzi Bankın razılığı ilə mümkündür.
- ☐ Mümkündür
- ☒ Qeyri-mümkündür

661 plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir.

- ☐ Kredit
- ☐ Müddətli
- ☐ Kredit-debet
- ☒ Debet

662 hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabçası verilə bilər.

- ☐ dövlət bələdiyyə orqanı
- ☐ Kommersiya təşkilatı
- ☐ Büdcə təşkilatı
- ☒ dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti

663 vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr:

- ☐ yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkündür.
- ☐ yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür
- ☐ mümkün deyil
- ☒ mümkündür

664 Çeklər müştərinin hansı hesabından ödənilir?

- ☐ Valyuta hesabından
- ☐ Tranzit hesabdan
- ☐ Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.
- ☒ Vəsaitlərini depozitə qoyduqları ayrıca hesabdan

665 bankın müştərisi hansı məbləğə çek yaza bilər.

- ☐ 1000 manata bölünən istənilən məbləğdə
- ☐ Yalnız malgöndərənə olan borcu məbləğində
- ☐ İstənilən məbləğdə
- ☒ Bankda depozitə qoyduğu məbləğdə

666 Depozit, veksəl, uçot ssudaları və banklararası kredit üzrə faizlər... .. görə müəyyənləşdirilir:

- ☐ Kreditin formalarına görə
- ☐ kredit idarələrinə görə
- ☐ kreditləşmə müddətinə görə
- ☒ kredit təşkilatlarının əməliyyat növünə görə

667 Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir:

- ☐ ödəniş vaxtı uzadılmış
- ☐ vaxtı keçmiş
- ☐ uzun müddətli
- ☒ qısa müddətli

668 Bazar bank sistemi bölüşdürücü bank sistemində nə ilə fərqlənir?

- ☐ yalnız dövlət bankının fəaliyyəti imkanı ilə

- ☐ banklara mülkiyyətin yeknəsəkliyi ilə
- ☐ banklara mülkiyyət formasına görə
- ☒ banklara mülkiyyət forması müxtəlifliyi ilə.

669 Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek:

- ☐ Pul çeki
- ☐ Təqdimatlı çek
- ☐ Orderli çek
- ☒ Adlı çek

670 banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir?

- ☐ Uyğunluq sertifikatına əsasən
- ☐ Nəqliyyat sənədlərinə əsasən
- ☐ Hesab-qaiməyə əsasən
- ☒ Hesablaşma sənədlərinə əsasən

671 Ödənişin çeki banka təqdim edən şəxsə ödənilməyi çek necə adlanır?

- ☐ Orderli çek
- ☐ Adlı çek
- ☐ Pul çeki
- ☒ Təqdimatlı çek

672 aşağıdakı çek ötürülə bilməz.

- ☐ Orderli çek
- ☐ Təqdimatlı çek
- ☐ Pul çeki
- ☒ Adlı çek

673 qarşılıqlı ödənişlərin zəçotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılar çıxış edə bilər:

- ☐ Yalnız hesablaşma çekləri.
- ☐ Yalnız ödəmə –tələbnamə tapşırıqları
- ☐ Yalnız ödəmə tapşırıqları
- ☒ İstənilən hesablaşma sənədləri

674 Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır:

- ☐ Pul çekləri
- ☐ Adlı çek
- ☐ Orderli çek
- ☒ Təqdimatlı çek

675 çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürücülük yolu ilə başqasına ötürülərsə bu çek:

- ☐ Pul çeki
- ☐ Adlı çek
- ☐ Təqdim olunana çek
- ☒ Orderli çek

676 ölkə ərazisində banklar arasında hesablaşmalar:

- ☐ Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə
- ☐ Yalnız bankların müxbir hesabları vasitəsilə
- ☐ Yalnız Mərkəzi Bankın hesablaşma –kassa mərkəzləri vasitəsilə
- ☒ Yalnız Mərkəzi Bankın hesablaşma-kassa mərkəzləri vasitəsilə bankların müxbir hesabları üzrə və klirinq hesablaşma əsasında

677 ötürücü imza (indossamentin) ilə verilən çeklər:

- ☐ Pul çeki
- ☐ Təqdimatlı çek
- ☐ Adlı çek
- ☒ Orderli çek

678 kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti:

- ☐ Domisilyasiya
- ☐ Avtorizasiya
- ☐ Embosso
- ☒ Ekvayrinq

679 eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir:

- ☐ Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə

- ☐ Yalnız hesablaşma-kassa mərkəzləri vasitəsilə
- ☐ Yalnız bankın müxbir hesabı vasitəsilə
- ☒ Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə

680 bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər:

- ☐ Kredit-debet
- ☐ Müddətli
- ☐ Debet
- ☒ Kredit

681 banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar:

- ☐ Eyni hesablaşma-kassa mərkəzində xidmət göstərilən banklar arasında mümkündür.
- ☐ Yalnız eyni ərazidə fəaliyyət göstərən banklar arasında mümkündür
- ☐ Mümkün deyil
- ☒ Məhdudiyyətsiz mümkündür.

682 nağdsız hesablaşma formasına aid deyil:

- ☐ Ödəmə tapşırığı
- ☐ Akkreditivlər
- ☐ Çeklər
- ☒ Səhm və istiqrazlar

683 nağd pul dövriyyəsi:

- ☐ nağd pulların nağdsız pullara keçməsi və əksinə
- ☐ tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- ☐ tədavüldən nağd pulların çıxarılması və emissiyası
- ☒ nağd pul nişanlarının fasiləsiz hərəkəti

684 müəssisə nağd pulu əldə edə bilər:

- ☐ istənilən hesablaşma-kassa mərkəzindən
- ☐ istənilən kommersiya bankından
- ☐ yalnız AR Mərkəzi Bankından

☒ yalnız ona xidmət edən kommersiya bankından

685 nağd pul dövriyyəsinin təşkili aşağıdakı təşkilata həvalə edilir:

- ☐ Bələdiyyə maliyyə xidmətinə
- ☐ kommersiya bankları və xüsusi maliyyə təşkilatlarına
- ☐ kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə
- ☒ Mərkəzi Banka

686 nağd pul dövriyyəsinin təşkilinin məqsədi:

- ☐ nağd pulların emissiyasını təmin etmək
- ☐ vahid emissiya mərkəzi yaratmaq
- ☐ nağdsız pul tədavülünü bütövlükdə əvəz etmək
- ☒ pul tədavülünün sabitliyi, elastikliyi və dayanıqlığını təmin etmək

687 hesablaşma-kassa mərkəzinin dövriyyə kassasındakı limitdən artıq olan pullar:

- ☐ dövlət qiymətli kağızlarına dəyişdirilir.
- ☐ xarici valyutaya dəyişdirilir
- ☐ məhv edilir
- ☒ ehtiyat fonduna keçir

688 bütün müəssisə və təşkilatlar özlərinin nağd pul vasitələrini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdırlar:

- ☐ Maliyyə Nazirliyində
- ☐ AR Mərkəzi Bankında
- ☐ xəzinədarlıqda
- ☒ Kommersiya banklarında

689 nağd pul dövriyyəsi tsikli başlayır:

- ☐ ticarət şəbəkəsində əhəlinin malları nağd pula alması ilə
- ☐ müəssisələrin işçilərə əmək haqqları verməsi ilə
- ☐ kommersiya banklarının müəssisələrə nağd pul verməsi ilə
- ☒ hesablaşma-kassa mərkəzindən pulların kommersiya banklarına verilməsi ilə

690 kommersiya banklarının dövriyyə kassalarındakı limitdən artıq pullar:

- ☐ dövlət qiymətli kağızlarına dəyişdirilir
- ☐ xarici valyutaya dəyişdirilir
- ☐ məhv edilir
- ☒ hesablaşma-kassa mərkəzinə təqdim edilir.

691 nağd pul tədavülünün idarə edilməsi:

- ☐ Təbii şəkildə baş verir
- ☐ Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.
- ☐ qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
- ☒ Mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

692 nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir:

- ☐ ərazi üzrə hökumət orqanlarının
- ☐ təsərrüfat subyektlərinin
- ☐ kommersiya banklarının
- ☒ əhəlinin

693 nağd pullar dövriyyəyə daxil olur:

- ☐ hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından müəssisənin kassasına keçərək
- ☐ hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan müəssisənin kassasına keçərək
- ☐ hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından onun ehtiyat fonduna keçərək
- ☒ hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan onun dövriyyə kassasına keçərək

694 Mülkiyyət formasından asılı olmayaraq müəssisənin kassasında qalan nağd pulun limitini müəyyən edir:

- ☐ Bələdiyyələr üzrə maliyyə xidmətləri
- ☐ regional depozitarilər
- ☐ hesablaşma-kassa mərkəzləri
- ☒ müəssisəyə xidmət göstərən kommersiya bankı

695 pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi:

- ☐ hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.
- ☐ nağdsız dövriyyədən bir qədər çox olur
- ☐ hər zaman nağdsız dövriyyə ilə eyni həcmdə olur

☒ Əsasən nağdsız hesablaşmadan nəzərəçarpacaq səviyyədə aşağı olur.

696 müəssisənin dövriyyə kassasındakı limitdən artıq nağd pullar təqdim edilməlidir:

- ☐ Maliyyə Nazirliyinə
- ☐ regional depozitariyaya
- ☐ hesablaşma-kassa mərkəzinə
- ☒ onlara xidmət edən kommersiya bankına

697 hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından pullar göndərilir.

- ☐ Regional xəzinədarlığa
- ☐ Regional depozitariyaya
- ☐ Müəssisə və təşkilatların kassalarına
- ☒ Kommersiya banklarının əməliyyat kassalarına

698 nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır.

- ☐ Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə
- ☐ Pullar kommersiya banklarından hesablaşma-kassa mərkəzinə daxil olduqda
- ☐ Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə
- ☒ Pullar hesablaşma-kassa mərkəzindən ehtiyat fonduna köçürüldükdə

699 nağd pulların dövriyyəsi aşağıdakı növdə pul nişanlarından istifadə edilir

- ☐ düzgün cavab yoxdur
- ☒ banknot, xəzinadarlıq biletləri, xırda pullar
- ☐ yalnız banknot
- ☐ yalnız xəzinadarlıq biletləri